




ÇAĞLAYAN

2023/1 (12)

www.au.edu.az



Heydar Aliyev - 100

2023 - Heydar Aliyev il.



2023 Heydər Əliyev ilı

"Təhsil
millətin gələcəyi,
müstəqil
dövlətin
təməlidir".





ÇAĞLAYAN

Təsisçi və baş redaktor

Azərbaycan Universitetinin rektoru
Səadət Əliyeva

Redaksiya heyəti

Yusif Qasımov
Nüşabə Quliyeva
Qabil Əliyev
Səfar Məmmədov
Elvin Talişinski
Asif Paşayev
Samirə Məmmədova
Hüseyn Hüseynli

Dizayner və fotoqraf

Elxan Fərzəliyev

Assistantlər

Təhminə Hüseynova
Elvira Bayramova

İcraçı redaktor

Lalə Dilənova

"Çağlayan" jurnalı

Azərbaycan Universiteti tərəfindən nəşr olunur.
(Ədliyyə Nazirliyinin reyestr nömrəsi 4138; 13.10.2017)

AZ1007, Azərbaycan Respublikası
Bakı şəhəri, Nəsimi rayonu
Ceyhun Hacıbəyli küçəsi, 71
Tel: (+994 12) 431 41 12 /13/16
www.au.edu.az

İçindəkilər

- 7 — Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 9 — Dünya Heydər Əliyev haqqında
- 13 — Ümummilli lider Heydər Əliyev və təhsil
- 20 — Universitet xəbərləri
- 25 — Yeni kitablar
- 28 — Beynəlxalq əlaqələr
- 29 — Elmi fəaliyyət
- 38 — Heydər Əliyevin dövlət siyasetində milli maraqlar
- 40 — Heydər Əliyev fenomeni
- 42 — Heydər Əliyev və Qarabağ
- 56 — Azərbaycan xalqının mədəni irs nümunələri
- 66 — Teləbə həyatı
- 76 — Məzunların izi ilə
- 79 — Karyera məsləhəti: Gələcəyin peşələri
- 81 — Aktual: Elektromobil

Redaksiyadan

Əziz oxucularımız,

Hər birinizi ürəkdən salamlıq, "Çağlayan" jurnalının növbəti nömrəsini da sizlərə böyük qururla təqdim edirik. Vərəqləməyə başladığınız yeni nömrəmiz də olduqca zəngindir və maraqlı oxuyacağınızı inanırıq.

Biz bu il böyük bir şəxsiyyətin, Azərbaycan xalqının əməkçi liderinə çevrilmiş dahi İnsanın - Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini qeyd edirik. Prezident İlham Əliyevin imzaladığı 29 sentyabr 2022-ci il tarixli sərəncamla 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" elan edilib. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatiresi xalqımız tərəfindən hər zaman ehtiramla yad edilir, Azərbaycan xalqı və dövləti qarşısındaki məsilsiz xidmetləri daim hörmətlə xatırlanır və zəngin irsinin galacak nəsillərə çatdırılması üçün mühüm tədbirlər heyata keçirilir.

Cənab Prezidentin sərəncamını rəhbər tutaraq Azərbaycan Universitetində də geniş tədbirlər planı icra olunur. Əməkçi liderin 100 illik yubileyinə həsr olunan elmi-akademik, beynəlxalq, sosial, kültürlü və bədii tədbirlərdə, elmi konfrans, ustad dərsi, dəyirmi masa müzakirələri, müsabiqə, elmi seminar, bilik yarışı, olimpiada, görüş, ədəbi-bədii proqramlar, xüsusi muhazirə və dərslerde görkəmlı dövlət xadiminin ideyalarının təbliği, zəngin və çoxşaxalı dövlətçilik tacribəsinin, azərbaycançılıq ideologiyasının, idarəetmə fəlsəfəsinin öyrənilməsi və gənc nəslə çatdırılması dikkət mərkəzində saxlanılır. Tanınmış ictimai-siyasi xadimlər, elm, sənət, mədəniyyət adamları, əməkçi liderin irsinin tədqiqatçıları onun Azərbaycan dövlətçiliyi yolunda yorulmaz fəaliyyətindən danışır, xatırələrini bölüşür. Bütün bu tədbirlər haqqında səhifələrimizdə daha atraflı oxuya bilərsiniz.

"Heydər Əliyevin dövlət siyasetində milli maraqlar" və "Heydər Əliyev fenomeni" başlıqlı publisistik yazılarımız öz fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən əməkçi lider haqqındadır. "Heydər Əliyev və Qarabağ" başlıqlı yazımız əməkçi liderin bolğanın iqtisadi-mədəni inkişafı naminə xüsusi səylarına, böyük dikkət və qayğısına həsr olunub. Vatanımızın hər gusəsi kimi Qarabağ da Heydər Əliyev üçün aziz və doğma idi.

Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkəmizin müstəqil inkişafı və ərazi bütövlüğünün təmin edilməsində onun məsilsiz xidmetləri vardır. Dağılıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həll edilməsi Heydər Əliyevin siyasi xəttinin və diplomatik fəaliyyətinin əsasını teşkil edib.

Hər gün dəyişən dünya və dünyada gedən dinamik inkişaf tendensiyaları ali təhsilin qarşısında yeni mühüm vəzifələr qoyur. Paralel olaraq əmək bazarı da yeni dövrun tələblərinə uyğun yüksək hazırlıqlı, müasir bilik, bacarıq və kompetensiyalara malik mütəxəssisler tələb edir. Biliyin tətbiqinə əsaslanan, bacarıq əsaslı təhsil on plana keçir. Universitetimizdə də yeni çağırışlar və zamanın diqqət etdiyi tələblər ilə ayaqlaşmaq istiqamətində mühüm addımlar atılır. Həm də dərslərin məzmununun yenilenmesi, həm də pedaqoji heyətin bilik və bacarıqlarının artırılması prioritət olaraq qalır. Bu istiqamətlərdə görülən ardıcıl və məqsədyonlu işləri də bu sayımızda dikkətinizə çatdırırıq.

Səvincindən haldır ki, Sosial iş ixtisasımız bakalavriat səviyyəsi üzrə 5 il müddətinə beynəlxalq akkreditasiyadan keçib. Akkreditasiya prosesi Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik (Independent Agency For Accreditation and Rating) tərəfindən aparılıb. Azərbaycan Universitetinin tarixində bir ilk olan bu hadisə universitetin beynəlmiləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Universitetimizin elmi fəaliyyəti, beynəlxalq əlaqələri, əməkdaşlığımızın yeni tədqiqatları, beynəlxalq və yerli elmi tədbirlərdə iştirakı, tələbə hayatına dair məlumatlar, qısa və bütün yeniliklər bu buraxılışda da öz əksini tapıb.

"Məzunlarımızın izi ilə" səhifələrimizdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyində işləyən bakalavriat və magistratura məzunlarımız ilə tanış ola bilərsiniz. "Karyera məsləhəti" səhifələrimizdə isə gələcəyin proqnozlaşdırılan ixtisasları haqqında məlumat elde etmək mümkündür.

Jurnalımızın növbəti nömrələrində yenidən görüşmək umidilə...

Üçrəngli bayraqınla məsud yaşa!
Üçrəngli bayraqınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydən oldu!
Hüququndan keçən əsgər,
Hər bir gəhrəman oldu!

Şəhər olıstan,
Şəhər qurban!
Şəhər məhəbbət
Şəhər müsəlman!



**HEYDƏR
ƏLİYEV İLİ**

2023

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilmesi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 il tamam olur.

Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsre və yeni minilliyyə mehz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəlş yolunda inamlı irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adı idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayesində, uzaqqorən və məqsədyönlü qərarları ile çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-tehniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnamesinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrə milli ruhun canlanmasına xidmət göstəmiş, özünüdürki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yoluñ teməl daşına çevrilmişdir.

Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istədədi onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığını və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafələrini daim öne çəkmış və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.

Zamanın hökmü ilə öten əsrin 90-ci illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermanistanın tacavüzü, xarici təzyiqlər və daxili çekişmələr üzündən dünyanın siyasi xəritəsində silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbina səs verərək yenidən hakimiyətə qaydan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi parakəndəliyin və anarxiyanın mənənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurdugu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Heydər Əliyevin ölkəmizə rəhbərliyi illeri xalqımızın nadir tarixi imkandan faydalananaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi təleyfli mərhələdir.

Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fealiyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına six bağlılığın, milli dövlətçilik məfkurəsinə sadıqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və derin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyatını ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli irkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənəlaşdırılmış və məharətlə həyata keçirmişdir. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar alda edilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycanlıq ideologiyasının formalşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsa sahib qadim diyar və sivilizasiyaların qoşlaşğında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükemmel quruculuq programının tərkib hissələri olmuşdur.

Dövrünün ən nüfuzlu siyasetçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanidlılması və ölkəmizin beynəlxalq münasibətlər sisteminde layiqli mövqə qazanmasında müstəsna rol oynamışdır. Ermənistən-Azərbaycan münəqşəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoymduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədaletin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şəhəli Zəfər qazanmaqla sübuta yetirmişdir.

Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftخار menbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

Müstəqil Azərbaycan Ulu Öndərin indiki və galəcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanının şərəflə vəzifəsidir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasında 2023-cü il "Heydər Əliyev İli" elan edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 sentyabr 2022-ci il

**AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ
HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV
1923-2003**

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye Institutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olmuş, lakin ikinci Dünya müharibəsinin başlanması ilə əlaqədar təhsili yarımcıq qalmışdır.

Heydər Əliyev 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşler Komissarlığında şöbə müdürü və Xalq Komissarları Sovetində məsul vəzifələrdə çalışmış, 1944-cü ildən isə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Leningrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında 25 il çalışkan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, 1967-ci ildən sədr vəzifələrində işləmiş və general-major rütbasına yüksəlmışdır.

Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur.

1976-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyüne namızad, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsine təyin edilmişdir. Bu vəzifədə işləyarkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etmişdir.

Heydər Əliyev 20 il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputati olmuş və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışmışdır.

1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxşən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xətte etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istəfa vermişdir.

Heydər Əliyev 1990-ci il yanvarın 20-də sovet qoşunlarının Bakıda törediyi qanlı faciənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək

Azərbaycan xalqına qarşı töredilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. SSRİ rəhbərliyinin ikiüzlü siyaseti nəticəsində Dağlıq Qarabağda yaranan kəskin münaqişa vəziyyətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

1990-ci ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk avval Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə de Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Məclisinin sədr müavini vəzifələrində çalışmışdır. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partianın sədri seçilmişdir.

1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində ölkədə vətəndaş mühərabasının baş vermesi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyətə gətirilməsi tələbini irəli sürmüş və Azərbaycanın o dovrkə rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməli olmuşdur.

Heydər Əliyev 1993-cü il iyulun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyulun 24-de isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin selahiyətlərini həyata keçirməyə başlamışdır.

Heydər Əliyev 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.


1998-ci il oktyabrın 11-də keçirilmiş seçkilərdə o, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Öz namizədliyinin növbəti prezent seçkilərində irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev sehhatında yaranmış problemlərlə bağlı 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə iştirakdan imtina etmişdir.

Azərbaycanın ümummülli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Kivlend klinikasında (ABS) vəfat etmiş, dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.

DÜNYA HEYDƏR ƏLİYEV HAQQINDA

Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının Prezidenti

"Mərhüm Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fəvqələdə xidmətlərlə türk və dünya tarixində şərəflə yer tutmuşdur".



Corc Buş Amerika Birleşmiş Ştatlarının Prezidenti

"Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birleşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri hayatı əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birleşmiş Ştatları və Azərbaycan, Əfqanistan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdəş

olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışçıları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasına esas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlıların həyatını yaxşılaşdırılmış və Azərbaycanın XXI əsre müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır".

Vladimir Putin Rusiya Federasiyasının Prezidenti

"Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış görkəmli dövlət xadımı həyatdan getmişdir. Uzun illər ərzində Heydər Əlirza oğlu Əliyevin səmərəli fealiyyəti xalqlarımızın ümumi tarixi ilə bilavasita bağlı olmuşdur. O, Rusiya və Azərbaycanın strateji tərəfdəşliginin teməlini qoymuş, dostluğumuzun və qarşılıqlı anlaşmamızın möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdir. Onun vəfatı Müstəqil Dövlətlər Birliyi, bütün beynəlxalq birlik üçün əvəzsiz itkidir".



Jak Şirak Fransa Respublikasının Prezidenti

"Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi etrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim".





Toni Bleyer Böyük Britaniyanın Baş naziri

"Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik getirdi. Azərbaycan xalqı onun qoymuğu irs ilə fəxr edə biler. Onun Prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə təraqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxınlaşdırıldı. Onun 1998-ci ilin iyulunda Britaniyaya uğurlu səfəri, xüsusilə də, Dauninq küçəsi 10 ünvanında yerləşən iqamətgahında bizim görüşümüz yaxşı yadimdadır.

O, Azərbaycanla Birleşmiş Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin təməlini qoyma. Fəxr edirik ki, Britaniya şirkətləri tərəfindən qoyulan böyük sərmayələr vasitəsilə Birleşmiş Krallıq Azərbaycanın gələcək təraqqisine töhfələr verir".

Nursultan Nazarbayev Qazaxıstan Respublikasının Prezidenti

"Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, MDB-nin inkişafı üçün, Qazaxıstan və Azərbaycan xalqlarının çoxəslik dostluğunun möhkəmlənməsi üçün çox işlər görmüşdür".



İslam Karimov Özbekistan Respublikasının Prezidenti

"Azərbaycanın müstəqilliyinin təşəkkülündə və möhkəmlənməsində, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində, ölkələrimiz və xalqlarımız arasında ikitərəfli münasibətlərin inkişafında və genişlənməsində Heydər Əliyevin tarixi rolü misilsizdir".

Kraliça II Elizabeth

"Heydər Əliyevin Azərbaycanın inkişafında və ölkələrimiz arasında əlaqələrin gücləndirilməsində əvəzsiz xidmətləri olmuşdur. 1998-ci ilin iyul ayında Birleşmiş Krallıq səfəri zamanı onunla olan görüşümüzi çox yaxşı xatırlayıram".



Gerhard Schröder Almaniya Federativ Respublikasının Federal kansleri

"Heydər Əliyevin simasında Azərbaycan Respublikası uzun illər ərzində ölkənin bütün həyatına dərindən nüfuz etmiş və Azərbaycanın tarixində əbədi yer tutmuş böyük dövlət xadimini itirmişdir. Onun adı ölkənin müstəqilliyinin bərqərar olmasına qazandığı tarixi nailiyyətlərlə daim bağlı olacaqdır".

**II İohan Pavel
Roma papası**

"Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası son illər dünya birliyində layiqli yer tutmuşdur. Azərbaycanda hüquqi dövlət quruculuğu, iqtisadi islahatların uğurla hayata keçirilməsi sahəsində görülən işləri diqqətlə izləyir və onları dəstəkləyirəm".



**Çingiz Aytmatov
Qırğızıstan Xalq yazıçısı**

"Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularındandır".

**Butros-Butros Qali
BMT-nin sabiq Baş katibi**

"Heydər Əliyev böyük şəxsiyyətdir. O, mənim dostum, qardaşımdır. Onun yeri həmişə ürəyimin başındadır".



**Seyid Məhəmməd Xətəmi
İran İslam Respublikasının Prezidenti**

"Cənab Heydər Əliyevin regional sülh və dostluğa nail olunması, iki dost, qardaş ülke olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin dərinləşdirilməsi yolunda xidmətləri heç vaxt xatirələrdən silinməyəcəkdir. Onun keçən il İran İslam Respublikasına çox səmərəli səfəri ölkələrimizin əlaqələrində dönüş nöqtəsi olmuşdur".

**Əsgər Akayev
Qırğızıstan Respublikasının Prezidenti**

"Qırğızistanda Heydər Əlirza oğlunu müstəqil Azərbaycanın təşəkkülinə və inkişafına misilsiz töhfə vermiş görkəmli dövlət xadımı, dünya miqyaslı siyasetçi kimi yaxşı tanıydılar. Onun rəhbərliyi ilə Azərbaycan Respublikası müstəqil inkişaf yolunda böyük uğurlar qazanmış, dünya birliliyinin tanınmış və hörmətli üzvü olmuşdur. Heydər Əlirza oğlu özünün bütün istedad və müdrikliyini, Vətənə məhəbbətini, əməksevərliyini və fədakarlığını Azərbaycanın tərəqqisi işinə həsr etmişdir".





**Emoməli Rəhmonov
Tacikistan Respublikasının Prezidenti**

"Onun adı doğma torpaqla qırılmaz surətdə bağlıdır. Müstəqil və suveren Azərbaycanın çıxırlanması və tərəqqisi, ölkədə icimai-siyasi vəziyyətin sabitləşməsi və regionda yorulmadan möhkəm sülh axtarışı Heydər Əlirza oğluna bütün dünyada yüksək nüfuz və səmimi hörmət qazandırılmışdır. Onun işləri və xidmətləri qədirbilən Azərbaycan xalqının və bütün xoşməramlı insanların xatirəsində əbədi yaşayacaqdır".

**Xu Szintao
Çin Xalq Respublikasının Sədri**

"Beynəlxalq aləmdə tanınmış siyasetçi, Çin Xalq Respublikasına dostluq münasibəti bəsləyen, Çin xalqının qədim dostu olan cənab Heydər Əliyev Çin-Azərbaycan dostluq münasibətlərinin inkişafında böyük rol oynamışdır".



**Vladimir Voronin
Moldova Respublikasının Prezidenti**

"Moldova Respublikasında Heydər Əliyevi həmişə böyük vətənpərvər kimi, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi uğrunda, Avropada və bütün dünyada demokratiya idealları uğrunda, sabitliyin və təhlükəsizliyin qorunub saxlanması uğrunda mübariz kimi tanımış və qiymətləndirmişlər".

**Georgi Pirvanov
Bolqarıstan Respublikasının Prezidenti**

"Hörmətli siyasetçi və dövlət xadimi kimi Heydər Əliyevin adı və nüfuzu Azərbaycan Respublikasının beynəlxalq birlikdə qazandığı layiqli yerlə qırılmaz surətdə bağlı olacaqdır. Biz müasir beynəlxalq gerçeklik şəraitində Bolqarıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə Heydər Əliyevin böyük şəxsi töhfəsini yüksək qiymətləndiririk".



**Mintimer Şaymiyev
Tatarstan Respublikasının Prezidenti**

"Müstəqil Dövlətler Birliyi ölkələrinin siyasi həyatında Heydər Əlirza oğlunun oynadığı rolü lazımnıça qiymətləndirmək çətindir. Müdrik siyasetçi olaraq o, ən mürəkkəb vəziyyətlərdə konstruktiv qərarlar tapmağı bacarırdı. Təkca Azərbaycan deyil, həm də postsovət məkanının bütün ölkələri nüfuzlu dövlət liderini itirdilər".

HEYDƏR ƏLİYEV VƏ TƏHSİL

Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi, Azərbaycan dövlətini davamlı iqtisadi inkişafa aparan düşnülmüş strategiyanın banisi Heydər Əliyevin zəngin nəzəri-əməli irsində və çoxşaxəli ictimai-siyasi fəaliyyətində təhsil məsələləri də xüsusi yer tutur. Respublikaya rəhbərliyinin hər iki dövründə - istər öten əsrin 70-80-ci illərində, istərsə də müstəqillik dövründə ümummilli lider xalqımızın təkcə bu gününü deyil, gələcəyini də düşünərək bu sahənin inkişafına xüsusi həssaslıqla yanaşmış, məqsədyönüllü və sistemli tədbirlər həyata keçirmişdir.



Ümummilli liderin Azərbaycana rəhbərliyinin birinci dövründə həyata keçirilən təhsil islahatları ilə həm ümumi təhsil, peşə təhsili, ali və orta ixtisas təhsili müəssisələrinin şabakası xeyli genişləndirilmiş, həm də təhsil sahəsində əsaslı keyfiyyət dəyişikliyinə nail olunmuşdur. Təhsil müəssisələrinin geniş şabakasının yaradılması və həmin şabakanın zəngin maddi-texniki bazasının formalaşdırılması, azərbaycanlı gənclərin respublikanın hüdudlarından kənardakı ali məktəblərə təhsil almağa göndərilməsi, hərbi kadrların yetişdirilməsi galəcəkde milli müstəqillik üçün zəruri intellektual zəmin yaratmışdır. 1972-ci ildə qəbul edilmiş "Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında" və 1973-cü ildə qəbul edilmiş "Kənd ümumtəhsil

məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında" qərarların icrası nəticəsində Azərbaycanda orta ümumtəhsil məktəblərinin sayı 1979-cu ildə 1965-ci ilə nisbatən üç dəfədən çox artaraq 2 min 117-yə, 1982-ci ildə isə 4 min 267-yə çatdırılmışdır. Bu da yüzlərlə ucqar yaşayış məskənində orta ümumtəhsil məktəblərinin açılışı, minlərlə azyaşının təhsilə callb ediləsi demək idi. 1970-ci ilə qədər ölkədə 76 texniki peşə məktəbi fəaliyyət göstəridi, 1982-ci ildə bu rəqəm 184 olmuşdur. Bu dövrda 5 yeni ali təhsil müəssisəsi fəaliyyətə başlamış, ali təhsil ocaqlarının sayı 12-dən 17-yə, tələbələrin sayı 70 mindən 100 minə qədər yüksəlmüşdür. Həmçinin məktəblərin dərsliklərə təminatı problemi həll edilmiş və 1978-ci ildən etibarən şagirdlərə dərsliklərin pulsuz verilməsinə başlanılmışdır.

"Mən yer üzündə müəllimdən yüksək ad tanıdımram. Hər birimizdə müəllimin hərarəti qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq".

Ümummilli lider Heydər Əliyev

Dahi rəhbər azərbaycanlıların keçmiş ittifaqın ən nüfuzlu təhsil müəssisələrində oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdır. Məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir ki, bu da respublikanın milli kadı potensialının daha da gücləndirilməsinə imkan yaratmışdır. Bir neçə il ərzində bu yolla 15 minə yaxın azərbaycanlı gənc ittifaqın nüfuzlu universitetlərdə nadir ixtisaslar üzrə ali təhsil almışdır.

Onun səyləri nəticəsində 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb fəaliyyətə başlamışdır. Bu, Azərbaycanın müstəqilliyinin qorunması uğrunda qahramanlıq göstəracak milli zabit korpusunun hazırlanması istiqamətində atılmış ən cəsarətli addım idi. Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Cəmşid Naxçıvanski adına hərbi məktəb yaradılması Azərbaycanda hərbi məktəblər şəbəkəsinin sonraki inkişafında mühüm rol oynadı. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən ölkəyə rəhbərlik edən Heydər Əliyev bu dövrde de elm və təhsilin problemlərinə və inkişafına kompleks şəkildə yanaşmışdır. Milli təhsili qabaqcıl, beynəlxalq standartlar səviyyəsine yüksəltmək təhsilə strateji sahə kimi baxan müdrik rəhbərin yürütdüyü siyasetin başlıca istiqamətini təşkil etmiş, təhsilin inkişafını, müasir təfəkkürlü, düşüncəli, hərtərəfli biliyə malik

savadlı, bilikli gənclərin yetişdirilməsini prioritet vazifə kimi qarşıya qoymuşdur. Azərbaycanın təhsil sisteminin normativ-hüquqi bazasının yaradılması, təhsilin məzmununun yeniləşdirilməsi və təkmilləşdirilməsi, təhsilin idarə olunmasının demokratiklaşdırılması, təhsil sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində çox böyük işlər görülmüşdür. Ümummilli lider təhsilin hər bir dövlətin, ölkənin, cəmiyyətin mühüm sahəsi olduğunu ön plana çəkmiş, imzalanan fərman və sərəncamlar, onun rəhbərliyi, tövsiyəsi ilə hazırlanmış programlar, strateji yol Azərbaycan təhsilinin, onun maddi-texniki bazasının uzunmüddətli, dinamik inkişafını təmin etmişdir. Ötən əsrin 80-ci illerinin sonu - 90-ci illerinin əvvəllerindən başlayaraq Ermənistanın təcavüzkar siyaseti nəticəsində soydaşlarımızın deportasiyası və Qarabağın dağlıq hissəsinin işgal edilməsi ilə bir milyondan çox azərbaycanlıların öz tarixi torpaqlarında qaçqın və məcburi köçküν vəziyyətinə düşməsi Azərbaycan təhsili üçün əlavə çətinliklər yaratmışdır. Respublikanın çox ağır vəziyyətində rəhbərliyi qayıdan Heydər Əliyev bir çox problemi həll etməklə yanaşı, təhsil sahəsində də zamanın tələbələrinə uyğun islahatlar həyata keçirmişdir. Təhsil müəssisələrinin pozulmuş fəaliyyəti normal vəziyyətə getirilmiş, planlı islahatların əsası qoyulmuşdur.

1993-1994-cü tədris ilindən ali təhsilde ikiplilləli sistemə - 4 illik bakalavriatura və 2 illik magistraturaya keçilmişdir. 1997-ci ildə bakalavriaturanın ilk buraxılışı olmuş, eyni zamanda həmin il ilk dəfə olaraq magistr hazırlığına başlanılmışdır. Bir sıra ali təhsil müəssisələri yenidən qurulmuş və universitet statusu almışdır.

Ümummilli lider Heydər Əliyev tərəfindən 1994-cü ildə "Ümumtəhsil məktəblərinin nümunəvi Əsasnaməsi"nin yaradılması məsəlesi qaldırılmış, respublikanın iqtisadi vəziyyətinin ağır olduğu bir dövrdə ibtidai sınıflar üçün darslıkların pulsuz verilməsi bərədə qərar qəbul edilmiş, orta ümumtəhsil məktəblərinin pulsuz dərsliklərə təmin edilməsi imtiyazı bərpa edilmişdir. Əvvəlcə 1-4-cü sınıflar, sonra isə yuxarı sınıflar üçün dersliklər dövlət vəsaiti hesabına çap olunaraq şagirdlərin istifadəsinə verilmişdir.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, ölkəmizdə icbari ümumi orta təhsilə keçilmişdir. Ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyada təhsil hüququ təsbit edilmiş, dövlət vətəndaşlarının pulsuz icbari, ümumi və orta təhsil almaq hüququnu təmin etmişdir. Konstitusiyanın bu müddəası Azərbaycan



Respublikasında təhsil fəaliyyətinin əsas prinsipidir. Təhsilin istehsalatla əlaqəsinə xüsusi diqqət yetirən müdrik rəhbərin təşəbbüsü ilə 1996-ci il avqustun 23-də "Azərbaycan Respublikasında peşə təhsilinin təkmilləşdirilməsi tədbirləri haqqında" Qərarın qəbulu və icrası özünün müsbət nəticələrini verir. Ümummülli lider 1998-ci ilin martında "Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında" sərəncam imzalamaqla təhsil sistemində əsaslı dönüş yaradılmasına nail olmuş, təhsil sahəsində islahatlar üzrə dövlət komissiyası yaradılmış, təhsil sektorunun bütün sahələrini əhatə edən islahatlar programı hazırlanmışdır.

1998-ci il sentyabrın 26-da Azərbaycan müəllimlərinin I qurultayı keçirilmiş, Heydər Əliyev qurultayda tarixi çıxış etmişdir. "Mən siz, müstəqil Azərbaycanın ilk müəllimlər qurultayını, bu qurultayın nümayəndələrini və bu möhtəşəm salona toplaşanların hamısını səmimi qəlbən salamlayıram, sizə cansağlığı, saadət arzulayıram" sözleriyle başlayan bu çıxış təhsil işçilərinin qarşısında duran vəzifələrin həlli üçün program idi. Qurultayda ölkəmizin təhsil tarixində ilk dəfə Respublika Təhsil Şurası yaradılmışdır. Ümummülli liderin tapşırığı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 aprel 1999-cu il tarixli Qərarı ilə Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartının təsdiq edilməsi və buna uyğun olaraq həyata keçirilən islahatlar təhsil sistemində mühüm yeniləşməyə rəvac vermişdir. 15 iyun 1999-cu il

tarixli Sərəncamlı qəbul olunmuş "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Programı" bu sahədə hərtərəflı inkişafə geniş şərait yaranan qiymətli dövlət konsepsiyasıdır. Ümummülli lider "Təhsil Sahəsində İslahat Programı"ni Milli Qurtuluş Günündə xüsusi sərəncamlı təsdiq edərək təhsil sistemində islahatların əsas məqsədini özü müəyyən etmişdir. İslahat yönümlü tədbirlərin Dünya Bankının Beynəlxalq İnkışaf Assosiasiyyası ilə birgə həyata keçirilməsinin təşəbbüskarı olmuş və beləliklə ölkə təhsilinin qabaqcıl təcrübəyə integrasiyası yolu ilə inkişafına möhkəm zəmin yaratmışdır. Programın əsas məqsədi məktəbəqədər orta, ali, ali təhsildən sonrakı peşə və ona uyğun əlavə təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyen müvafiq normativ-hüquqi bazanı yaratmaq, cəmiyyətin Azərbaycan Respublikasının Konstitusiyasında, Təhsil Qanununda təsbit olunmuş tələbləri, siyasi, iqtisadi və sosial həyatın demokratikləşməsinə əsaslanan dövlət siyasetini həyata keçirməkdən ibarət olmuşdur.

Təhsil İslahati Programının əsas müdдəələrinin Dünya Bankının maliyyə yardımı ilə həyata keçirilməsinə başlanmış, Təhsil Qanununun layihəsi ümumxalq müzakirəsinə çıxarılmışdır. Ümumi orta təhsilin dövlət standartları hökumət səviyyəsində təsdiq edilmiş, Azərbaycan təhsili dövlətin aparıcı dövlətlərinin təhsilinə integrasiya edilmişdir. Xüsusi istedadı olan şagirdlərə və gənclərə diqqət artırılmış, istedadlı gənclərə dövlət qayğısı

Konstitusiyada öz aksini tapmışdır. Dövlət müstəqilliyyinin bərpasından sonra təhsil sahəsində ən ciddi problemlərdən biri da məktəb tikintisi, ümumtəhsil məktəblərinin təmiri və lazımi avadanlıqlarla təchizatı idi. Heydər Əliyev 2000-ci il iyunun 13-de "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" fərman imzalamaqla bu problemi aradan qaldırmışdır. Bu fərman təhsil sisteminin əsaslı şəkilde təkmilləşdirilməsinə, idarəetmenin müasir prinsiplər üzrə təşkilinə, təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünya təhsil sistemini integrasiyasına zəmin yaratmışdır. Təhsil sektorunda müasir islahatlara, yenidənqurmaya geniş imkanlar açan mühüm tarixi sənəd olan bu fərmanın ardınca imzalanan "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" sərəncam məktəblərdə təlim-tadris şəraitinin yaxşılaşdırılmasında yeni mərhələnin əsasını qoymuşdur. "Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" 4 oktyabr 2002-ci il tarixli sərəncam və həmin sərəncamlı hazırlanmış xüsusi program sayəsində Azərbaycanda dünya standartlarına uyğun müasir tipli məktəb binaları tikilməyə başlanılmışdır.

"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli fərman, "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli fərman, "Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" 2 yanvar 2003 tarixli fərman Azərbaycan dilinin öyrədilməsinə, Dövlət dili statusunda təbliğinə diqqəti artırmışdır.

Təhsil sahəsində yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək, onların təhsil alması üçün daha əlverişli şərait yaradılmasını təmin etmək və təhsilə olan həvəslərini artırmaq məqsədilə ali məktəbə qəbul imtahanlarında en yüksək nəticə göstərən 102 nəfər tələbə üçün Prezident təqaüdünün təsis edilməsi ilə bağlı fərman ümummilli liderin gənclərin ali təhsil almalarına böyük dəstəyinin təzahürüdür. Prezident təqaüdü bu gün gənclər arasında yüksək bilik, bacarıq, səriştələr və yüksək mənəvi dəyərlər qazanmaq uğrunda yarışa çevrilmişdir.

Yeri gəlmışkən, bir faktı xüsusi qeyd etmək lazımdır ki, Heydər Əliyev 2000-ci ilin sentyabrında yeni dərs ilinin başlanması münasibətilə Bakı şəhərinin Nərimanov rayonundakı 82 nömrəli tam orta məktəbin kollektivi ilə görüşü zamanı "Tarix" dərsliyi ilə maraqlanmış və bu dərsliyin Azərbaycanın həqiqi tarixini əks etdirmədiyini görüb bunu

"Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək, eyni zamanda vətəndaş olsun. Dövlətinə sadıq, millətinə sadıq, ənənələrinə sadıq, xalqına sadıq vətəndaş olsun".

Ümummilli lider Heydər Əliyev

dərhal qeyd etmişdir. Ümummilli lider görüşdən sonra gerçək tariximizin yazılıması ilə bağlı tapşırıq vermiş və yeni dərsliklərin hazırlanması məqsədilə maliyyə vəsaitinin ayrılması haqqında sərəncam imzalamışdır. Bu, müdrik rəhbərin həm də vətəndaşlıq mövqeyi idi.

Ümumiyyətlə, qəbul və icra olunmuş bütün bu sənədlər, onların heyata keçirilməsi müstəqil Azərbaycanda təhsil sektorunun hərtərəfli yüksəlisinə və təkmilləşdirilməsinə, təhsilin məzmunca yeniləşməsinə, maddi-texniki cəhatdən möhkəmlənməsinə və dünya standartlarına yaxınlaşdırılmasına, idarəetmenin müasir prinsiplər üzrə təşkilinə, onun beynəlxalq standartlara uyğunlaşdırılmasına və dünya təhsil sistemini integrasiyasına zəmin yaratmışdır.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərini sayıqla bitirmek mümkün deyil. Bu gün biz gündəlik həyat və fəaliyyətimizin hər addımında olduğu kimi təhsil sahəsində də bu dahi insanı xatırlayı, onun müdrik və uzaqqorən əməllərinin uğurlu nəticələri ilə rastlaşıraq. Bu yazıda onun mehz təhsil sahəsində gördüyü nəhəng işlərdən əsas məqamları qeyd etməklə yiğcam şəkildə bəhs etməyə çalışdıq. Əminliklə deyə bilərik ki, ölkəmizin təhsil siyaseti təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və möhkəmləndirilən etibarlı zəmin üzərində inkişaf etdirilir. 2003-cü ildən bugündək Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurlar Heydər Əliyev ideallarına, ulu önderin siyasi kursuna sadıqlıyan əyani təzahürüdür. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin böyük səyəri sayəsində təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının mühüm istiqamətlərindən biri olmağa davam edir.

"İqtisadiyyatı güclü olan dövlət hər şəyə qadirdir" mövzusunda elmi seminar



Ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli həyat və fəaliyyətini eks etdirən tədbirlərə fevral ayında start verilib. İlk tədbiri Məlikə və mühasibat kafedrası keçirib. "İqtisadiyyatı güclü olan dövlət hər şəyə qadirdir" mövzusunda elmi seminarda "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının inkişaf strategiyası və mərhələləri", "İqtisadiyyatın Azərbaycan modeli", "Gələcək inkişafın teməl prinsipləri", "Özəlləşdirmə və torpaq islahatı", "Uğurlu neft strategiyası", "Regionların inkişafı və sosial rifah", "Qəlebəyə aparan yol" mövzularında müzakirə və çıxışlar dinlənilib.

"Azərbaycanın iqtisadi inkişaf strategiyasında Heydər Əliyev irsi" mövzusunda tədbir



Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin Qiysi və əlavə təhsil mərkəzinin direktor müavini, universitetin Qadınlar Şurasının sədri, iqtisad elmləri doktoru Tərane Kərimova tələbələr qarşısında çıxış edib. Çıxış ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkə iqtisadiyyatında islahatlar yolu ilə tərəqqiye nail olunması, Azərbaycan dövlətinin iqtisadi əsaslarının möhkəmləndirilməsi, bazar iqtisadiyyatının formalasdırılması kimi mövzulan əhəmə edib. Məruzədə qeyd olunub ki, heyata keçirilən islahatlar nəticəsində müstəqiliyin ilk illərində baş vermiş tənazzülün qarşısı uğurla alınıb və 1995-ci ildən başlayaraq Azərbaycanda inkişafın yeni mərhələsi - barpa və dinamik inkişaf dövrü başlayıb.

"Heydər Əliyev müasir Azərbaycanın qurucusudur" mövzusunda dəyirmi masa



Dəyirmi masada iştirakçılar ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik və siyasi fəaliyyətinin ilk tədqiqatçısı və ilk doktorluq dissertasiyasının müəllifi, Bakı Dövlət Universitetinin "Qafqaz xalqları tarixi" kafedrasının müdürü, tarix elmləri doktoru, professor İrəda Hüseynovanın meruzəsini dinləyiblər. İrəda Hüseynova çıxışında ümummilli liderin həyat və fəaliyyətinin səciyyəvi dövrləri haqqında məlumat verib. Qeyd edib ki, Heydər Əliyev bütün fəaliyyəti dövründə hərbi quruculuq, elm, təhsil, sehiyyə, mədəniyyət və iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi qayğı ilə yanaşib, ölkədə cərəyan edən təhlükəli proseslərin qarşısını qətiyyətlə alıb. Onun Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri misilsizdir.

"Heydər Əliyev və Azərbaycanda sosial siyaset" mövzusunda tədbir



Sosial işin təşkili kafedrasının keçirdiyi tədbirdə qeyd olunub ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri çoxşaxəlidir. Ulu öndər Azərbaycan xalqına demokratik və hüquqi dövlət miras qoyub. Ədalətli və humanist sosial siyasetə nail olmaq onun sosial siyasetinin əsas prinsipi olub. Heydər Əliyevin gələcəyə hesablanmış strateji programında sosial müdafiənin daim gücləndirilməsi və Azərbaycan xalqının sosial rifahının artırılması başlıca məqsəd kimi qarşıya qoyulub. O, Azərbaycana rəhbərliyinin bütün dövrlərində qadın problemlərinə də xüsusi diqqət yetirib və onların hüquqlarının müdafiəcisinə çevrilib.

"Heydər Əliyev və ədəbiyyat sevgisi" mövzusunda görüş



Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyatına həsr olunan tədbirin qonağı yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Beynəlxalq Radiosunun direktor müavini Nətəvan Dəmircioğlu olub. Görüşdə qeyd edilib ki, Heydər Əliyev sada bir vətəndaşdan öz böyük siyasi tacribəsi və müdrikiyi ilə bir xalqın ümummilli liderinə çevrilib. Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olan Heydər Əliyev Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələrinə həmişə böyük dəyar verib, müasiri olduğu yazıçılara və söz adamlarına xüsusi qayğı ilə yanaşib.

"Heydər Əliyev və mədəniyyət siyasəti" mövzusunda görüş



Tədbirin qonaqları AMEA-nın Falsafa və Sosiologiya İnstitutunun şöbə müdürü, professor Sakit Hüseynov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Sevil Behramova olub. Sakit Hüseynov çıkışında ümummilli lider Heydər Əliyevin müxtəlif din və mədəniyyətlərə tolerant münasibəti haqqında danışib. Sevil Behramovanın çıkışı isə "Heydər Əliyevin Azərbaycan tarixində qoyduğu izlər" mövzusuna həsr olunub. Çıxışlarda ümummilli lider Heydər Əliyevin müxtəlif din və mədəniyyətlərə tolerant münasibəti, Azərbaycandakı tolerant və multikultural mühit haqqında malumat verilib. Qeyd olunub ki, Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində incəsənətin və mədəniyyətin inkişafına xüsusi qayğı göstərib və diqqət mərkəzində saxlayıb.

"Heydər Əliyev və dövlət gənclər siyasəti" mövzusunda tədbir



Siyasi elmlər kafedrası, Yasamal rayonu Gənclər və idman sektoru və "Elin Səsi" Milli-mənəvi dəyərlərimizin qorunması İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və dövlət gənclər siyasəti" mövzusunda konfrans təşkil olunub. Tədbir müasir və müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin gənclərə olan diqqət və qayğısı, yürütdüyü dövlət gənclər siyasətinin mühüm aspektlərinə həsr olunub. Azərbaycan Respublikası Gənclər və idman Nazirliyinin yaranmasının 29-cu ildönümü münasibətilə keçirilen konfransın iştirakçıları Yasamal rayonu Heydər Əliyev Mərkəzində açılan "Ümummilli lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti-100" fotosərgisi ilə də tanış olublar.

Heydər Əliyevə həsr olunmuş təqdimatların nümayişi



Biznes və iqtisadiyyat fakultəsinin ingilis dili üzrə hazırlıq qruplarında oxuyan tələbələrin ümummilli lider Heydər Əliyevə həsr etdikləri təqdimatların nümayişi təşkil olunub. İngilis dilində hazırlanmış təqdimatlarda ümummilli lider Heydər Əliyevin özü, ölüm yoluna nəzar salınıb, irsi, ideyaları, gördüyü işlər öz eksini təpib. Təqdimatlarda vurğulanıb ki, ümummilli liderin atlığı her addım, gördüyü her iş Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanması, ebedi və dəməz olmasına xidmət edib. Azərbaycan dövlətinin inkişaf strategiyasının əsas istiqamətlərini müəyyən edən ümummilli lider öz xalqını tarixin mürəkkəb sınaqlarından uğurla çıxarıb.

"Heydər Əliyev və müasir Azərbaycan" mövzusunda bılık yarışı



Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüne həsr olunmuş bılık yarışında tələbələr "Heydər Əliyevin ömrü yolu", "Heydər Əliyev və Azərbaycan mədəniyyəti", "Heydər Əliyevin siyasi fəaliyyəti", "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı", "İKT və ümumi dünyagörüşü" mövzuları üzrə biliklərini sınayıblar. "Agarta", "Xarı Bülbül", "Xəmsə", "Dəmir yumruq", "Uğur", "Qladiatorlar", "Alagöz", "Zəfer" komandalarının iştirak etdiyi yarış maraqlı və gərgin mübarizə şəraitində keçib. Bılık yarışının qalibi "Uğur" komandası olub. Komandanın kapitani Ağaqulu Əliyev və komandanın üzvləri Nahid Məmmədov, Sahib Məcidli, Qurban Soltanov və Rəsul Quliyeva kubok və hədiyyələr təqdim olunub.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tennis və dama yarışı



Biznes və iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə keçirilən stolüstü tennis yarışının nəticəsinə əsasən I yeri Nicat Talibov (Biznes və iqtisadiyyat fakültəsi, III kurs), II yeri Ləman Heydarova (Biznes və iqtisadiyyat fakültəsi, III kurs), III yeri Ravan Nəğdaliev (Biznes və iqtisadiyyat fakültəsi, III kurs) tutub. Dama yarışının nəticəsinə əsasən I yera Elmir Hacızada (Humanitar fənlər fakültəsi, I kurs), II yera Ağasəid Balakişiyev (Biznes və iqtisadiyyat fakültəsi, II kurs) çıxb.

"Heydər Əliyev irsi" mövzusunda ən yaxşı təqdimat müsabiqəsi



Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş müsabiqəyə təqdim olunan işlər münsiflər heyəti tərəfindən iştirakçının təqdimat mövzusu haqqında dolğun məlumatə sahib olması, nitqinin salisiliyi, lügət ehtiyatının zənginliyi, yaradıcılıq səviyyəsi meyarları əsasında dəyərləndirilib. Müsabiqənin nəticələrinə əsasən I yera Məmmədova Nurana Asim qızı (Humanitar fənlər fakültəsi, Dövlət və iqtisadiyyat münasibətlər, I kurs), II yera Qurbanova Minaya Elşən qızı (Humanitar fənlər fakültəsi, Təhsildə sosial-psixoloji xidmət, II kurs), III yera Qeribov Şəhriyar Azad oğlu (Biznes və iqtisadiyyat fakültəsi, Beynəlxalq ticarət və logistika, I kurs) layiq görünlüb.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan mini futbol turniri



16 komandanın iştirak etdiyi (Qartal, Tiqres, Red Devils, NewCastle, Fury, Alqoritm, Sierra, Knight, Team 807, Wolves, Qarabağ, Siberteam, Turan, Dinamo 807, Hellboys, Dortmund) iştirak etdiyi yarışın final oyununda "Sierra" və "Team 807" komandaları mübarizə aparıb. Turnirin qalibi Sosial iş tələbələrindən ibarət "Team 807" komandası olub. Sosial iş ixtisası üzrə IV kurs tələbəsi Namiq Abdullayev turnirin ən yaxşı futbolçusu adına layiq görünlüb, Tarix ixtisası üzrə III kurs tələbəsi Rəvan Məmmədov isə turnirin ən yaxşı qapıcısı seçilib. Ən çox qol vuran oyunçu isə Sosial iş ixtisası üzrə IV kurs tələbəsi Süleyman Mirzəyev olub.

**"Huawei Azerbaijan" şirkəti ilə
əməkdaşlıq görüşü**



"Huawei Azerbaijan" şirkətinin ictimai alaqqalar üzrə vitse-prezidenti Chen Liang və tərəfdaşlarla iş üzrə menecer Eldəniz Əliyevin iştirak etdiyi görüşdə əməkdaşlıq perpektivləri müzakirə olunub, Azərbaycan Universitetində "Huawei IKT Akademiyası"nın yaradılması imkanlarının araşdırılması üçün növbəti görüşün keçirilməsi qərara alınıb. Görüşdə bildirilib ki, şirkət, Qarabağda "ağlı kənd"lərin qurulması və inkişafında iştirak edir. Azərbaycanın mobil operatorlarının şəbəkə avadanlıqlarının 70 faizi "Huawei" şirkətinin payına düşür. Şirkət müxtəlif təcübə və təhsil proqramları da təqdim edir.

Özbəkistan nümayəndə heyəti ilə görüş



Azərbaycan dili və adəbiyyat kafedrasında Ürgənc Dövlət Pedaqoji İnstututunun nümayəndələri - Filologiya və sənət fakültəsinin dekanı Zəfer Adilov, Ümumi filologiya kafedrasının müdürü Marğuba Matquliyeva, kafedranın əməkdaşları Anorgul Atajonova, Nasiba Sobirova ilə görüş olub. Azərbaycan dili və adəbiyyat kafedrasının professoru Asif Hacıyev, filologiya üzrə elmlər doktoru Şaban Hüseynov, dosent Lala Əliquliyevanın iştirak etdiyi görüşdə qeyd olunub ki, iki dost və qardaş ölkə arasındakı əlaqqələr, o cümlədən mədəni əməkdaşlıq uğurla davam edir. Görüş iştirakçıları ölkələr arasındaki əlaqqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib, dostluq və tərəfdaşlıq münasibətlərinin hazırlı vəziyyətindən məmənuniyyətlərini ifadə ediblər.

**Sosial Xidmətlər Agentliyi ilə
memorandum imzaladıq**



Azərbaycan Universiteti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və agentliyin idarə Heyətinin sədri Vüqar Behbudov imzalayıb. Memorandumda agentlik tərəfindən universitetin tələbələri üçün təlimlərin, agentlikdə müvafiq sahələr üzrə istehsalat və elmi-tədqiqat təcrübə proqramlarının, elmi tədbir və mühazirələrin təşkili, agentliyə isə universitetin tədris-innovasiya infrastrukturundan yararlanmaq, universitetdə tələbələr üçün təşkil edilən təlim-tədris proqramlarında iştirak etmek üçün şəraitin yaradılması və bu kimi əməkdaşlıq istiqamətləri əksini təpib.

**Sosial işin təşkili ilə əlaqədar yeni
əməkdaşlıqlar qurduq**



Azərbaycan Universiteti Sosial işin təşkili ilə əlaqədar olaraq yeni əməkdaşlıqlar qurmağa davam edir. "Əlli illiyi olan şəxslərə sosial dəstək" İctimai Birliyi, "JOY" Uşaq Inkişaf Mərkəzi, "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyi, "Ümidli Galacek" Sosial Təşəbbüsler İctimai Birliyi ilə imzalanan əməkdaşlıq memorandumlarında sosial iş və sosial xidmət sahələridə elmi-təcrübə əlaqqələrin qurulması və inkişaf etdirilməsi, bu istiqamətdə elm və təhsil sahəsində müasir dövrün tələbələrinə cavab verən, ümumi-ictimai maraqlara xidmət edən əməkdaşlıq münasibətlərinin qurulması məsələləri öz əksini təpib.



«АККРЕДИТАЦИЯ ЖЫНЕ РЕЙТИНГІН
ТӨҮЕЛСІЗ АГЕНТТІГІ» КЕМ
НУ «НЕЗАВИСИМОЕ АГЕНТСТВО
АККРЕДИТАЦИИ И РЕЙТИНГА»
INDEPENDENT AGENCY FOR
ACCREDITATION AND RATING

INTERNATIONAL PROGRAM ACCREDITATION

CERTIFICATE

This is to certify that
the program

050807 Social Work
(Level: Bachelor's degree)

of

AZERBAIJAN UNIVERSITY

has been accredited for 5 years

(Minutes of the Accreditation Council of the IAAR
No. 74 from 26/05/2023)

License: № №088836, 24.02.2016

Certificate validity period:

26.05.2023 - 25.05.2028

Date of issue: 26.05.2023

Registration №: AB 4687



General Director

Chair of the
Accreditation Council



A. Zhumagulova

K. Bozymov

Recognised by the World Federation of Medical Education (WFME)
Registered on the European Quality Assurance Register in Higher Education (EQAR)
Member of the European Association for Quality Assurance in Higher Education (ENQA)



Sosial iş ixtisasımız beynəlxalq akkreditasiyadan keçdi



Sosial iş ixtisasımız bakalavriat səviyyəsi üzrə 5 il müddətinə beynəlxalq akkreditasiyadan keçib. Akkreditasiya prosesi Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik (IAAR - Independent Agency For Accreditation and Rating) tərəfindən aparılıb. Azərbaycan Universitetinin tarixində bir ilk olan bu hadisə universitetin beynəlmiləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, IAAR təhsildə keyfiyyətin təminatı üzrə aparıcı beynəlxalq akkreditasiya təşkilatlarından biridir. 2011-ci ildə fəaliyyətə başlayan agentlik ali təhsil müəssisələrinin institutional akkreditasiya, tədris proqramlarının akkreditasiyası başda olmaqla müxtəlif istiqamətlərdə akkreditasiyasını həyata keçirir.

Əməkdaşlarımız TKTA-nın "Ekspert Bankı"na daxil edilib



İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, Tədris şöbəsinin müdürü Tariylə Qəni və şöbənin baş metodisti Yusif Novruzov keyfiyyat təminatının qiymətləndirilməsi üzrə ekspert təliminin "ATM-lərin akkreditasiyası üzrə qiymətləndirmə meyarları"na dair üç modulunu uğurla başa vuraraq akkreditasiya eksperti adına layiq görülüblər. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin "Ekspert Bankı"na daxil edilən əməkdaşlarımıza sertifikatları agentliyin təşkilatçılığı ilə keçirilən "Ali təhsildə keyfiyyat təminatı və keyfiyyətin gücləndirilməsi" adlı beynəlxalq forumun açılış mərasimində təqdim edilib.

BZT Akademiya rektor Səadət Əliyevanı təltif edib



Rektor Səadət Əliyeva və daha iki əməkdaşımız Türkiyədə fəaliyyət göstərən və beynəlxalq miqyasda elmi tədbir və layihələr həyata keçirən BZT Akademiyasının təşkil etdiyi "BZT 2022: Akademianın ulduzları" tədbirində plaketlə təltif olunublar.

Rektor Səadət Əliyeva iki ölkə arasında əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə görə mükafata layiq görüлüb. İctimai elmlər kafedrasının professoru Qabil Əliyeva "Ən yaxşı açılış nitqi", kafedranın müəllimi Fərahila Babayeva-Şükürovaya "Ən yaxşı bölgə nümayəndəsi" mükafatı təqdim olunub.

"Hər insan dəyərlidir" mövzusunda dəyirmi masa



Dəyirmi masada iştirakçılar Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdürü Nigar Ağayeva, Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsi, Əlliyyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdürü Aytən Tarverdiyeva və Dövlət Mıqrasiya Xidməti yanında ictimai şuranın sədri Azər Allahverənovun maruzalarını dinləyib, onları maraqlandıran sualları ekspertlərə ünvanlayıblar.

Tədbir Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvakkili (Ombudsman) tərəfindən elan olunmuş və ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək keçirilən "İnsan Hüquqları Aylığı" çərçivəsində təşkil olunub.

II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında iştirak etdik



Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında öz stendimiz ilə iştirak etdik. Stendimizin ziyarətçilərinə universitetimiz haqqında məlumat verildi, suallar cavablandırıldı.

Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TURKSOY, TURKPA, Yunus Əmrə İnstitutu, ILESAM-in dəstəyi ilə keçirilən festivalda Türk dünyasının tanınmış müəllifləri ilə görüşlər və imza mərasimləri də keçirildi.

Fövqəladə Hallar Nazirliyi əməkdaşlarımız üçün nümunəvi dərs keçdi



Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən inzibati heyəti və tələbələrimiz üçün "Fövqəladə hallar zamanı ahalinin mühafizəsinin təşkili" mövzusunda nümunəvi mülki müdafiə dərsi təşkil olunub. Dərsdə iştirakçılara "Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili", "Zəlzələ zamanı davranışlı qaydalar", "Torpaq sürüşməsi zamanı davranışlı qaydalar", "Məişətdə yanğın zamanı davranışlı qaydalar", "Dəm qazı", "112 qaynar xətti", "Odsöndürүү balondan istifadə qaydaları", "Çimərliklərdə təhlükəsizlik qaydaları" kimi mövzularda məlumat verilib, maarifləndirici videoçarxlar nümayiş olunub.

Özbəkistan universitetləri ilə əməkdaşlığa başladıq



Özbəkistanın İqtisadiyyat və Pedaqogika Universitetinin rektoru Otəbek Bozorovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Universitetini ziyaret edib. Azərbaycan Universitetini elmi işlər üzrə prorektor Yusif Qasimovun təmsil etdiyi görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub və əməkdaşlığa dair memorandum imzalanıb. Azərbaycan Universitetinin əməkdaşlığı başladığı digər Özbəkistan universiteti isə Ürgənc Dövlət Pedaqoji Institutudur. Tərəflər arasında imzalanan memorandum çərçivəsində tədqiqatçıların və digər inzibati personalları; tələbə, magistrant və müəllimlərin mübadiləsi; müşterek tədqiqat layihələri və təcrübə programlarının həyata keçirilməsi; birgə mühazirə və simpoziumların təşkil olunması; akademik informasiya və materialların mübadiləsi kimi əməkdaşlıq istiqamətləri nəzərdə tutulub.

Çin mədəniyyətinə həsr olunmuş növbəti sərgi



Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstytutunun təşəbbüsü, institut ilə əməkdaşlıq çərçivəsində yaradılan Azərbaycan Universiteti Konfutsi Mərkəzi və Xarici diller kafedrasının birgə təşkilatçılığı ilə əsərə gələn sərgidə Çin çay mərasimi, Çin kağız kəşmə sanəti, Çin ilmə sanəti, kalliqrafiya sanəti və Çin mədəniyyətinə aid aşyalar nümayiş olunub. Tədbir iştirakçıları üçün Çin döyüş sanəti kunq-fudan fəndlər göstərilib, iştirakçılar həmcinin ənənəvi Çin rəqs nümunələrini izleyiblər.

**İKT fakültəsinin dekanı Asif Paşayev
kriptoqrafiya seminarında çıxış edib**



İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı və sahə mütəxəssislərinin iştirakı ilə keçirilən "Kriptoqrafiya üzrə elmi-praktiki seminar"da meruza ilə çıxış edib. Asif Paşayevin meruzaşı "İnformasiya təhlükəsizliyi ixtisasında tələbəyönümlü tədrisin təşkili" mövzusuna həsr olunub. Seminarın ardından infromasiya təhlükəsizliyi ixtisası üzrə bakalavr təhsili alan tələbələr üçün kriptoqrafiya sahəsində təşkil olunan dördgündülük təlim öz işinə başlayıb. AKTA-nın təşkilatçılığı və Türkiyənin "Uniflybytes" şirkətinin dəstəyi ilə xarici mütəxəssislər tərəfindən ingilis dilində keçirilən təlimdə İKT fakültəsinin 4 tələbəsi iştirak edib.

**Siyasi elmlər kafedrasının müdiri
Elvin Talışinski Özbəkistan radiosunda
çıxış edib**



Siyasi elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski Özbəkistan Respublikasının milli radiosu "Özbəkistan 24" radiosunda çıxış edib. Politoloq Abduvali Saybnazarovun təqdimatında "Özbəkistan və dünya" verilişinin qonağı olan kafedra müdiri Özbəkistan və Azərbaycan arasındaki münasibətlərin siyasi əhəmiyyətindən danışdı. Elvin Talışinski qeyd edib ki, xüsusilə son dövrlərdə prezidentlərin qarşılıqlı səfərləri nəticəsində iki qardaş ölkə arasındakı əlaqələr yeni mezmən kəsb edib və yeni mərhələyə qədəm qoyub.

**Tərcümə və filologiya kafedrasının müdiri
Samirə Məmmədova təhsil forumunda
iştirak edib**



Müəllimlər, təhsil ekspertləri və tədris idarəcilerinin iştirak etdiyi beynəlxalq təhsil forumu "Innovativ tədris və öyrənmə" (Innovativ Teaching and Learning) mövzusuna həsr olunub.

Forum iştirakçılar üçün təhsilin qarşısında duran problemlərin innovativ həlli istiqamətində ən yaxşı təcrübələri, ideyaları bölüşmək və birgə işləmək üçün bir platforma rolunu oynayıb. Tədbirdə təhsildə yeni texnologiyalar, pedaqoji yanaşmalar, tədris planının inkişafı, qiymətləndirmə, müəllim hazırlığı, tədris və öyrənmə yenilikləri kimi mövzular müzakirə olunub, beynəlxalq spikerlərin çıxışları dinlənilib.

**Maliyyə və mühəsibat kafedrasının
müəllimi Qəhrəman Yusupov
ictimai müzakirədə iştirak edib**



Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə birgə "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illerde sosial-iqtisadi inkişafi Dövlət Proqramı"nın 7.1.7. və 7.1.8-ci bəndlərinin müzakirəsi və tekliflərin hazırlanmasına dair görüş keçirilib. Kənd təsərrüfatı məhsullarının istehsalı problemləri ilə bağlı layihələr hayata keçirən ictimai birliklərin nümayəndəlerinin dəvət edildiyi tədbirdə Azərbaycan Universitetinin Maliyyə və mühəsibat kafedrasının müəllimi, iqtisad üzrə fəlsəfə doktoru, "Kənd yaşı turizminin inkişafına destek" ictimai Birliyinin rəhbəri Qəhrəman Yusupov da iştirak edib.

"Ümummilli lider Heydər Əliyevin ırsının tərcüməsi" fənni üzrə dərs vəsaiti çap olunub



Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva, Tərcüme və filologiya kafedrasının müdürü Samirə Məmmədova, kafedranın müəllimləri Fəzile Zakirova və Heydər Quliyevin həmmüəllifi ilə Tərcümə ixtisasının seçmə fənlər blokunda tədris olunan "Ümummilli lider Heydər Əliyevin ırsının tərcüməsi" adlı fən üçün tərtib olunan dərs vəsaiti çap olunub. Dərs vəsaitinin əsas məqsədi ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasetinin Cənubi Qafqazda aparıcı rolunu, onun rəhbərliyi ilə yürüdülən siyaset sayəsində respublika iqtisadiyyatının, incəsənetin, elmin və mədəniyyətin inkişafı, müstəqil Azərbaycanın dünya birliyində layiqli yer tutması, inkişaf etmiş ölkələrlə dostluq və əməkdaşlıq münasibətlərinin qurulması, ana dilimizin qorunması və inkişafı ilə bağlı gördüyü böyük işlər haqqında olan məlumatları tərcümə edərək gənc nəsillərə miras olaraq ötürməkdən ibarətdir.

"Qəlbi vətənlə çırpinan insan" adlı kollektiv monoqrafiya çap olunub



Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan əsər Azərbaycan Universitetinin Siyasi elmlər kafedrasında hazırlanıb. Dörd fasilədən ibarət olan monoqrafiyada müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi xadim Heydər Əliyevin ömrü yolu, fealiyyəti, daxili və xarici siyaseti azərbaycanlı alimlərə yanaşı, Türkiye, Rusiya, Kipr, İraq və Misirdən olan tədqiqatçılar tərəfindən də işqəndirilib.

"İqtisadi informatika və onun Excel-də işlənməsi" adlı dərs vəsaiti çap olunub



İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev və Riyaziyyat və informatika kafedrasının baş müəllimi Nurdan Ağayevanın müəllifi olduğu "İqtisadi informatika və onun Excel-də işlənməsi" adlı dərs vəsaiti çap olunub. 192 səhifədən ibarət olan vəsait iqtisadi informasiyanın "Excel"da işlənməsinə həsr edilib. Kassanın hesablanması, illik hesabatların hazırlanması, sədə və mürəkkəb faizlə hesablanan istehlak kreditləri və bu kimi mövzular "Excel"da işlənib, həmcinin iqtisadiyyatın, bank işinin təşkili və maliyyə sahələrində tətbiq olunan maliyyə funksiyalarının nezəriyyəsi və onlara aid misallar öz həllini təpib.

"Sight Translation" adlı dərs vəsaiti çap olunub



Tərcüme və filologiya kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfe doktoru Ləman Qasımlının müəllifi olduğu "Sight Translation" (Yazılı matın şifahi tərcüməsi) adlı dərs vəsaiti çap olunub. 76 səhifədən ibarət olan vəsaitin məqsədi ali məktəblərin bakalavriat səviyyəsində tərcümə ixtisası üzrə təhsil alan tələbələrə siyasi, mədəni, tibbi, hüquqi və idman sahələrinə aid olan müxtəlif matnların üzündə tərcüməsini salis yerinə yetirmək üçün vərdişlərin aşilanmasıdır. Dərs vəsaitində mövzular müəyyən edilmiş bölmələr üzrə toplanıb və müvafiq tapşırıqlarla şərtləndirilib.

20 Yanvar faciəsinin 33-cü ildönümü qeyd olunub



Azərbaycan Universitetinin kollektivi 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şahidlərin xatirəsi ehtiramla yad edilib, məzarları üzərində qərənfillər düzülüb.

Universitetin tədris binasında keçirilən anim tədbirində isə 1990-ci il yanvarın 19-dan 20-na keçən gecə Bakıya yeridilən Sovet qoşunlarının töretdiyi 20 Yanvar faciəsinin səbəb və nəticələri müxtəlif kontekslərdə təhlil olunub.

Şəhid Fəxrəddin Qurbanlıının doğum gününə həsr olunan tədbir keçirilib



Azərbaycan Universitetinin bir qrup əməkdaşı Aprel şəhidi Fəxrəddin Qurbanlıının doğum gününə həsr olunmuş "Mən şəhidəm, ölməmişəm" adlı tədbirdə iştirak edib. Tədbir Qorxmaz Baxşiyev adına 179 nömrəli tam orta məktəbin təşkilatçılığı və Binəqədi Rayon icra Hakimiyətinin dəstəyi ilə təşkil olunub. Tədbirdən əvvəl şəhidin məzarı ziyarət olunub.

Şəhidin məzarı üzərinə əklil qoyulub, qərənfil dəstələri düzülüb.

Tədbirdə qeyd olunub ki, Qarabağ Zəferinin addım səslerinin eşidildiyi Aprel döyüşləri xalqımızı torpaqlarımızın tez bir zamanda işğaldan azad olunacağına ruhlandırb. 2020-ci ilda isə Azərbaycan xalqı müzəffər Ali Baş Komandan İlham Əliyevin etrafında six birləşərk bütün dünyaya öz gücünü, matinliyini, mübarizliyini nümayiş etdirib.

Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram



Xocalı soyqırımı həsr olunmuş "Keçmişini öyrən, geleceyini xilas et" tədbirində soyqırımı qurbanlarının xatirəsi yad edilib, "Xocalıya ədalət" beynəlxalq kampaniyasının nəticələri haqqında məlumat verilib. Tədbirdə Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov, Parlament Jurnalistləri Birliyinin sadri, əməkdar jurnalist, "Modern" Media Qrupunun baş direktoru Elşad Eyvazlı, "İctimai" Birliyinin sadri Şahin Rəhmanlının çıxışları dinlənilib, birliyin hazırladığı "Böyüməyən uşaqlar" filmi nümayiş olunub.

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü anılıb



Anim tədbirində qeyd olunub ki, 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, Bakı quberniyasında və Azərbaycanın müxtəlif bölgələrində bolşevik-dəsnəq silahlı dəstələrinin azərbaycanlılara qarşı töretdiyi dəhşətli qırğınından 105 il keçir. Qanlı hadisələrin izlərini bu gün de Quba Soyqırımı Memorial Kompleksində görmək mümkündür.


Tədbirdə azərbaycanlılara qarşı toradılan etnik təmizləmə, soyqırımı siyasəti və cinayət hadisələri haqqında məlumatların davamlı olaraq gənc nəslə və beynəlxalq ictimaiyyətə çatdırılmasının zəruriliyi qeyd olunub. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan qaləba bir daha təsdiq etdi ki, belə hadisələrin təkrarlanması üçün tariximizi bilməliyik, dövlətimiz, ordumuz və millətimiz daim güclü olmalıdır.

Şəhid anaları ilə görüşdə şəhidlərin xatirəsi ehtiramla yad olunub



"Varis" Şəhid Ailələri və Qazılara Qayğı İctimai Birliyinin təşəbbüsü ilə şəhid analan ilə keçirilən görüşdə şəhidlərimizin qəhrəmanlığının təbliği və xatirəsinin əbadılasdırılmasına əhəmiyyəti, bu prosesdə təhsil müəssisələrinin aparıcı rolu vurğulanıb. Qeyd olunub ki, Azərbaycan xalqı şəhidlərinin xatirəsini daim uca tutur. Şanlı ordumuz Qarabağ zəfəri ilə həm Vətən müharibəsində, həm də münəqişənin başladığı 1988-ci ildən bu yana verdiyimiz minlərlə şəhidimizin ruhunu şad edib. Nə qədər ki, Azərbaycan dövləti və Azərbaycan xalqı var, şəhidlərimiz də yaşayacaq və xatırlanacaq.

"28 May-Müstəqillik Günü" qeyd olunub



Tədbirin məruzaçısı Milli Məclisin deputati, tarix üzrə elmlər doktoru, professor Anar İsgəndərov olub. Anar İsgəndərov "Müsəlman Şərqiñin ilk cümhuriyyəti" adlı məruzəsində qeyd edib ki, Azərbaycan xalqının qədim dövlətçilik anənələrini yaşıdan Azərbaycan Xalq Cümhuriyyəti coğrafi məfhüm olan Azərbaycan ifadasını siyasi ifadəyə çevirib, 250 ilə imza atıb. Müasir Azərbaycan dövləti cümhuriyyət ideyalarına yüksək ehtiram və sadıqlıq nümayiş etdirir. Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinə abida ucaldılması haqqında sərəncamlar imzalayıb. 2018-ci ildə isə cənab Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü böyük təntənə ilə qeyd olunub.

"Milli Qurtuluş Günü"nə həsr olunmuş tədbir keçirilib



"15 İyun – Milli Qurtuluş Günü"nə həsr olunmuş dəyirmi masa müzakirəsində qeyd olunub ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanın çətin və mürekkeb dövründə xalqın istəyi ilə ölkə rəhbərliyinə qayıdır. 1993-cü ilin 15 iyun tarixində Azərbaycan dövlətinin və xalqının gələcəyini müəyyən edən yeni başlanğıçın əsası qoyulub. Təleykülli məsələlər qarşısında qalan Azərbaycan xalqı ümummilli liderə arxalanaraq təhlükəda olan milli dövlətçiliyini və müstəqilliyini qoruyub saxlayıb. Əsası 30 il bundan əvvəl qoyulan siyasi kursun cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdiriləsi ilə Azərbaycan dövləti bu gün tarixinin ən güclü və ən qüdrətli dövrünü yaşıyır.

"26 İyun - Silahlı Qüvvələr Günü" qeyd olunub



Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105 illiyi və 26 İyun – Silahlı Qüvvələr Günü münasibətlə keçirilən tədbirdə qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərar ilə 1918-ci il iyunun 26-da Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırılıb və bununla da milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım atılıb.

Ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün – 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunub və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

**İtalyanın Tuscia Universiteti ilə
ikili diplom programına başladıq**



Beynəlxalq İkili Diplom Programı MBA programının Marketing istiqamətini əhatə edir. Programda iştirak etmək istəyən tələbələrin seçimi müsabiqə yolu ilə aparılır. Müraciət edən tələbələrin seçimi onların akademik göstəriciləri və ingilis dilini bilmə səviyyəsinə əsaslanır. Yerli və xarici tələbələre açıq olan magistratura programında dərsler hər iki ali təhsil müəssisəsinin professorları tərefindən tədris olunur. Təhsil müddəti 2 təqvim ilidir. Proqrama müraciətləri qəbul olunan magistratura tələbələri birinci tədris ilində Azərbaycan Universitetində, ikinci tədris ilində ise İtalyanın Tuscia Universitetində təhsil alırlar. Fənlərin tədrisi ingilis və italyan dillerində aparılır.

**Əməkdaşlarımız İtaliyada
beynəlxalq tədbirdə iştirak ediblər**



Beynəlxalq əlaqələr şöbəsinin müdürü Bəxtiyar Bədəlov, Tərcümə və filologiya kafedrasının müdürü, dosent Samira Məmmədova, Keyfiyyət təminatı şöbəsinin müdürü Pərvana Mövsumova "Erasmus+" programı çərçivəsində İtalyanın Tuscia Universitetində təşkil olunan 5 günlük "International Week" (Beynəlxalq haftə) tədbirində iştirak ediblər. 20-dən çox ölkədən 90-a yaxın nümayəndənin iştirak etdiyi tədbirdə ali təhsildə beynəlxalq məlumatlaşma, beynəlxalq kredit mobililiyinin idarə olunması, "Erasmus+" beynəlxalq mobillik ofislərinin fəaliyyətinin təşkili, "Erasmus+" program və layihələrinə müraciətlər, daxili keyfiyyətin təmin edilməsi, mədəniyyətlərarası dialog kimi mövzularda təlimlər təşkil olunub və ikitərəfli görüşlər keçirilib.

**Əməkdaşlarımız Xorvatiyanın
Dubrovnik Universitetinə ezam olunublar**



Iqtisadiyyat və idarəetmə kafedrasının müdürü Tural Qocayev, kafedranın müəllimi Elvin Karimov və Sosial işin təşkili kafedrasının müəllimi Aygün Muradlı "Erasmus+ Staff Mobility" mübadilə programı çərçivəsində Xorvatiyanın Dubrovnik Universitetinin tədris prosesində iştirak edib. Əməkdaşlarımız Dubrovnik Universitetinin tələbələri üçün həm mühazira oxuyub, həm də Azərbaycan haqqında təqdimat ediblər. Təqdimatlarda Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı haqqında məlumat verilib.

ECAR layihəsinin icrası davam edir



Azərbaycan Universitetinin tərəfdəş olduğu "Azərbaycanda Rektorlar Konfransının yaradılması" (ECAR) adlı "Erasmus+" layihəsi çərçivəsində yanvar ayında Elmi işlər, Tədris işləri və keyfiyyət təminatı, Strateji inkişaf üzrə komitələrin ilk iclası keçirilib. Fevral ayında layihə tərəfdəşlarının Polşaya, mart ayında İsvəç və Litvaya, iyul ayında İspaniyaya işgūzar səfəri təşkil olunub. Səfərlər həm layihənin təlimlərində iştirak, həm də Avropa ölkələrinin rektorlar konfransı təcrübəsi ilə tanışlıq məqsadla baş tutub. May ayında Azərbaycan Universitetinin heyəti üçün ECAR layihəsinə dair məlumatlandırma günü keçirilib. Tədbirdə universitetin layihədə iştirak edən əməkdaşları xarici səfərlərdə eldə etdikləri təcrübələri struktur bölmə rəhbərləri ilə bölüşüb. İyul ayında layihə tərəfdəşlarının insan resursları üzrə məsul şəxslərinə "Strateji insan resurslarının idarə olunması" mövzusunda təlim təşkil olunub.

Scimago reytingində yenə ölkə ikincisiyik



Scimago (Scimago Institutions Rankings) agentliyinin dünya hesabatına ilk dəfə 2022-ci ildə daxil olan Azərbaycan Universiteti 2023-cü ildə da ölkə universitetləri siyahısında 2-ci yerdə qərarlaşdı. Reytingin əsas meyarlarından biri Scopus bazasında indekslənən jurnallarda həmin müəssisanın əməkdaşlarının dərc etdiyi elmi məqalələr və həmin məqalələrə olunan istinadların sayıdır. Qeyd edək ki, reyting siyahısında bu il Azərbaycandan 5 universitet, 3 elmi institut və 1 elmi təşkilat olmaqla cəmi 9 qurum yer alıb. Ötən il isə bu say 8 olub.

Azərbaycan Universitetinin iki elmi nəticəsi AMEA-nın illik hesabatına daxil edilib




Azərbaycan Universitetinin bir qrup professor-müəllim heyatının alda etdiyi iki elmi nəticə AMEA-nın Rəyasət Heyatının qararı ilə qurumun Fizika-Riyaziyyat və Texnika Elmləri ilə İctimai elmlər bölməlerinin 2022-ci ildə aparılan tədqiqatların mühüm nəticələrinə dair hesabat maruzasını daxil edilib. Məruzadə yer alan tədqiqat işlərinin mövzusu "Müxtəlif fiziki prosesləri təsvir edən riyazi modellərin qurulması, onların adekvatlığının yoxlanması, ədədi və analitik həll üsullarının işlənməsi" və "Azərbaycan və Qafqazın iqtisadi və mədəni inkişafı"dır. Bu uğur Azərbaycan Universitetinin qeyd olunan hesabata ikinci dəfə daxil edilməsi və eyni zamanda Azərbaycan Universitetinin məruzadə yer alan yegane özəl universitet olması baxımından böyük əhəmiyyət kəsb edir.

"İpək yolu" elmi jurnalı ERIH PLUS bazasında indekslənmək üçün qəbul edilib



"İpək yolu" elmi jurnalının ERIH PLUS bazasında indekslənmək üçün qəbul edildiyinə dair rəsmi məktub Elm şöbəsinə daxil olub. Artıq ERIH PLUS platformasında jurnalın profili də yaradılıb. Yaxın həftələrdə jurnalda çap olunmuş məqalələr de tam olaraq bazanın axtarış sistemində yerləşdiriləcək. ERIH PLUS Avropada humanitar və sosial elmlər sahəsində akademik jurnal indeksidir. Bazanın "Dimensions" sistemi bu bazaya qəbul edilmiş 10 mindən çox jurnalda çap olunmuş məqalə axtarışı aparmağa imkan verir.

"İpək yolu" jurnalının yeni nömrəsi ümummilli lider Heydər Əliyevə həsr olunub



Azərbaycan Universitetinin "İpək yolu" elmi jurnalının 2023-cü il üçün birinci nömrəsi ümummilli lider Heydər Əliyeva həsr olunub. Bu nömrədə İctimai elmlər kafedrasının professoru Qabil Əliyevin "Ulu önder Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti və onun qurucuları haqqında" və Azərbaycan dil və ədəbiyyat kafedrasının müəllimi Aynur Həsənovanın "Milli ədəbiyyatımızın böyük hamisi Heydər Əliyev" məqalələri dərc olunub. "İpək yolu" jurnalının bu nömrəsinə həmçinin iqtisad və filologiya elmlərinə aid Azərbaycan və ingilis dillərində məqalələr qəbul olunub. Jurnal AAK-in tövsiyə etdiyi dövri elmi naşrların siyahısında yer alır, o cümlədən bir sira beynəlxalq bazalarda indekslənir.

Prorektor Yusif Qasımov Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən konfransda çıxış edib



Elmi işlər üzrə prorektor, riyaziyyat üzrə elmlər doktoru Yusif Qasimov Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən "Azərbaycan Respublikasının inkişaf strategiyası: potensial imkanlar və yeni çağırışlar" respublika elmi-praktik konfransında "Azərbaycanda ali təhsil: müasir çağırışlar" mövzusunda plenar məruzə ilə çıxış edib. Məruzədə ölkə prezidentinin "neftə əsaslanan iqtisadiyyatdan insan kapitalına əsaslanan iqtisadiyyata keçid" çağırışının reallaşmasında bütün pillələrdə təhsilin və elmi tədqiqatın rolü, bu istiqamətdə mövcud çağırışlar və problemlər, onların həlli yolları, qabaqcıl ölkələrin praktikası və başqa bu kimi məsələlərə yer verilib. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə hasr olunan konfransın işində 20-dən artıq ali təhsil müəssisəsi, akademiya, elmi-tədqiqat institutu və təşkilat iştirak edib.

Kafedra müdürü Rəşad Məstəliyev beynəlxalq konfransda çıxış edib



Riyaziyyat və informatika kafedrasının müdürü, dosent Rəşad Məstəliyev 28-30 avqust 2023-cü il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi idarəetmə Sistemləri Institututunda keçirilmiş "Kibernetika və Informatika Problemləri" mövzusunda V beynəlxalq konfransda (5th International Conference on Problems of Cybernetics and Informatics/ PCI-2023) məruzə ilə çıxış edib. Kafedra müdürünin məruzəsi "Adi stoxastik diferensial tənliklər sistemləri ilə təsvir olunan dinamik sistemlərdə optimallıq üçün zəruri şərtlər" mövzusuna hasr olunub.

Rektorun müşaviri Nüşabə Quliyeva beynəlxalq tədbirdə plenar məruzə ilə çıxış edib



Azərbaycan Universiteti rektorunun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nüşabə Quliyeva 3-cü beynəlxalq "Artemis" Sosial və humanitar elmlər konqresində plenar məruzə ilə çıxış edib. Plenar məruzə "Heydər Əliyevin elm və təhsil siyaseti" mövzusuna hasr olunub. Məruzədə qeyd olunub ki, elm və təhsil Azərbaycan Respublikasında strateji sahə kimi daim diqqət markezindədir. Azərbaycanın ümumi tərəqqisi və dövlət siyaseti ilə vəhdət təşkil edən bu sahədə müstəqilliyin bərpasından sonra köklü islahatlar həyata keçirilib.

Dekan Asif Paşayev Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən dəyirmi masada çıxış edib



"Müasir tədris prosesi: problemlər, yeni tələblər və çağırışlar" mövzusunda dəyirmi masa ümummilli lider Heydər Əliyevin 100 illiyinə hasr olunub. İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev tədbirdə "Müasir dərsin həyata keçirilməsində yeni tələblər və çağırışlar" adlı məruzə ilə çıxış edib. Dekan çıxışında qeyd edib ki, müasir çağırışlar tədris prosesinə yeni yanaşma tələb edir və müasir dərs yeni reallıqlarla üzləşir. Müasir tələblərə cavab veren universitetə çevrilmə hər bir ali təhsil müəssisəsi üçün prioritet olmalıdır. Məruzə tələbəyönümlü təhsil, sillabusların tərtib olunması, peşə kompetensiyaları kimi mövzuları əhatə edib.

Əməkdaşlarımızın elmi məqaləsi Qazaxıstan jurnalında dərc olunub



Riyaziyyat və informatika kafedrasının müdürü, dosent Rəşad Məstəliyev və kafedranın müəllimləri dosent Behram Əzizov və dosent Rəhim Rəhimovun həmmüəllif olduqları "Digital processing of analogue signal in Matlab using wavelent analysis" adlı elmi məqalə Qazaxistanda çap olunan "Endless Light in Science" adlı beynəlxalq elmi-praktik jurnalda dərc olunub.

Məqalə bioloji signalların və təsvirlərin kompüterdə emalı və onların vizuallaşdırılması kimi tətbiqi məsələnin tədqiqinə həsr olunub. Bu zaman signalların zaman-tezlik təmsilciliyini təmin edən çevirmə növünə aid olan veyil (dalğacılıq) çevirməsindən istifadə olunub.

Riyaziyyat və informatika kafedrasının elmi seminarı keçirilib



Seminarda kafedranın müəllimi, dosent Rəhim Rəhimov "Optimal idarəetmə məsələlərinin həll üsullarının sosial, texniki, tibb və s. praktik sahələrdə tətbiq imkanlarının tədqiqi" mövzusunda məruzə ilə çıxış edib. Məruzaçı seminar iştirakçılara biometrik identifikasiyaya imkan verən cihazların hazırlanması və bu zaman prosesləri təsvir edən riyazi modellərin optimallıq vəziyyətlərinin tapılması meyarları haqqında danışır.

Məruzə maraqla qarşılanıb, seminar mövzu ətrafında müzakirələr davam edib. Teqdim olunan nəticələrin kafedranın digər əməkdaşları ilə birgə multidisiplinər formada inkişaf etdirilməsi yeni hədəf kimi qarşıya qoyulub.

Sosial işin təşkili kafedrasının heyəti beynəlxalq konfransda çıxış edib

Sosial işin təşkili kafedrasının müəllim və dissertant heyəti Rumınıyanın Alexandru Ioan Cuza və Fransanın Lille universitetlərinin birgə təşkilatçılığı ilə keçirilən "International Conference for Doctoral, Post-Doctoral Students and Young Researchers in Humanities and Social Sciences" adlı beynəlxalq hibrid konfransda onlayn şəkildə çıxış edib.

Konfransın ilk günündə kafedranın müəllimləri p.ü.f.d., dosent Aynur Bünyatova və Nigar Şahhüseynbəyova "Features of Socio-Psychological Traumas in Post-war Period in Azerbaijan", kafedranın "Sosial iş" ixtisası üzrə dissertanti Ülviiyə Mirzeyeva "The Research on Recognition of Developmental Delay of Children under 42 months in Azerbaijan" adlı məruzə ilə çıxış ediblər.

Konfransın ikinci günündə isə "Sosial işin təşkili" kafedrasının müdürü, p.ü.f.d. Tünzalə Verdiyeva, kafedranın müəllimi Aytac Saniyeva və Tərcümə və filologiya kafedrasının əməkdaşı Nergiz Hüseynova "Organization of providing social services to a person (family) in difficult life conditions in Azerbaijan" adlı məruzələrini təqdim ediblər.

2023-cü ildə həmtəşkilatçısı olduğumuz beynəlxalq elmi tədbirlər

"8th International Congress on Humanities and Social Sciences in a Changing World" beynəlxalq konqresi: Türkiyənin Ege Universiteti ilə birgə təşkil etdiyimiz beynəlxalq konqres 7-9 yanvar 2023-cü il tarixlərində İzmir şəhərində keçirildi. Tədbirdə dünyanın 25 ölkəsindən ekspert, tədqiqatçı-alim, magistrant və doktorantlar elmi nəticələri təqdim edib, fikir mübadiləsi apardılar. Tədbirin açılış mərasimində İctimai elmlər kafedrasının professoru Qabil Əliyev "Şuşa şəhərində tarixi abidələrin bərpası" mövzusunda plenar məruzə ilə çıxış etdi. Bir qrup əməkdaşımız isə konqresin bölmə iclaslarında iştirak etdilər.

"The 7th International Conference on Computational Mathematics and Engineering Sciences / CMES-2023" beynəlxalq konfransı: Türkiyənin Elazığ şəhərində yerləşən Fırat Universitetində 20-21 may 2023-cü il tarixlərində keçirilən və hibrid formada təşkil olunan beynəlxalq konfransda 15-dən çox ölkədən alim və tədqiqatçı iştirak etdi. Tədbirdə riyaziyyat və mühəndislik sahəsində son yeniliklər və elmi tədqiqatların nəticələri müzakirə olundu. Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva konfransın fəxri komitəsində, elmi işlər üzrə prorektor Yusif Qasimov isə elm komitəsində təmsil olundu.



Gənc tədqiqatçıların VI respublika elmi konfransı

Konfransa Bakı şəhərində, regionlarda, AMEA-nın, Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən ali təhsil müəssisəsi, elmi-tədqiqat institutlarında oxuyan, müxtəlif dövlət qurumları və qeyri-hökumət təşkilatlarını təmsil edən magistrant, doktorant, dissertant və gənc tədqiqatçıların 145 məruzəsi qəbul olunub.

Konfransın işi "Tarix və hüquq", "Filologiya-1", "Filologiya-2", "İqtisadiyyat-1", "İqtisadiyyat-2", "Sosiologiya", "Riyaziyyat, fizika və İKT" olmaqla 7 bölmədə təşkil olunub.



"Heydər Əliyev və Türk Dünyası" beynəlxalq konfransı

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfrans ümummilli liderin ümumtürk birliyi, azərbaycanlılıq, türkçülük məfkurəsinin yaradılması istiqamətində xidmətlərinin, Azərbaycan Respublikasının Türkiye və Mərkəzi Asiyənin Türk respublikaları ilə əlaqələrinin möhkəmləndirilməsi uğrunda fəaliyyətinin araşdırılması məsələlərinə həsr edilib.

12 may 2023-cü il tarixində keçirilən konfransın açılış mərasimində Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva, "İmza" Sosial İnkişafə Dəstək İctimai Birliyinin Türkiye nümayəndəsi, Türkiyənin Azərbaycandakı sabiqfovqələdə ve səlahiyyətli səfiri Hulusi Kılıç, Rusiya Federasiyasının Tumen Dövlət Universitetinin rektoru İvan Romanchuk, Özbəkistanın Ürgənc Dövlət Pedaqoji Universitetinin Filologiya və Sənat fakültəsinin dekanı Zəfər Adilovun çıxışları dinlənilib. Plenar iclasda isə AMEA-nın həqiqi üzvü, akademik Yaqub Mahmudov, Türkiyənin Ege Universitetinin müəllimi Baha Ahmet Yılmaz və Azərbaycan Universitetinin professoru Qabil Əliyev məruzə ilə çıxış ediblər.

Konfransın işi 4 bölmədə təşkil olunub. Bölmə iclaslarında konfrans iştirakçıları "Heydər Əliyev və ümumtürk tarixi", "Türk dünyasının filoloji tədqiqatlarında Heydər Əliyev şəxsiyyəti", "Heydər Əliyev və azərbaycanlılıq, türkçülük məfkurəsi", "Türk dünyasının mədəniyyət və incasənet abidələrində Heydər Əliyev obrazı", "Sosial və iqtisadi siyaset: Heydər Əliyevin rəhbərliyi dövründə sosial və iqtisadi siyasetin əsas aspektləri", "Türkiyə-Azərbaycan münasibətləri" və bu kimi mövzularda çıxış edib, müzakirə aparıblar.



"Qlobal çağırışlar və Türk Dünyası" I beynəlxalq konfransı

Azərbaycan Universitetinin təşəbbüsü, Beynəlxalq Dublin Universiteti, Türkiyənin Ege, Bitlis Eren, Trakya universitetləri, Özbəkistanın Ürgənc Dövlət Pedaqoji İstitutu, Rusyanın Tarix, iqtisadiyyat və hüquq elmi-tədqiqat institutu, Mindanao Universiteti və BZT Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən konfrans Türk Dünyasının tarixi, mədəniyyəti və müasir dövrda geosiyasi vəziyyətinin öyrənilməsinə həsr olunub. Azərbaycan Universitetinin evsahibliyində 12 aprel 2023-cü il tarixində keçirilən və hibrid formada təşkil olunan konfransda 6 ölkədən 120 məruzə qəbul olunub.

Konfransın açılışında Azərbaycan Universitetinin Siyasi elmlər kafedrasının müdürü Elvin Talişinski və elmi işlər üzrə prorektor Yusif Qasımovun, plenar iclasında isə Tbilisi Dövlət Universitetinin professoru Coni Kvitsianinin, Özbəkistanın Ürgənc Dövlət Pedaqoji İstitutunun rektoru Jumanazar Yarmetovun, Türkiyənin Kütahya Dumlupınar Universitetinin professoru Hüsamettin İnaçın çıxışları dinlənilib.

Tədbirin bölmə iclaslarında gün ərzində Türk dövlətlərinin və xalqlarının dünya tarixine və mədəni irsini təhfələri, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi vəziyyətin perspektivləri, Türk dövlətləri və xalqları arasında iqtisadi əlaqələr, Türk Dövlətləri Təşkilatının qurulması və gördüyü işlər, müasir dövrda Türk xalqlarının qarşısında duran mühüm vəzifələr, Türk dövlətlərinin əməkdaşlıq mexanizmləri, Türk dövlətlərinin müttəfiqlik əlaqəlerinin dərinləşməsi, İkinci Qarabağ müharibəsi və sonrakı mərhələdə yaranan reallıqlar və bu kimi aktual məsələlər müzakirə olunub, fikir mübadiləsi aparılıb.



Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Azərbaycan Universitetinin doktorantı Xumar Vəliyəddin qızı Abdullayevaya "Dünya ədəbiyyatı" (ingilis ədəbiyyatı) ixtisasında "filologiya elmləri" elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Ali Attestasiya Komissiyasında keçirilən tədbirdə doktorantımıza diplomu təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Azərbaycan Universitetinin doktorantı Tamara Məcid qızı Əliyevaya "Sahə iqtisadiyyatı" ixtisasında "iqtisad elmləri" elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Ali Attestasiya Komissiyasında keçirilən tədbirdə doktorantımıza diplomu təqdim olunub.



Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Azərbaycan Universitetinin doktorantı Nigar Rafiq qızı Ələkbərovaya "Sahə iqtisadiyyatı" ixtisasında "iqtisad elmləri" elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Ali Attestasiya Komissiyasında keçirilən tədbirdə doktorantımıza diplomu təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Azərbaycan Universitetinin dissertantı Nərimanə Vaqif qızı Qasimovaya "Ümumi fəlsəfə" ixtisasında "fəlsəfə" elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Ali Attestasiya Komissiyasında keçirilən tədbirdə dissertantımıza diplomu təqdim olunub.




Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Azərbaycan Universitetinin dissertantı Sadiq Zaman oğlu Qarayevə "Azərbaycan ədəbiyyatı" ixtisasında "filologiya elmləri" elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Ali Attestasiya Komissiyasında keçirilən tədbirdə dissertantımıza diplomu təqdim olunub.

Iqtisadiyyat və idarəetmə kafedrasının iclasında doktorant Ebru İbrahim qızı Cengizin iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi "Səhiyyə sektorunda xidmətlərin səmərəliliyinin artırılması istiqamətləri" (Azərbaycan və Türkiyə üzrə müqayisəli təhlili) mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. Icləsəndə dissertasiya işinin Ali Attestasiya Komissiyası tərəfindən qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiənin növbəti mərhələsinə tövsiyə olunması qərara alınıb.



İctimai elmlər kafedrasının iclasında doktorant Nurane Niyazi qızı Mazanovaın tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi "XVIII əsrin ikinci yarısı-XX əsrin əvvellərində Şəki şəhərində sənətkarlıq və ticarət" mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. Icləsəndə dissertasiya işinin Ali Attestasiya Komissiyası tərəfindən qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiənin növbəti mərhələsinə tövsiyə olunması qərara alınıb.

2024 KONFRANSLAR




Gənc tədqiqatçıların VII
respublika elmi konfransı

Yaşıl turizm:
yeni imkanlar, yeni trendlər

Cənubi Qafqaz yeni qlobal
çağırışlar kontekstində

II International Conference on
Social Work & Social Research

Yeni Elmi Jurnal



"Social Issues" jurnalı sosial elmlər üzrə nəzəriyyələr, metodlar və onların tətbiqlərinə həsr olunmuş, reyleşdirilən açıq elmi jurnalıdır.

"Social Issues" jurnalının məqsədi sosial elmlərin müxtəlif sahələri arasında maneqələri aradan qaldırmaq və müasir ümumi tədqiqat metodlarını inkişaf etdirməkdir. Jurnal sosiologiya, mədəni antropologiya, etnoqrafiya, sosial coğrafiya, mədəniyyətşünaslıq, sosial siyaset, sosiolingvistika və sosial tarix, gender tədqiqatları və s. daxil olmaqla sosial elmlərin müxtəlif istiqaməti üzrə məqalələri qəbul edir.

Jurnal həmçinin Sosial iş və Sosial iş təhsili məsələlərinə həsr edilmiş məqalələri də qəbul edir.



Hər bir xalq, o cümlədən Azərbaycan xalqı üçün ən mühüm hadisə və böyük tarixi nailiyyət heç şübhəsiz, dövlət müstəqilliyyinin əldə edilməsidir. Həqiqətən de müstəqil dövlətçilik Azərbaycanın çoxaslık tarixində ən böyük hadisədir. XX əsrin avallarında Azərbaycanda əldə edilən ilk dövlət müstəqilliyi bütün türk-müsəlman dünyasının tarixində dönüş nöqtəsi oldu. Azərbaycan Xalq Cümhuriyyəti tam hüquqlu, müstəqil dövlət olmaqla özərazisində yaşayan bütün millatların azad inkişafı üçün da geniş imkanlar yaratdı. Müsəlman Şərqində ilk demokratik respublika olan və Azərbaycan xalqının millidövlət dirçəlişini əbədiləşdirməyə çalışan AXC hökuməti və parlamenti çox ağır şəraitde fəaliyyət göstarməsinə baxmayaraq, elmin, təhsilin, xalq maarifinin və sahiiyyənin inkişafını daim diqqət markazında saxlamağa çalışdı. Lakin təəssüflər olsun ki, Respublikanın fəaliyyəti olduqca qısa sürdü. Buna baxmayaraq, qısamüddətli müstəqilliyin acı taleyi açıq şəkildə göstərdi ki, müstəqilliyyin əldə edilməsindən daha çox onun qorunub saxlanması və möhkəmləndirilməsi vacibdir. Çünkü müstəqillik milli qırurun katalizatoru, inkişafın əsası, birlilik və dövlət bütövlüğünün möhkəm bünövrəsi olduğuna görə hər bir xalq üçün evəzsiz nemətdir.

SSRİ kimi nəhang dövlətin tərkibində olarkən belə Azərbaycan xalqı milli-mənəvi dəyərlərinə sahib çıxıb onu qoruya bildi. Azərbaycanlı dövlət, ictimai və elm xadimləri, mədəniyyət nümayəndələri bütün dünyaya öz milli dəyərlərini müəyyən mənada çatdırmağa nail oldu. 1969-cu ilda Azərbaycana rəhbərlik edən mahz ulu öndər Heydər Əliyevin sayları ilə qısa müddətda istifadəyə verilən nəhang potensial respublikamızı inkişaf etməkdə olan, ittifaq məqyasında nüfuzlu, sosial-iqtisadi və mədəni tərəqqiye nail olmuş ölkəyə çevirdi.

Azərbaycanda sovet kommunist ideologiyası şəraitində belə Heydər Əliyevin rəhbərliyi dövründə

HEYDƏR ƏLİYEVİN DÖVLƏT SİYASƏTİNDƏ MİLLİ MARAQLAR

Elvin Talişinski

Azərbaycan Universiteti

Siyasi və ictimai elmlər kafedrasının müdürü
Siyasi elmlər üzrə fəlsəfə doktoru

sosial, iqtisadi, elmi, mədəni və digər sahalarда ciddi uğurlar əldə etməklə yanaşı, milli-mədəni dəyərlərin qorunmasına, milli dəyərlərin tədricən dirçəldiləşməsinə və milli özünüdürəkin inkişafına yönəlmış təsirli addımlar atıldı. Zamanından, Sovet Azərbaycanı dövründə hansı siyasi veziyətdən asılı olmayaraq, o, hətta həmin ideoloji baryerlər çərçivəsində da Azərbaycan xalqının mənafeyini müdafiə etmiş, kimliyimizi qoruyub saxlamağımız üçün hər şeyi etməyə çalışmışdır. Azərbaycan SSRİ-nin dağılıması ilə yaranmış dövlətlərdən təkə tarixi anənləri və keçmişli ilə deyil, həm de əzləşdiyi çağının və problemlərin mürəkkəb xarakterine görə fərqlənirdi. Postsovet məkanında münaqışaların və mühabibələrin adı hala əvvildiyi, qeyri-müəyyənliyin ictimai şuruda reallıq kimi qəbul edildiyi, keçmişlə bütün əlaqələrin kəsildiyi, galəcaya körpüllerin həle qurulmadığı bir vaxtda, tarixin en həlledici məqamında ümummilli lider ola biləcək bir şəxs – Heydər Əliyev müstəqil Azərbaycanı ağır siyasi böhrandan xilas edərək, dönyanın siyasi arenasına tanıda bildi. Düşünülülmüş xarici siyaset hər bir ökənin milli maraqlarının, təhlükəsizliyinin və əmumi inkişafının təmin edilməsinin əsas yollarından biri hesab olunur. Milli maraqlar müxtəlif şəxsi maraqların qarşılıqlı əlaqədə olduğu tarixi proses vasitəsilə yaranır. Vətəndaş cəmiyyəti inkişaf etdikcə və müəyyən yetkinlik həddinə çatdıqca integral "milli-dövlət" sistemi yaranır ki, onun daxilində şəxsi və dövlət maraqlarının tarazlaşdırılması mexanizmləri hazırlanır. Bu halda milli maraqlar üzvi olaraq dövlətin maraqlarını ehtiva edir. İstiqamət baxımından milli maraqlar daxili və xarici ola bilər. Daxili maraqlar sosial sistemin əsaslarının qorunması, dövlətin davamlı iqtisadi inkişafı üçün əlverişli zəmin yaradılması və cəmiyyətin tərəqqisinin təmin edilməsi, onun mədəni-mənəvi potensialının artırılması ilə bağlıdır. Xarici maraqlar əsasən hərbi-siyasi, xarici iqtisadi və ideoloji-sosial amillərin kompleksi ilə, habelə ökənin dünyada mövqeyini, xarici təhlükəsizliyini və münasibətlərini qurmaq potensialını müəyyən edən beynəlxalq əməkdaşlıq şərtləri ilə əlaqələndirilir. Milli maraqların dövlət siyasetindəki əhəmiyyətini anlayan ulu öndər Heydər Əliyev fəaliyyətinin əsas hissəsini mahz bu istiqamətdə qurdı. 1993-cü ilin yayında hakimiyətə qayıdan Heydər Əliyev məhz həmin balanslaşdırılmış xarici siyaset yanaşmasını tətbiq etdi və bu, ökənin mövcud böhrandan çıxmamasına əhəmiyyəti

dərəcədə kömək etdi. XX əsrin 90-ci illərində müstəqil dövlət kimi dünya sahnəsinə çıxan ölkəmiz əvvəlca Heydər Əliyevin sayəsində tanındı. Onun parlaq dühası, iti zəkası sərhəd tanımamış, Azərbaycanın hündüdərindən kənara çıxmışdır. Azərbaycan ulu öndərin uzaqqorənliyi, müdrikiyi, qatiyyəti, damir iradesi, zəngin siyasi təcrübəsi sayəsində dünya miqyasında layiqli seviyyəyə yüksələ bildi.

Ötən əsrin sonlarında dünyanın müxtəlif yerlərində boyuk qüvvələr tərefindən həyata keçirilən siyasi, sosial-iqtisadi, bəzi hallarda isə hərbi tacrübələr bir çox xalqların taleyini və tarixini dəyişdi. Bu proses bu gün də davam edir. Nə qədər ki, boyuk dövlətlərin iqtisadi və siyasi maraqları var, yəqin ki, bu prosesin mahiyətini və məzmununu deyismek mümkün olmayacaq. Ona görə də ulu öndər Heydər Əliyevin milli dövlətçilik tarixində müstəsna xidmətləri ondan ibarətdir ki, o, qlobal liderlik uğrunda mübarizənin mümkün nticələrini proqnozlaşdıraraq öz ölkəsinə zəncirin təhlükəsiz və eyni zamanda nüfuzlu halqasına çevirdi.

Heydər Əliyevin xarici siyasetinin əsas prioritetləri və məqsədləri müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi, müxtəlif tehdidlərin neyträlləşdirilməsi, integrasiya yolu ilə dövlətimizin və beynəlxalq münasibətlər sisteminde mövqelərimizin təbliği olmuşdur. Onun dövlət siyasetində həmcinin ərazi bütövlüyüümüzün təmin edilməsi, erməni tacavüzünün aradan qaldırılması məsələləri da xüsusi yer tuturdu. Heydər Əliyev beynəlxalq münasibətlər sisteminde xalqımızın və dövlətimizin manafeyini qorumaq üçün xarici siyasetin həyata keçirilməsində əsas vasitələrdən biri olan diplomatiyadan qeyri-adlı məhərətlə istifadə edirdi.

Ümummilli idərin siyasi portretinin əsas xüsusiyyətlərindən biri də onun zamanı və prosesləri düzgün qiymətləndirməyə imkan verən dərin zəkasıdır. Dünyada və regionda proseslər təhlükəli şəmtə əvvərləndə o, sanki vaxtı dayandırmış kimi, hər şeyi başlanğıc nöqtədən, Azərbaycan üçün en çətin məqamda başlamağa müvaffəq olmaqla en düzgün qərarlar verməyi bacardı. Heydər Əliyevin siyasi müdrikiyi ona beynəlxalq münasibətlər sistemlərinin institutional əsaslarının sarsıdılmasını görməyə, beynəlxalq arbitr kimi mövcud dünya düzənini qorumaq missiyasını öz üzərinə götürmüş müxtəlif təşkilatlar tərefində funksionallıq itkisini aydın şəkildə müəyyən etməye imkan verdi.

1993-cü ildə xalqın çağırışı və təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin təklif etdiyi milli dövlət quruculuğu və müasir inkişaf strategiyası özündə bir neçə mühüm komponenti birləşdirdi:

- müstəqilliyin təmin edilməsi və müstəqil siyaset yerdiləməsi;
- iqtisadi-siyasi sabitlik;
- iqtisadi inkişaf və güclü iqtisadiyyat;
- İslahatlar və müasir cəmiyyətin qurulması;
- müasir və güclü ordunun qurulması;
- suverenliyin, ərazi bütövlüğünün barpası;
- beynəlxalq münasibətlər sisteminə integrasiya;
- azərbaycanlı ideologiyasına əsaslanan milli birlik və həmrəylilik;

- milli ənənələrə və tarixi köklərə bağlılıq.

Ulu öndərin mürakkəb, taleyülü məsələlərin həlli üçün təklif etdiyi inkişaf strategiyası, ilk növbədə, başqa qüvvələrin iradəsindən asılı olmayaraq, yalnız milli maraqları rəhbər tutaraq əlkədə sabitliyin, təhlükəsiz mühitin bərqərar olunması, müstəqil siyasetin aparılmasını nəzərdə tuturdu. Ulu öndərin milli ideyaya, milli-mənəvi dəyərlərə dərin bağlılığı, onun irəli sürdüyü təşəbbüsələr, ideyalar və təkliflər bir çox hallarda Azərbaycanın qurtuluşunun siyasi-falsəfi mahiyyətini təşkil edən mühüm amiller oldu.

Heydər Əliyevin düşünləmiş xarici siyaseti hələ gənc, müstəqil dövlətimizin milli maraqlarının beynəlxalq münasibətlər sisteminde qorunmasında, milli təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynamışdır. Onun həyata keçirdiyi fəal xarici siyaset Azərbaycanın suverenliyini və təhlükəsizliyini daha da möhkəmləndirmiş, ölkənin boyuk dövlətlərin qarşidurma meydanına əvvəlməsinə imkan vermiş, əksinə, dövlətlərlə bərabərhüquqlu əməkdaşlıq münasibətlərinin inkişafına töhfə vermişdir. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq Ermənistən işğalçılıq siyasetini bütün beynəlxalq platformlardan ifşa etmək üçün məqsədyönlü iş aparmışdır. 1996-cı ildə keçirilən ATƏT-in Lissabon Zirvə toplantısında Heydər Əliyevin qatiyyəti sayəsində Ermənistən-Azərbaycan münaqişəsinin həlli prinsipləri təsbit edildi, Azərbaycanın ədaletli mövqeyinin dünya birliliy tərefindən qorunması, ədaletli hüquqi müdafiəsi istiqamətində mühüm addim atıldı.

Heydər Əliyevin Azərbaycan xalqı və gelecek nəsillər qarşısında ən böyük xidmətlərdən biri də milli ideoloji konsepsiyanın formallaşması idi. 1990-cı illərin ortalarında milli kimlik haqqında müzakirələr gedəndə Heydər Əliyev böyük uzaqqorənlikle azərbaycanlıq ideyasını irəli sürdü və təbliğ etdi. Heydər Əliyev deyirdi: "Biz müstəqilliyimizi yalnız milli həmreylik əsasında qoruya bilərik. Yalnız bunun əsasında biz Azərbaycanın xoşbəxt gələcəyini təmin edə bilərik. Məhz bunun əsasında biz Azərbaycanı müharibə şəraitində çıxara biləcəyik. Məhz bunun əsasında biz Azərbaycanın ərazi bütövlüğünü təmin edə biləcəyik". Ele də oldu. Azərbaycan xalqı Ali baş komandan İlham Əliyevin ətrafında birləşərək dəmir yumruğa əvvəldi və biz 30 illik müstəqillik tariximizdə ilk dəfə olaraq suverenliyimizi və ərazi bütövlüğümüz tam bərpa etdik.

Har bir xalqın tarixində çətin dövrlər olub, lakin hər kəs bu sınaqlardan uğurla çıxa bilməyib. Şəxsiyyətin tarixdəki rolunu araşdırın eksər tədqiqatçıların ümumi fikrinə görə, bəzən hallarda hadisələri düzgün təhlil edib dəyarləndirməyi bacaran, lazımi addimlən atmayı bacaran, necə davranışlığı bilən rəhbərin olması həlledici şərtlərdən biridir. Onlar haqlı olaraq qeyd edirlər ki, fərdi xüsusiyyətlər və qazanılmış tacruba idərin xarakterini və davranışını izah edir. Bu o deməkdir ki, hər hansı hadisəyə münasibət fərdin xarakterinə və şəxsiyyətinə uyğun olaraq dayışır və müxtəlif mezmunda təzahür edir.

Dövlətimizin müstəqilliyinin, xalqımızın birliyinin abidi olması diləyi ilə...



Müstəqilliyyin ilk illərində Azərbaycana rəhbərlik edən siyasi qüvvələr, hakimiyət nümayəndələri düzgün daxili siyaset yeritməyi, nizam-intizamlı ordu yaratmağı, olkənin xarici siyaset konsepsiyasını müəyyənleşdirməyi bacarmadılar. Ordu quruculuğunda yol verilən səhvlər, ordu sıralarına soxulmuş cinayətkarların, öz şəxsi mənfaəti üçün milli mənafəyə xəyanət edən ünsürlərin fealiyyəti Birinci Qarabağ müharibəsində ağır mağlubiyyətlərə gətirib çıxardı. Azərbaycan xalqının həqiqi vətənpərvər oğullarının düşmənə layiqli müqavimət göstərmələrinə, son damla qanlarına qədər igitdiklə vuruşmalarına baxmayaraq, Milli Ordunun rəhbər heyətində ali hakimiyəti ale keçirmək iddiaları, ayrı-ayrı şəxslərin, siyasi partiyaların ambisiyalarına qulluq edən konüllü batalyonların hərb nizam-intizama tabe olmaması uğursuzluğa düşçər olmayıüzümüş şərtləndirdi. Hem siyasi hakimiyət liderlərinin səriştəsizliyi, hem də yaxın, uzaq ölkələrlə qarşılıqlı faydalı əlaqələrin qurulmaması bu illərdə Dağlıq Qarabağda baş qaldırın ermanı separatizminin, Ermenistanın havadarlarının hərəkəflə dəstəyi ilə Azərbaycana qarşı işğalçılıq siyasetinin qarşısını almağa, eləcə də bununla bağlı həqiqətlərin dünya birliyinə çatdırılmasında ciddi əngəllər yaratdı. Bu tendensiya əməmmillili lider Heydar Əliyevin 1993-cü ilin iyun ayında hakimiyətə gəlməsinə qədər davam etdi.

Umummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqının tekdil tələbi naticasında ali hakimiyətə qayıdışı ilə cəmiyyətde hökm sürən xaos, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, güclü dövlətçilik strukturlarının yaradılmasına, iqtisadiyyatımızın dirçəldilmesi üçün zəruri islahatlar həyata keçirilməsinə başlandı. Bütün bunların zəmnində hərbi sahənin inkişafına xüsusi diqqət yetirildi, möhkəm nizam-intizama malik ordu quruculuğu prosesinə təkan verildi. Olkənin hərb siyasetinə rəhbərliyi effektiv həyata keçirmək üçün 1993-cü il noyabrın 1-də Dövlət Müdafiə Şurası yaradıldı. Bu qurumun elə həmin gün keçirilən ilk iclasında ordu

HEYDƏR ƏLİYEV FENOMENİ

Qabil Əliyev

Azərbaycan Universiteti
Siyasi və ictimai elmlər kafedrasının professoru
Tarix elmləri doktoru

quruculuğu, müdafiə məsələləri geniş müzakirə edildi, saferbərliyin taşkılı, hərbi hissələrdə döyüş hazırlığının, şəxsi heyətin telim-tərbiyəsinin təkmilləşdirilməsi istiqamətində tədbirlər müəyyənlenəşdirildi. Ümummilli lider öz şəxsi nümunəsi, Vətəne sonsuz məhəbbəti ilə Azərbaycan xalqına milli qurur, vətənpərvərlik və qəhrəmanlıq ruhu aşılıdı. Orduda nizam-intizam möhkəmləndirildi, komanda heyətinə, hərbi əməliyyatların planlaşdırılmasına peşəkar və Vətəne sədəqətli zabitlər cəlb edildi. Cəbhədə vəziyyətin müsbət istiqamətdə dəyişməsinə zəmin yaradıldı.

1993-cü il dekabr ayında ermanı silahlı dəstələri Füzuli rayonunun şərqinə doğru hücuma keçməyə cəhd göstərdikdə, Azərbaycan ordu birləşmələrinin o zamanı kimi görünməmiş kəskin müqaviməti ilə qarşılaşıdı və geri çəkilməyə mecbur oldu. Bundan sonra Azərbaycan ordusu hücumu keçdi. Tarixa "Horadız əməliyyatı" kimi daxil olmuş bu döyuşələr zamanı 23 yaşayış məntəqəsi, o cümlədən Horadız qəsebəsi düşməndən azad edildi. Bu, yenidən qurulan Azərbaycan Silahlı Qüvvələrinin ilk böyük uğurlarından biri idi.

Lakin düşmən hücumlarını uğurla dəf etmək və itirilmiş torpaqları geri almaq üçün yüksək hazırlıqlı, ən müasir silah və texnika ilə təchiz edilmiş ordu yaradılması böyük xərc və zaman tələb edirdi. Ona görə də 1994-cü ilin mayında atəşkəsə nail olunması zəruri addım idi. Silahlı Qüvvələrə həyata keçirilən quruculuq işlərinin davam etdirilmesi, Orduya vahid rəhbərliyin təmin edilməsi, peşəkar hərbi kadrlarla gücləndirilməsi, hərbi hissələrin müasir müharibə aparılması tələblərinə uyğun hazırlanması üçün imkan yarandı.

Ulu öndər bütün istiqamətlərdə olduğu kimi, xarici siyaset sahəsində də dövrün tələblərinə uyğun addımlar atmağa başladı. Yaxın qonşular və böyük dövlətlər milli maraqlara söykənən əlaqələr qurmağı xarici siyasetdə prioritet hesab edən Heydər Əliyev İsləm dünyası, ərəb ölkələri ilə əlaqələr də xüsusi diqqət yetirdi. Bakı ilə müsəlman aləmi arasında qarşılıqlı faydalı eməkdaşlığın inkişaf etdirilməsi üçün önemli addımlar atdı.

Həmin dövrdə İsləm dünyası və türk dövlətləri ilə əlaqələri inkişaf etdirmək, ikitərəflə və çoxtərəflə formatda eməkdaşlığı nail olmaq Dağlıq Qarabağ problemini dünyaya çatdırmaq baxımından önemli idi. Dağlıq Qarabağ münaqişəsinin ilk illərində Ermenistan beynəlxalq alamda belə bir rəy formalasdılmışdı ki, guya Azərbaycan Dağlıq Qarabağda xristian dinindən olan erməniləri sixşdırmaqla məşğuldur və buna

qarşı Qarabağda yaşayan ermənilər öz haqlarını tələb edirlər. Dağılıq Qarabağ probleminin dini münaqişə olmadığını sübut etmək üçün Azərbaycana İslam aləminin, Türk dünyasının siyasi dəstəyi vacib idi. Eyni zamanda, Dağılıq Qarabağ münaqişəsindən zərər çəkən azərbaycanlı qaćqın və məcburi koçkunlərin zəruri ehtiyaclarını tamamilə ödəmək yenice müstəqillik alda edən Azərbaycan dövlətinin iqtisadi imkanları xaricində idi. Ona görə də, mühüm beynəlxalq humanitar təşkilatlarla yanaşı, İslam fondlannı, yardım cəmiyyətlərini da bu prosesə cəlb etmək, onların qaćqın və məcburi koçkunlara dəstək göstərməsinə nail olmaq lazımdı idı və Heydər Əliyev iqtidarı bunu bacardı.

Heydər Əliyev dövlətçilik fəaliyyətində aparıcı sahə olan yüksək döyüş hazırlıqlı milli hərbi kadrlann hazırlanması üçün ən müasir standartlara cavab verən hərbi təhsil müəssisələrinin yaradılması istiqamətində çox mühüm tədbirlər həyata keçirdi. 1997-ci ildə Ali Hərbi Məktəb və Hərbi Aviasiya Məktəbi yaradıldı. Zabitlərin hərbi təhsilini artırmaçı üçün 1999-cu ildə Hərbi Akademiyanın təşkili haqqında fərman verdi. 2001-ci ildə mövcud zabit heyatının bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzi təşkil edildi. Türkiye Cumhuriyyətinin hərbi quruculuq sahəsində zəngin təcrübəsindən istifadə olunması genişləndi. Peşəkar hərbi kadr qitliğini aradan qaldırmaq üçün keçmiş ittifaq respublikalarında hərbi xidmətdə olan azərbaycanlı zabitlərin Vətənə dönmələri üçün xüsusi diqqət və qayğı göstərildi. Gənc azərbaycanlı zabitlər xarici ölkələrin nüfuzlu hərbi akademiyalarında təhsil almağa göndərildi.

1990-ci illərin ortalarında Rusyanın Ermanistana 1 milyard dollarlıq hərbi texnika, silah-sursat bağışladı, burada ən müasir silahlarla təchiz edilmiş böyük baza yaratdığı bir şəraitdə Heydər Əliyevin çox böyük əzmi ilə maliyyə sixıntılarına, beynəlxalq miqyasda Azərbaycana müasir silah və texnologiyalar satılmasına yaradılan manealara və digər çatınlıklarla baxmayaraq, hər füset dəyerləndirildi, orдумuzun ən yeni hərbi texnika və silahla təchiz edilməsi üçün gərəklə addımlar atıldı.

Heydər Əliyev böyük uzaqgörənlilik qarşısındaki müharibədə xüsusi hazırlıq keçmiş döyuşçuların əsas rol oynayacağını bildirdi. Ona görə də, bilavasitə ulu öndərin göstərişi ilə 1999-cu il aprelin 30-da Müdafiə Nazirliyinin nazdında Xüsusi Tayinatlı Qüvvələrin (XTQ) formalasdırılmasına qərar verildi. XTQ-ye ilk növbədə Birinci Qarabağ müharibəsindəki döyuşlarda fərqlənmiş zabit və gizirler cəlb edildi. Azərbaycan XTQ-nin təşkilində Türkiye Silahlı Qüvvələrinin nümunəsi əsas götürüldü, azərbaycanlı gənclər Türkiye və Pakistanın hərbi akademiyalarında təhsil almağa göndərildi.

Həmin dövrde ABŞ-da rəsmi səfərdə olarkən ümummilli lider orada elit hərbi dəstə sayılan dəniz piyadalarının xüsusi təlimləri ilə maraqlanmış, Azərbaycanda da bənzərinin yaradılmasına nail olmuşdu. 44 günlük savaşda "qarapaltılar" və ya

"dəniz pişikləri" adlanan Xəzər dənizi hərbi qüvvələrinin xüsusi təyinatlı dəstəsi böyük qəhrəmanlıq göstərdi.

Bütün bunlarla bərabər Silahlı Qüvvələrin şəxsi heyətinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Hərbi qulluqçuların əmək haqqı artırıldı, şəxsi heyətin ərzaq, maddi təminatı yaxşılaşdırıldı, tibbi xidmətin səviyyəsinin yüksəldilmesi sahəsində işlər aparıldı. Ard-arda xarici ölkələrə səfərlər edilməsi, qonşu dövlətlərlə balanslaşdırılmış siyaset yürüdülmesi, dünyanın aparıcı dövlətlərinin nüfuzlu şirkətləri ilə "Əsrin müqaviləsi"nin bağlanması nəticəsində Azərbaycanın beynəlxalq miqyasda tanınması və nüfuzunun artmasının teməli qoyuldu. Dağılıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi, Azərbaycanın ərazi bütövülüyünün beynəlxalq birlik tərəfindən qəbul edilmiş sərhədləri daxilində bərpa edilməsi üçün gərgin diplomatik mübarizəyə başlandı.

Heydər Əliyev Azərbaycanın mürekkeb geosiyası məkanda yerləşməsini, regional və qlobal güc mərkəzlərinin maraqlarının toqquşmasını nəzəre almağı, hərtərəfli ölçülüb-biçilmiş siyaset yürüdüləsinin labüdülyünü zərger dəqiqiliyi ilə hesablamağı bacardı, qonşu dövlətlərlə, ilk növbədə Rusiya, İran və Gürcüstanla münasibətlər keyfiyyətəcə yeni mərhələyə yüksəldi. Dünyada baş verən geopolitik dəyişikliklərin nəzərə alınması, qonşularla çoxşaxalı, tarazlaşdırılmış, sabit, davamlı, qarşılıqlı faydalı əməkdaşlıq kursu yeridilmesi Azərbaycanın mövqeyinin güclənməsinə gətirib çıxardı. Böyük dövlətlərin, xüsusən ABŞ və Fransanın Dağılıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövülüyünün qorunması, beynəlxalq hüquq normaları çerçivəsində həlli prinsiplərindən çıxış etmələrinə nail olundu.

Azərbaycanın təbii ehtiyatlarından, ilk növbədə Xəzər dənizinin karbohidrogen resurslarından istifadə imkanı yaradılması dövrün xarici siyaset kursunun prioritet məsələlərindən biri idi. Bu, bir tərəfdən respublikamızın iqtisadi potensialını dəfələrlə artırmağa, digər tərəfdən də bütövük də Cənubi Qafqaz regionunda sabit inkişafa zəmin yaratmağa hesablanmışdı.

Ulu öndərin layiqli varisi İlham Əliyev sağlam və möhkəm zəminda qoyulmuş təməller üzərindən bu siyaseti qaldığı yerdən əzmələ davam və inkişaf etdirir. Möhtərem Prezidentimizin bütün sahələrdə, xüsusən də ordu quruculuğunda derindən ölçülüb-biçilmiş, məqsədyönlü siyaseti, vaxtında atılmış müdrik addımlan sayəsində ikinci Qarabağ müharibəsində möhtəşəm qələbə qazandıq. Dövlətimizin başçısı 2020-ci il noyabrın 8-də Şahidlər Xiyabanında Azərbaycan xalqına müraciətində haqlı olaraq qeyd etdi ki, "Bizim transmilli layihələrimiz regionda tamamilə yeni manzara yaratdı. Biz regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdik. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu böyük dərəcədə gücləndirdi. Əgər bu nailiyyətlər olmasaydı, problem dondurulmuş veziyətdə qala bilərdi".



**Ümummilli lider
Heydər Əliyev və Qarabağ**



"Biz Qarabağ məsələsini həll edəcəyik. Vaxt lazımdır. Heç kim torpaqlarını Azərbaycandan ala bilməz. İşgal olunmuş torpaqlarımız mütləq geri qaytarılacaqdır. Nəyin bahasına olursa olsun".

Ümummilli lider Heydər Əliyev

HEYDƏR ƏLİYEV VƏ QARABAĞ

Müdrik dövlət xadimi və dahi siyasetçi Heydər Əliyev üçün Azərbaycanın hər bir bölgəsi kimi Qarabağda doğma və əziz idi. Cənubi Qafqaza köçürüldükələri gündən etibarən əzəli Azərbaycan torpaqlarına göz dikən ermənilərin ötən əsrin ikinci yarısında fəallaşmalarının qarşısı mehz ümummilli liderin qətiyyəti sayesində alınmış, bu torpaqların Azərbaycana məxsus olduğunu təbliğ və təsdiq edən çoxsaylı tədbirlər həyata keçirilmişdir. Bu yazı Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə (14 iyul 1969 – 13 dekabr 1982) məkrli erməni planlarının qarşısının alınması və Qarabağın dağlıq hissəsinin, o cümlədən Şuşanın inkişafı ilə bağlı həyata keçirdiyi tarixi fəaliyyətlər haqqındadır.

Ümummilli lider Heydər Əliyev ötən əsrin 70-ci illərində Azərbaycanın içtimai-siyasi və mədəni həyatında böyük bir dirçəliş yaratmış, Qarabağa və xüsusən de Şuşaya çox böyük diqqət və qayğı göstərmişdi. Öz prinsipiallığı və milli dəyərlərə köklənmiş iş uslubu ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində erməni millətçiliyinə və daşnak xıslatına sıpar çəkan ümummilli lider vilayət partiya komitəsində ermənilərin da iştirak etdiyi toplantıda "Dağlıq Qarabağ Azərbaycan torpaqlarıdır, kim burada yaşamaq istəmirsə çıxıb gedə bilər" bəyanatı ilə Azərbaycana əsl milli liderin rəhbərlik etdiyini sübut etmişdi.

Əslində 80-ci illərin sonunda Xankandıñda carayın edən hadisələr 1967-ci ildə baş vermişdi. Həmin dövrə ermənilərin özləri tərafından bir neçə erməninin qətlə yetirilməsi bölgədə milli adavətin qızışdırılmasına xidmət edir və bu cinayət hadisələrinin adətən üstü açılmırdı. Əgər həmin ərefədə etraf rayonlarda qətl hadisəsi baş verir və cinayətin üstü qəsden açılmırdısa, təbii ki, hadisələrdən xəbərsiz olan ermənilər qatilin birmənalı şəkildə azərbaycanlı olduğunu düşünür və belə qəbul olunurdu. Son nəticədə baş verən hadisələrə cavab olaraq Xankandıñda yaşayan azərbaycanlılara mənəvi və fiziki təzyiq artırılırdı.

Xankandıñda gərginliyi son həddə çatdırıran hadisə 1967-ci ildə Xocavənd rayonunda baş vermişdi. Əvvəlcədən hazırlanın plana əsasən milliyyətca erməni olan Movsesyan soyadlı şəxs qətlə yetirilmiş və bu hadisədən bir neçə gün sonra heç bir əsas olmadan üç azərbaycanlı hebs edilmişdi. Planın ikinci mərhələsinə uyğun olaraq isə xüsusi erməni təhrikçilərinin rəhbərliyi altında kütle bu ölüm hadisəsi ilə bağlı məhkəmə iclasının keçirildiyi kinoteatrın zalına girərək şübhəli şəxs kimi həmin prosesdə dindirilən 2 azərbaycanlı zorla mühafizəçilərin alından alıb xüsusi amansızlıqla öldürmüş, təqsirləndirilən, lakin sonradan bəraət almış digər azərbaycanlı isə dustaq maşını ilə birlikdə yandırılmışdı.

Burada əsas məqsəd hadisəleri qızışdırıb milli zəmində qarşıdurma törətmək, azərbaycanlıların keçmiş vilayətdən koçürülməsinin və ərazinin Ermanistana birləşdirilməsinin təməlini qoymaq idi. Lakin Azərbaycan təhlükəsizlik orqanlarının, xüsusilə ümummilli liderin çevik müdaxiləsi nəticəsində bu hadisələrin qarşısı qısa müddətdə alındı.

Həmin ərefədə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri general-mayor Heydər Əliyev işin istintaqını şəxşən öz nəzəretinə götürür və Xankandıñda gedir. Hadisə ilə bağlı Dağlıq Qarabağ Moskvadan və Bakıdan ezam olunanlarınn eksiyyəti Şuşada otursalar da, Heydər Əliyev real təhlükələrə baxmayaraq Xankandıñda, DTK-nin şöbəsində əylişir. Onun üzərinə erməni millətçilərinin böyük hıyəqərliliklə qurduqları oyunları, cinayət əməllərini ifşa etmək, günahsız azərbaycanlıların qatillərinin cezalandırılmasına nail olmaq, en başlıcası isə Xankandıñda azığınlaşmış ermənilərin qarşısında azərbaycanlıların şərəfini qorumaq kimi olduqca mürəkkəb və çətin bir iş düşür.

Heydər Əliyevin çevikliyi, baş verən hadisələri düzgün qiymətləndirməyi və erməni millətçilərinin planlarını alt-üst etməyi hadisələrin qarşısını alır. Onun peşəkarlığı və gərgin əməyi nəticəsində qısa müddət arzında Xankandı olaylarının səbəbləri açılır. Məlum olur ki, hadisənin arxasında Dağlıq Qarabağın Ermanistana birləşdirilməsi məsəlesi durur. Cinayəti təşkil edənlər və töredənlər layiqli cəzalarını alır, 39 nəfər erməni canisi hebs edilir.

Məsələni dərindən araşdırmaq üçün Xankandıñda 15 gün qalan Heydər Əliyev Şuşaya da getmiş və burada 1905-1907-ci, 1918-1920-ci illərdə ermənilərin təcavüzü nəticəsində dağdırılmış və yandırılmış evlərin hələ da bərpa edilmədiyini görmüşdü. O, Şuşa şəhərinin Azərbaycan xalqının böyük bir tarixi abidəsi, incisi kimi bərpa etdirilməsinin zəruriliyi qənaətinə gəlmiş və Bakıya qayıtdıqdan sonra şəhərin bele veziyətde saxlanılmasının mümkinşüzlüyü barədə müləhizələrini Azərbaycan rəhbərlərinə bildirmişdi. 1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra ümummilli liderin Şuşanı abadlaşdırmaq, şəhərin başına getirilen müsibətlərin izlerini lağv etmək, dağdırılmış, yandırılmış evləri bərpa etmək, eyni zamanda, tarixi abidələri qoruyub saxlamaq və böyük bir muzeyə çevirmək üçün əhəmiyyətli işlər görmüşdür.

1969-cu ilin iyulunda Azərbaycana rəhbərlik etməye başlayan Heydər Əliyev ilk növbədə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbərliyini sinanmış kadrlarla gücləndirməyə qərar verir və 1973-cü ilin payızında vilayət komitəsinin birinci katibi vəzifəsinə bundan əvvəl Bakıda Kirov Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmış Boris Kevorkovun



Ağdam-Xankəndi dəmir yolu xəttinin və eyniadlı stansiyanın açılışı, 12 yanvar 1979-cu il

seçilməsini təklif edir. 1973-cü il oktyabrın 12-də vilayet komitəsinin plenumunun qərarına əsasən, Qurban Melkumyan keçmiş Dağlıq Qarabağ Vilayət Komitəsinin birinci katibi və Büro üzvü vəzifələrindən azad edilir, onun yerinə Boris Kevorkov seçilir. Boris Kevorkov bu vəzifəni öz sələflərindən daha çox – düz 15 il icra edir. O, tutduğu vəzifədən yalnız 1988-ci ilin fevralında, münaqişə başlayandan sonra azad edilir. Həmin dövrde Moskvadakı yüksək dairələrin təzyiqinə baxmayaraq keçmiş muxtar vilayət milletçi cinayətkar ünsürlərdən təmizlənmişdir. Vilayətin partiya, sovet, hüquq-mühafizə, o cümlədən, dövlət təhlükəsizlik organlarında köklü dəyişikliklər edilmiş, separatçılar və onların ideoloqları vilayətdən qovulmuşdur.

1972-1974-cü illərdə təkcə vilayətin ərazisində Azerbaycan DTK-nin materialları əsasında 35 nəfər erməniyəlli şəxslə profilaktik işlər aparılmış və onların bir qismına rəsmi xəbərdarlıq elan edilmişdir. Nəinki yaşı, hətta orta nəslin nümayandələrinin da yaxşı yadındadır. Elə bir il olmurdu ki, keçmiş vilayətin sosial-iqtisadi və mədəni həyatında əsaslı yenilik olmasın. Heydar Əliyevin Dağlıq Qarabağa hər seferi keçmiş vilayətin həyatında əlamətdar hadisəyə çevrildi, çünki bu səfərlər yeni yolların, sosial və sənaye obyektlərinin açılması ilə müşayiət olunurdu. Şuşaya zəngin tarixi abida, Azerbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxan Ümummilli liderin bilavasita təşəbbüsü və rəhbərliyi ilə şəhərin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında 280 və 360 nömrəli xüsusi qərarlar qəbul edildi. Bu qərarlardan biri Şuşanın kurort şəhəri kimi kompleks şəkildə inkişafi haqqında, ikincisi isə Şuşanın "qoruq şəhər" elan edilməsi barədə idi. Şuşa şəhərində

respublika əhəmiyyətli 187 tarixi abida qeyda alındı və onların hamisinin əsaslı təmirinə başlandı. Az bir vaxtda şəhər əhalisinin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədilə Turşsu xətti Şirlandan Şuşaya getirildi, 2 sanatoriya binası, 600 yerlik sanatoriya yeməkhanası, 210 yerlik turist bazası, 1176 yerlik xüsusi internat məktəb, radiozavodun filialı, toxuculuq kombinatı, minlərlə kvadratmetr mənzil sahəsi tikildi.

Qeyd etmək lazımdır ki, bu kimi abadlıq-quruculuq işləri Qarabağın dağlıq hissəsinin bütün yaşayış məntəqələrində aparılır, uzun illər diqqətdən kənardə qalan və azerbaycanlılar yaşayış kəndlər inkişaf etməye başlayırdı. Bölgedə sosial infrastrukturun qurulması və abadlaşdırma işləri aparılır, mənəvi-siyasi iqlim dəyişilirdi.

Ümummilli lider 1923-cü ildə məqsədyonlu şəkildə dağlıq və aran hissələrinə bölünmüş Qarabağın təsərrüfat və iqtisadi cəhətdən daha six birləşdirilməsinə çalışırdı. Bu, səbəbsiz deyildi. Erməni millətciləri Dağlıq Qarabağın Azerbaycanın digər rayonları ilə guya iqtisadi və təsərrüfat əlaqələrinin olmadığını, əhalinin əmumi sayıda ermənilərin çoxluğunu əsas getirərək vilayətin Ermənistana birləşdirilməsini tələb edirdilər.

1978-ci ildə Xankəndini Bakı ilə birləşdirən dəmiryol xəttinin çəkilişi Qarabağın dağlıq hissəsinin iqtisadiyyatının Azerbaycanın digər bölgələri ilə bağlılığına geniş zəmin yaratmışdı. Dəmir yolu uzunluğu 26 km-dən çox olan hissəsi keçmiş vilayəti Azerbaycanın qalan şəhərləri ilə birləşdirdi ki, bu da nəinki maddi-texniki təchizatı yaxşılaşdırmağa, həm de regionun iqtisadi göstəricilərinin əhəmiyyətli



Şuşa şəhər ictimaiyyəti ilə görüş, 14 yanvar 1982-ci il

dərəcədə artmasına nail olmağa imkan verdi. Bu da məhz ümummilli liderin səyləri nəticəsində elde olunmuş ve Heydər Əliyev 1979-cu il yanvarın 12-də Ağdam-Xankəndi dəmir yolu xəttinin və eyniadlı stansiyasının açılışında iştirak etmişdi. Mühüm starteji əhamiyyətə malik olan "Sərsəng" su anbarı da ümummilli liderin təşəbbüsü ilə tikilmiş, Heydər Əliyev 1976-cı ildə su anbarının açılışında şəxsan iştirak etmişdi. Azərbaycanın ölkə daxilində yaranan ən bolsulu çaylarından biri olan Tərtərcayın üzerinde olan "Sərsəng" su anbarı Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsidir.



*XX əsrin 70-ci illərində ləntə alınmış fotosəkil
Fotoşəkildə ümummilli lider Heydər Əliyevlə
yanaşı "Sərsəng" su anbarının tikintisine
rəhbərlik etmiş SSRİ-nin meliorasiya
və su təsərrüfatı nazirinin birinci müavini
Polad Poladzadə də diqqət çəkir*

Ümummilli lider sonralar - Milli Məclisin 23 fevral 2001-ci il tarixli iclasında bu barədə demişdi: "Bunu açıq etiraf etmək lazımdır ki, mən respublikaya rəhbərlik edəndə bizi Dağlıq Qarabağda daha əlverişli iqtisadi şərait yaradırdıq, onun iqtisadiyyatının inkişafına üstünlük verirdik. Çünkü tez-tez guya Azərbaycanda Dağlıq Qarabağın sixışdırıldıgına və oradakı ermənilərin inkişaf edə bilməmələrinə dair məsələ qaldırılırdı. Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün biz o vaxt, yəne də deyirəm, Dağlıq Qarabağa daha çox diqqət yetirirdik. Mən bu gün də etiraf edirəm ki, bunu Dağlıq Qarabağa, ermənilərə bu məsələni qaldırmağa imkan verməmək üçün edirdim". Ötən əsrlə aid mənbələrdə bildirilir ki, 1967-ci ildə Heydər Əliyev Şuşada olarken Molla Pənah Vaqifin məzarını ziyarət etmək istəyib, lakin görkəmli şairin məzarını tapa bilməyiblər. Onun göstərişi ilə məzar

tezliklə tapılıb. 70-ci illərin əvvəllerində bərbad halda olan, dağlımış məzəri ziyarət edən Heydər Əliyev çıxışlarının birində Şuşada gördüyü məzərin Molla Pənah Vaqife layiq olmadığını deyir və şairin məqbərəsinin yaradılması ilə bağlı göstəriş verir. Molla Pənah Vaqifin muzey - məqbərə kompleksinin inşasına Azərbaycanın tanınmış memarları Əbdülvahab Rahim oğlu Salamzadə və Eldar İbrahim oğlu Kanukovun layihəsi əsasında 1977-ci ildə başlanılır. Kompleks Cıdır düzünün yaxınlığında - şairin 1797-ci ildə edam olunduğu ərazidə çəhrayı rəngli yerli mərmərdən inşa edilir. O zaman muzeydə Molla Pənah Vaqifin Şuşa həyatını əks etdirən dövra aid olan 80-ə yaxın eksponat da sərgilənirdi.



*Molla Pənah Vaqifin
muzey-məqbərə kompleksinin açılışı
Şuşa, 14 yanvar 1982-ci il*

1982-ci ilin yanvarın 14-də Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olmuş, həmin qarlı qış gündündə keçirilən açılış mərasimində Şuşaya ölkəmizin istedadlı sanət adamları toplaşmışdı. Qarlı, boranlı havada Üzeyir Hacıbeylinin və Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla da tanış olan ümummilli lider onların qorunmasına dair tövsiyələrini vermişdi. Ümummilli liderin həmin gün Şuşada şəhər ictimaiyyəti ilə keçirilən görüşləri hər bir şusalının yaddaşında unudulmaz iz qoymuş və bu gün də xatirələrdə yaşayır.

Vaqif Poeziya Günlerinin birincisi 1982-ci il iyulun 29-da keçirildi. Həmin gün dərək olar ki, Şuşanın və rayonun ətraf kəndlərinin bütün əhalisi, şəhərin qonaqları poeziya bayramına toplılmışdılar. Küçələr, meydanlar, ətrafdakı yaşıl təpələr insanlarla dolu idi,



Şuşa, 29 iyul-2 avqust, 1982-ci il

Tədbirin açılışında Heydər Əliyevlə birlikdə onun həyat yoldaşı, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Zərifə xanım Əliyeva, oğlu - Azərbaycanın indiki Prezidenti İlham Əliyev, siyasi büronun üzvləri Həsən Həsənov, Ziya Yusifzadə, rəsmi nümayəndələr, respublikanın mədəniyyət və elm xadimlərinin böyük bir qrupu da iştirak etdi. Ümummilli lider bu addımları ilə ziyalıları Dağlıq Qarabağa xüsusi diqqət yetirməyə istiqamətləndirir, vilayətə tez-tez sefər gəlmələrini tövsiyə edirdi.



"Vaqif Poeziya Günü"nin açılışı
Şuşa, 29 iyul 1982-ci il

Həmin tarixdən başlayaraq hər il avqust ayında Şuşada Vaqif Poeziya Günü təşkil olunurdu. Ənənəyə çevrilən və Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günü 1991-ci ilədək hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşırıdı. Ədəbiyyatsevərlər arasında böyük maraqla qarışılan bu günlər çərçivəsində şeir gecələri ilə yanaşı, konsert proqramları da təqdim edilirdi.

1982-ci il iyulun 29-dan - avqustun 2-dək Qarabağa bir il içərisində ikinci dəfə səfər edən Heydər Əliyevin biləvəsita iştirakı ilə Şuşada Qarabağ xanlarının sonuncu vərəsəsi, şairə Xurşidbanu Natəvanın abidasının açılışı oldu. Dövrün mətbuatı bu barədə yazırıdı: "Heydər Əliyev ləti kəsəndən sonra abidənin ağ örtüyü düşdü və buraya toplaşanların gözleri qarışısında Natəvanın möhtəşəm abidesi ucaldı. Şairənin tuncdan hazırlanmış büstü Qarabağ



Şuşa, 30 avqust, 2021-ci il

granitindən hazırlanmış boz-yaşıl rəngli postamentin üstündə qoyulmuşdu. O, elində açıq kitab tuturdu; ilhamlı baxışları uzaqlara dikilmiş, sanki indicə yeni gözəl misralar yaradacaqdı. Abidənin ətrafında yarpaqları xəfif küləyin təsirindən ahəste-ahəste titrəşən qədim çöka ağacları sanki fəxri qarovalda dayanmışdır".



"Güllələnmiş heykəllər" Şuşaya qaytarıldı
14 yanvar 2021-ci il

Burada bir həsiyə çıxməq istərdik. 1992-ci il mayın 8-də Şuşanın ermənilər tərəfindən işğal edilməsindən sonra şəhərdə olan abidələrin hamisi, o cümlədən, Vaqifin qəbri və abidə kompleksi erməni vandalları tərəfindən mahv edilmiş, Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün heykəlləri gülebaran edilmiş, dəmir tullantısı kimi Gürcüstana satılmışdı. Həmin heykəllər 1993-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıya gətirilərək Ramiz Mustafayev adına İncəsənət Muzeyinin kolleksiyasına daxil edilmişdi.

Möhtəşəm Qarabağ zəfərindən sonra tarixə "Güllələnmiş heykəllər" kimi düşən bu abidələr Şuşaya qaytarıldı. Cənab Prezident İlham Əliyev 2021-ci il yanvarın 14-də Şuşaya səfəri zamanı heykəllerin açılışını etdi. Azərbaycanın tarixi qələbəsinin simvollarından biri da "güllələnmiş heykəllər"in aid olduğu yera qayıtmışdır. Natəvanın baş barmığı yoxdur, Üzeyir bəyin eynəyi sindirilib, Bülbülün isə tunc alını qabarib. Bu heykəllər həm də erməni vandalizminin sübutu olan tarixi sənəddir.



Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılış mərasimi, 29 avqust 2021-ci il

Bülbülün ev-muzeyi də "ikinci həyat"ını yaşayır. Muzeyin ekzpozisiyası yenidən qurulub və həm şüşələr, həm də Şuşaya gələnlər görkəmli xanəndənin ev-muzeyini ziyarət edə bilirlər. 2021-ci il avqustun 30-da, Şuşada Molla Pənah Vaqifin məqberəsinin önündə 39 illik tarixi olan Vaqif Poeziya Günülarının yenidən, həm də Zəfər ovqatı ilə təntənəli təşkilı də xalqımıza əvəzsiz sevinc hissi yaşatdı. Bu möhtəşəm tədbir də tarixin yaddaşına hakk olundu.

"Əziz dostlar, təxminən, 40 il bundan əvvəl, bax, bu yerde atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqberəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfa Şuşaya gəlmışdım. O vaxt Vaqif Poeziya Günüleri keçirilirdi. Bu gün isə ikinci dəfa Vaqifin məqberəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günüleri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün menim 59 yaşı var. Bəziləri hesab edə bilar ki, bu, tasadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və yenidən biz nəfəs almağa başlamışq."

Bu sözleri Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il avqustun 30-da Şuşa işğaldən azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfa şairin doğma şəhərində yenidən təşkil olunan Vaqif Poeziya Günülarının rəsmi açılış mərasimindəki çıxışı zamanı deyib. Açılış mərasimində "Bir da Şuşanı görəcəyimə inanmirdim" deyən və Şuşada olduğuna görə Azərbaycan Prezidentinə, müzəffər ordumuza

minnətdarlığını bildiren Azərbaycan Yazıçılar Birliyinin sedri, Xalq yazıçısı Anar Rzayev çıxışına bu sözlərə yekun vurdu: "Biz buraya Zəfər yolu ilə gəldik. Bu yoluñ əvvəli var, amma sonu yoxdur. Bu yol uzandıqca uzanacaq. Bu Zəfər yolu Azərbaycanın harbi gücünün yoludur, siyasi gücünün yoludur, iqtisadi gücünün yoludur və möhtəşəm Azərbaycan mədəniyyətinin, Azərbaycan adəbiyyatının Zəfər yoludur!"

Ümummilli liderin Azərbaycana rəhberlik etdiyi 1969-1982-ci illərdə Şuşa şəhəri ilə yanası, Dağlıq Qarabağın azərbaycanlılar yaşayan digər məntəqələrinin də siması xeyli dəyişdi. Keçən əsrin 60-ci illərində azərbaycanlılar yaşayan kəndlərdə sehiyyə və mədəniyyət ocaqları yox dərəcəsində idi. Müəllim, həkim, mədəniyyət işçisi kadrları barmaqla sayılacaq qədər idi. Uçqar kəndlərdə isə məktəbler çatmadı. Ümummilli liderin təşəbbüsü ilə bütün iri kəndlərdə orta məktəblər yaradıldı, yeni məktəb binaları inşa olundu. Belə ki, Şuşa şəhərində 875 yerlik orta məktəb binası, 375 yerlik xüsusi internat, rayonun azərbaycanlılar yaşayan Zarıslı, Xəlfəli, Şırlan, Səfixanlar, Xanlar kəndlərində 375, Malibəyli kəndində 625 yerlik orta məktəb, Turşu kəndində sekizkizilik məktəb məhz 70-ci illərdə istifadəyə verilib. Ağdərənin azərbaycanlılar yaşayan U mudlu kəndində 625, Çərəkdar, Ortapeyə və Manikli kəndlərinin hər birində 475, Xatınbəyli, Sırxavənd və Narinclar kəndlərinin hər birində 275, Xocavənd rayonunun Əmirallar, Qaradağlı, Tuğ, Edilli kəndlərinin hər birində 625 yerlik məktəblərin tikiləşməsi məhz həmin illərin yadigarıdır.

Yeni yaradılmış təhsil ocaqlarını kadrlarla təmin etmək məqsədilə 1973-cü ildə Xankəndidə Pedaqoji Institut açıldı və orada Azərbaycan bölməsi yaradıldı. Təbii ki, bu təhsil ocağı azərbaycanlı kadrların yetişdirilməsində, milli ziyaliların Xankəndidə fealiyyət göstərməsində müstəsna rola malik idi. Bütün sahələr üzrə yerli kadr ehtiyatının yaradılması məqsədi ilə hər il Dağlıq Qarabağdan olan gənclər ölkənin müxtəlif ali məktəblərinə müsabiqədən kənar qəbul olunurdular. Heydar Əliyevin fealiyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri da Qarabağda milli ruhun oyadılması olmuşdur. Ümummilli lider bu istiqamətdə sistemli və məqsədyönlü şəkildə fealiyyət göstərirdi. O, Qarabağın tarixini, mədəniyyətini, incasənetini mükəmmal bilir və onu böyük coşqu ilə hər yerde tərənnüm etdirirdi. Onun tövsiyəsi ilə dünyanın ən qədim insan məskənlərindən olan və Xocavənd rayonu ərazisində yerləşən "Azix" mağarası haqqında sənədli film çəkilmişdi və bu film dünyanın müxtəlif ölkələrində keçirilən Azərbaycan mədəniyyəti günlərində nümayiş etdirilirdi. Heydar Əliyevin Dağlıq Qarabağdakı en böyük xidmətlərdən birincisi isə heç şübhəsiz, Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılması olmuşdur. Həmin dövredə qədər keçmiş vilayetdə idarə, müəssisə və təşkilatlarda, məktəblərdə, səhiyyə və mədəniyyət müəssisələrində bütün yazılmalar erməni və rus dillərində aparılırdı. Ümummilli liderin qəti tapşırığı ilə vilayətin erməni və rusdilli məktəblərində Azərbaycan dili tədris olunmağa başlanılmışdır. Vilayətin partiya, sovet, hüquq-muhafizə orqanlarının və digər təşkilatların inzibati binalarının lovhalarının Azərbaycan dilində yazılımasına başlanması da 70-ci illərə təsadüf edir. Dağlıq Qarabağda səhiyyənin inkişafı da məhz Heydar Əliyevin adı ilə bağlıdır. Azərbaycan Tibb Institutunu bitiren azərbaycanlılar təyinatla vilayətə göndərilir, səhiyyə ocaqları milli kadrlarla möhkəmləndirilirdi. Həmişə zamanın nəbzini tutmağa çalışan erməni millətçiləri mühüm siyasi dayışıklıklar dövründə, SSRİ ya da respublikanın tarixindəki eləmetdar hadisələr ərefəsində ənənəvi olaraq Azərbaycanla sərhədlərin yenidən nəzərdən keçirilməsi məsələsini qaldırırdılar. Ümummilli lider Heydar Əliyevin 1969-1982-ci illəri əhatə edən Azərbaycana rəhbərliyinin birinci dövrünün en xarakterik xüsusiyyəti ondan ibarətdir ki, bu dövrdə erməni millətçiləri bir dəfə də olsun torpaq iddiasına casarət edə bilməmişdilər. Onun ölkənin ali rəhbərliyindəki şəxsi nüfuzu ermənilərin məkrli planlarını həyata keçirməsini qarşısında duran əsas manə idi. Azərbaycan xalqının böyük oğlu Heydar Əliyev keçmiş ittifaqın yüksək dövlət rəhbərlerindən biri olduğu dövrə də (SSRİ Nazirlər Soveti sedrinin birinci müavini, 24 noyabr 1982 – 23 oktyabr 1987) keçmiş Dağlıq Qarabağ Muxtar Vilayatında Azərbaycanın maraqlarını qətiyyətə qorumuşdur. 1987-ci ildə Heydar Əliyev SSRİ Nazirlər Soveti

Sedrinin birinci müavini vəzifəsindən və Siyasi Büro üzvlüyündən istefa verdikdən sonra ermənilərin və onların havadarlarının el-qolu açıldı. İstefadan cəmi 15 gün sonra keçmiş ittifaqın sonuncu rəhbəri Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, milliyatçə erməni olan Abel Aqambekyanın 1987-ci ilin noyabr ayında Fransanın nüfuzlu "Humanite" qəzetinə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan alınıb, Ermənistana birləşdirilmesi barədə bayanatından sonra ermənilərin uzun illər ərzində Dağlıq Qarabağı əle keçirmək məqsədi ilə hazırladıqları planların həyata keçirilməsinə start verildi. Daşnak tör-töküntülərinin, erməni emissarlarının, vaxtı ilə ümummilli lider tərəfindən Azərbaycandan sürgün edilmiş yerli "ideoloq"ların Dağlıq Qarabağa axını və 1988-ci ilin fevralında məlum Qarabağ hadisələri başladı, intensiv surətdə genişləndi və dərinləşdi. Xankəndi 1991-ci il dekabrın 28-də Ermənistən silahlı qüvvələri tərəfindən işğal edildi və orada separatçı rejim yaradıldı. 1992-ci ilin fevral ayında Xocalıda azərbaycanlılara qarşı misli görünməmiş soyqırım törədildi, may ayında isə Şuşa və Laçın işğal edildi. Bir müddət sonra artıq müharibə Dağlıq Qarabağın sərhədlərindən konarda, digər şəhər və kəndlərimizdə gedirdi. Azərbaycan faktiki olaraq parçalanmaq, məhv olmaq astanasında idi. Mifik "Böyük Ermənistən" ideyasının həyata keçirilməsi məqsədilə on minlərlə azərbaycanlı məhz etnik və dini mənsubiyyətinə görə qətle yetirildi, kəndlər, şəhərlər, yaşayış məntəqələri dağıdıldı, mədəniyyət abidələri, məscidlər, qəbiristanlıqlar yerlə yeksan edildi. Ətraf mühitə, bioloji müxtəlifliyə, flora və faunaya, yeraltı və yerüstü təbii ehtiyatlara böyük ziyan vuruldu. 1 milyona yaxın azərbaycanlı öz doğma yurdundan qovularaq qaçqına çevrildi. Vaxtılı Heydar Əliyevin çox böyük coşqu və fədakarlıqla qurub-yaratdığı Qarabağ ermənilərin caynağına keçdi. Bütün bu hadisələrin cərəyan etdiyi zamanda dünya sadəcə susdu.

"Qara bağ" kitabının müəllifi Tomas de Vaal əmindir ki, məhz Heydar Əliyevin 1987-ci ilin oktyabrında keçmiş ittifaqın ali rəhbərliyindən uzaqlaşdırılması ermənilərin el-qolunu tamamilə açmışdı. Müəllifin fikrinə, erməni milletçilərinin Heydar Əliyevin istefası ilə birbaşa əlaqəsi var idi: "Onlar azərbaycanlı patriarch Heydar Əliyevin nüfuzdan salınması üçün kampaniya başlatmayı düşündülər. Onların fikrinə, Heydar Əliyev Qarabağın ayrılması fikrinin əsas əleyhdəri ola və bütün prosesi dayandırıbilərdi".

Xalq çıxış yolunu özü tapdı, üzləşdiyi çətinliklərdən xilas olmaq üçün öz dahi oğlunu Bakıya çağırıldı. Azərbaycan xalqının təkidli tələbi və xahişi ilə 1993-cü ilin iyununda Heydar Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü başladı. Bununla da müstəqil Azərbaycanın tarixində yeni eranın başlangıcı qoyuldu.



Heydər Əliyevin tarixi qayıdışı ermənilər üçün gözlənilməz idi. Bu qayıdış Azərbaycanı parçalanmaq və dağılmaq təhlükəsindən xilas etdi. Başpozuz qüvvələrin və xarici keşfiyyatın Azərbaycanda həyata keçirmək istədiyi vətəndaş müharibəsinin qarşısında alındı. Azərbaycanın sosial-iqtisadi inkişafında yeni mərhələnin təməli qoyuldu və galəcək tərəqqi üçün möhkəm zəmin yaradıldı.

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin ikinci dövründə Qarabağ münaqişəsinin həllinə kompleks yanaşmış, Azərbaycan həqiqətlərini dünya ictimaiyyatına olduğu kimi çatdırmaq və məsələnin sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun adaletli həllinə var qüvvəsi ilə çalışmışdır.

İstər dövlət başçıları, istərsə də xarici ölkələrdə olan Azərbaycan diasporunun nümayəndələri, iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərində Qarabağın dağlıq hissəsinin Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması fikrini əsaslandırmış və buna da nail olmuşdur.

Onun ən böyük arzusu tarixi torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüğünün və suvereniyinin bərpası idi. Ümummilli liderin vəsiyyətini onun siyasi kursunun layıqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə igid Azərbaycan ordusu yerinə yetirdi. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün çəkən Vətən Müharibəsi Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatdı. 30 illik işgala son qoyuldu, ərazi bütövlüyüümüz bərpə edildi, üçrəngli bayraqımız

Qarabağın döyünen ürəyi – Şuşada, Laçında, Kelbacarda, Ağdamda, Cəbrayılda, Qubadlıda, Füzülidə, Zəngilanda qururla dalgalandırıldı. Dünya Azərbaycanın Qarabağ bölgəsində suverenliyinin tam təmin edilməsində qətiyyətli olduğunu 3 il sonra bir daha gördü. 2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri cəmi 23 saat ərzində uğurla tamamlandı, "Heydər Əliyev İli"ndə Azərbaycanın bütün ərazilərində suverenlik tam bərpa edildi.

15 oktyabr 2023-cü ildə cənab Prezident İlham Əliyev Xankəndi, Xocalı və Xocavənd şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. 8 noyabr 2023-cü ildə Xankändidə Vətən Müharibəsində əldə etdiyimiz qələbəye həsr olunmuş təntənəli hərbi parad keçirildi.

Ümummilli lider Heydər Əliyev bu günün gələcəyini bildirdi və vaxtılı uzaqgörənliliklə söyledikləri bu gün artıq Azərbaycanın reallığıdır: "Biz Qarabağ məsələsini həll edəcəyik. Vaxt lazımdır. Heç kim torpaqlarını Azərbaycandan ala bilməz. İşğal olunmuş torpaqlarımız mütləq geri qaytarılacaqdır. Nəyin bahasına olursa olsun".

Bu gün Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izler qoymuş Heydər Əliyevin xatirəsini bir daha ehtiramla yad edir. Həm şəhidlərimizin, həm də ümummilli liderin ruhu şaddır ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Qarabağın hər nöqtəsində Azərbaycanın üçrəngli şanlı bayraqı dalgalanır.



**"... Dağlıq Qarabağ
Muxtar Vilayəti
Azərbaycanın
ayrılmaز hissəsidir
və əbədi olaraq
belə qalacaqdır"...**



Ümummilli lider
Heydər Əliyev
Xankəndi,
14 noyabr 1973-cü il





XXIX buraxılış Məzun Günü yaddaşlarda gözəl bir tarix kimi qalacaq

XXIX buraxılış Məzun Gününn rəsmi hissəsi rektor Səadət Əliyevanın açılış nitqi ilə başlayıb. Rektor çıxışında məzunların 4 il erzində həm bilik və bacarıqlarını, həm də şəxsi keyfiyyətlərini inkişaf etdirdiklərinə inandığını bildirib. Biznes və iqtisadiyyat fakültəsinin dekanı Xanım Quliyeva, Sosial işin təşkilü kafedrasının müdürü Tünzala Verdiyeva, İqtisadiyyat və idarəetmə kafedrasının müdürü Tural Qocayev çıxış edərək məzunları təbrik edib, xoş arzularını çatdırıblar. Çıxışlarda qeyd olunub ki, Azərbaycan Universitetinin professor-müəllim heyəti üçün bu gün böyük hədəflərə gedən yoluñ başlangıcında olan hər məzun dəyərlidir və əvəz olunmazdır. Tədbirin qonağı, "Huner Group" şirkətinin təsisçisi və direktoru Ehtiram Quliyev Azərbaycanın gələcəyinin gənclərin əlində olduğunu vurğulayıb, onlara xoş arzularını çatdırıb. Tədbirin qonağı, Azərbaycan Universitetindən 2009-cu ildə İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə fərqlənme diplomu ilə məzun olan, Sevda Abdullayeva adına "Xəzər" Muzey Mərkəzinin təsisçisi Sayavuş Əlizadə 14 il sonra müəllimlərini yenidən görməkdən şad olduğunu bildirib, tələbəlik illeri ilə bağlı xatirələrini bölüşüb.



Cıxışların ardından universiteti yüksək göstəricilərlə bitirən məzunlar sahnəyə davət olunub. Humanitar fənlər fakültəsinin Sosial iş məzunu Mədina Rahimovanın 94.71 orta müvafiqiyət göstəricisi ilə 2022/2023-cü tədris ilində Azərbaycan Universitetindən birinciliklə məzun olduğu diqqətə çatdırılıb. Mədina Rahimovaya və universiteti yüksək göstəriçilərlə bitirməyə nail olan daha 10 tələbəyə rektorun fəxri fərmanları təqdim olunub. Universitet birincisi şəklini "Universitetin fəxrları" ləvhəsində yerləşdirib və məzunlar adından çıxış edərək universitet kollektivinə və müəllimlərinə təşəkkür edib. Rəsmi hissə müğənni Nofal Aslanovun konsert programı ilə davam edib, milli rəqslər ifa olunub. Tədbirin bədii hissəsi isə "Excelsior Hotel&Spa Baku"da, hovuz kənarında keçirilib.



Abituriyent Məsləhət Mərkəzi ixtisas seçimi günlərində 952 abituriyent və subbakalavra xidmət göstərib

Abituriyent Məsləhət Mərkəzini 16-28 avqust 2023-cü il tarixlərində həyata keçirilən ixtisas seçimi günlərində 952 abituriyent və subbakalavr fərdi şəkildə yaxud yaxınları ilə birlikdə müraciət edib. Müraciət edən şəxslərdən 747-sinə məsləhət mərkəzində üzbaüz xidmət göstərilib, 205 nəfərin isə mərkəzin faaliyyati və ixtisas seçimi ilə bağlı telefon vasitəsilə daxil olan sorğusu cavablandırılıb.

2018-ci ildən ödənişsiz əsaslarla fəaliyyət göstərən Mərkəzin xüsusi təlim keçmiş əməkdaşları ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər, o cümlədən subbakalavrlara tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərize qəbulu, "Abituriyentin elektron ərizəsi"nin doldurulma və təsdiq edilmə qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan masalələr haqqında köməklik göstərirlər.

DÖVLƏT
İMTAHAN
MƏRKƏZİ



ABİTURİYENT MƏSLƏHƏT MƏRKƏZİ

ÖDƏNİŞSİZ ƏSASLARLA

Tələbə qəbulu qaydaları

Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu

Abituriyentin elektron ərizəsinin doldurulması və təsdiq edilməsi qaydası

Texniki problemlərin həlli

Müsabiqə şərtləri

Ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər

Məsləhət xidməti

Texniki dəstək

Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 71


Tel.: (+994 12) 431 41 17

office@au.edu.az

www.au.edu.az



AZƏRBAYCAN XALQININ MƏDƏNİ İRS NÜMUNƏLƏRİ - 2





Kamança

2017-ci ilin 4-9 dekabr tarixlərində Cənubi Koreya Respublikasının Jeju adasında keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında "Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti" UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

İncə və həzin səsə malik musiqi aləti olan kamança Azərbaycan xalq çalğı alətlərinin kamanlı-simlilər qrupunun parlaq nümayəndəsidir. Adının "kaman" və "çal" kəlmələrindən yaranması ehtimalı həqiqətə daha yaxındır.

Azərbaycan müğamlarının əsasını təşkil edən trioya (tar, kamança, qaval) daxil olan kamançanın tarixi digər xalq çalğı alətlərimiz kimi çox qədimə söylenir. Qədim kamançanın bir – iki simi var idi. Bir və ikisimli kamançanın nə vaxtsa yaylı qopuzdan formallaşması güman edilir. İlkin nümunələri balqabaqdan, hind qozundan hazırlanar, fil sümüyü ilə bəzədirilmiş.

Əbdülqadir Marağayı əsərlərində kamançanın da adını çəkir və haqqında məlumat verir. XVII əsrde Azərbaycana səyahət etmiş alman səyyahı E.Kempfer kamançanın üçsimli və bəzən də dördsimli alət olduğunu, çox gözal səs tembri ilə səsləndiyini qeyd edir. XI əsrin sonu, XII əsrin I yarısında yaşayış yaratmış Azərbaycan şairi Mehseti Gəncəvi həm də kamança ifaçısı kimi

tanınmışdır. Xaqani, Nizami kimi klassiklərimiz əsərlərində onu geniş təsvir və vəsf etmişdir. Bütün bunlar kamançanın orta əsrlərdə Azərbaycanda mövcud olmasına dəlalət edir.

Ümumiyyətlə Azərbaycanda üçsimli, dördsimli və beşsimli kamançalardan istifadə olunmuşdur. XIX əsre aid beşsimli kamança nümunələrindən biri Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda bu gün də saxlanılmışdır.

Azərbaycanda kamança ifaçılığının yüksək inkişafı XIX əsrin II yarısından başlayaraq xanəndəlik sənətinə meylin artması ilə bağlıdır. Xanəndəlik sənətinin inkişafı, müğam dəstgahlarının texniki imkanlarının artması onları müşayiət edən musiqi alətlərinin də texniki imkanlarının artırılmasını tələb etmişdir. Bu zərurət nəticəsində kamança aləti XVIII-XIX əsrlərdə ciddi dəyişikliyə məruz qalmış, simlərinin, onunla bərabər aşıqlarının sayı azaldılmışdır. Hazırda kamança ustalarının istifade etdiyi alet dörd simdən ibarətdir və sol dizin üstündə qoyularaq çalınır.

Keçən əsrden solo ifada estrada səhnəsində səslənən kamançanı Azərbaycan Respublikasının Xalq artisti Habil Əliyev dünyaya tanmış və məhz onun sayəsində xaricilər Azərbaycan xalq musiqisinin möhtəşəmliyinə, gözəlliyinə valeh olmuş, kamançanın qeyri-adi, üstün imkanları, məziyyətləri haqqında məlumat almışlar. Kamança ifaçıları arasında Xalq artisti Şəfiqə Eyvazovanın da adı xüsusi qeyd edilməlidir.



Yallı

"*Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi grupp rəqsləri*" 2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavrik Respublikasının paytaxtı Port Luiz şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irlərin qorunması üzrə Hökumətlərərəsi Komitesinin 13-cü sessiyasında qəbul edilmiş qərarla UNESCO-nun Tacili Qorunma siyahısına daxil edilmişdir.

Rəqs musiqisi Azərbaycan milli folklorunda xüsusi yer tutur və Azərbaycan xalqının milli xüsusiyyətlərini, həyat və məişətini özündə əks etdirir. Quruluş, süjet və mövzü baxımından biri-birindən çox fərqlənən Azərbaycan rəqsləri ritminə görə ağır - aram (Mirzəyi, Turacı, Uzundərə), yüngül - şən (Tərəkəmə, Ceyrani, Brilyant) və şıdrıq (Qaytağı, Qazağı, Xançoban) olmaqla 3 grupa bölünür. Bəzi rəqslərin adı hərəkətlərlə bağlıdır: "Süzmə", "Kəsmə", "Atlanma", "Çolağı" kimi. Azərbaycanın coğrafi adlarını özündə yaşıdan (Dərbəndi, Aşqabadi, Əsgərani, Qars kimi) milli rəqslər də var. Rəqsləri adətən xalq çalğı alətləri - zurnaçılar triosu (2 zurna və 1 nağara), sazənda triosu (tar, kamancə, dəf) müşayiət edir. Qadın və kişi rəqsləri bir-birindən fərqlənir. Qadın rəqslərində uzun atək ayaqların süzgün hərəketini müəyyənləşdirir, rəqqasələrin bütün diqqəti əl və bədənin yuxarı hissəsinin (çiyinlər, baş, üzün

mimikası və s.) hərəkətinə yönəlir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların hərəkatıdır. Rəqqas barmaqları üzərində dayanır, dizləri sürətli yera vurur. Qadın rəqsləri təmkini və lirikani (Vağzalı, Nəlbəki, Ceyrani, Turacı, İnnabi və s.), kişi rəqsləri isə igidlik və gücü ifadə edir (Qazağı, Qaytağı, Xançobanı və s.). Kollektiv rəqs nümunələri də var. Onlardan ən qədimi "Yallı" rəqsidir. Yallılar daire, zəncir və ya xətt şəklində yerinə yetirilir, müxtalif festival və şənliklərdə kortəbii ya da planlı şəkildə ifa edilir. Azərbaycanın ən qədim tarixi daş abidələrindən sayılan və eramızdan avval 12-8-ci minillikləri əhatə edən Mezolit dövrünə aid Qobustan qayalarının üzərində də "Yallı" rəqsi təsvir olunmuşdur. Daha bir kollektiv rəqs, keçmişdə bir qayda olaraq döyüşçülər tərəfindən ifa olunan "Cəngi"dir. "Yallı" rəqsinin bir növü olan "Köçəri" rəqsi əsasən Azərbaycanın ən qədim diyarlarından biri olan Naxçıvanda geniş yayılmışdır. Asta və sürətli hissələrdən ibarət olan "Köçəri" rəqsi üç variantlidir. "Yallı" rəqsinə qorumaq, yaşatmaq və gələcək nəslə ötürmək məqsadılı dahi bəstəkarlar Üzeyir Hacıbəyli "Koroğlu" operasında, Müslüm Maqomayev "Nərgiz" operasında, Soltan Hacıbəyov "Gülşən" baletində, Cahangir Cahangirov "Azad" operası və xalq çalğı alətləri üçün "Yallı" əsərində, Rauf Hacıyev "Yallı" balet miniatürleri"nda bu rəqs növünün janr xüsusiyyətlərindən istifadə etmişlər.



Dolmanın bişirilməsi və paylaşılması ənənəsi

2017-ci ilin 4-9 dekabr tarixlərində Cənubi Koreya Respublikasının Jeju adasında keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında Azərbaycan tərəfinin təqdim etdiyi "Mədəni kimliyin göstəricisi dolmanın bişirilməsi və paylaşılması ənənəsi" adlı nominasiya UNESCO-nun Bəşəriyyatın Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.

Dolmanın bişirilmə və paylaşma ənənəsi Azərbaycan xalqının qonaqpərvərlik, dostluq, mehribanlıq mədəniyyətinin əsas simvollarından biridir. Xörəyin türk mənşəli adı (dolma, doldurmaq, dolamaq) onun hazırlanma texnologiyası ilə üstüste düşür.

Dolma üzüm, əvəlik, vələs və heyva ağaclarının təzə və ya konservləşdirilmiş yarpaqlarına bükülən; alma, bibər, pomidor, badımcان, heyva, qabaq, balqabaq, xiyar, göbələk kimi meyvə və tərəvəzlerin; bütöv quzu, qoyun, toyuq və balığın içərisinə qoyularaq bişirilən içlik və üzlükdən ibarət xörək növüdür.

Azərbaycan dolması döyülmüş ətin büküldüyü materiala və hazırlanmış içliyin xüsusiyyətinə görə adlandırılır. Vegetarian dolmanın (yalançı dolma)

içliyi adətən, düyü, paxlalı bitkilər, göyərti və

ədvayıyatlardan ibarət olur. Ətli dolmaların içliyi həm qızardılmış, həm da ciy farşdan hazırlanır. İçlik üçün əsasən qoyun əti, mal əti, hinduşka əti, qaz əti, baliq əti istifadə edilir. Ət həm qıyməkeşlə

qiymələnmiş - döyülmüş, həm maşında çox

xirdalanmış, həm də xırda tikələr şəklində hazırlanır.

Qarışq dolmalarda isə içliyin tərkibinə ətla yanaşı,

paxlalı bitkilər, göyərti və s. əlavə edilir.

Bundan əlavə dolmanın yarpaq dolma və doldurma

dolma olmaqla iki novü vardır. Yarpaq dolması

içliyin müxtəlif bitki və ağac yarpaqlarına bükülməsi

ilə; doldurma dolmalar isə tərəvəz və ya meyvələrin

içərisini içliklə doldurmaqla hazırlanır.

Bütövlükda, dolmanın növləri mövsümi xarakter

daşıyır, üzüm yarpağından isə il boyu dolma

hazırlamaq mümkündür. Bu məqsədə yaz-yay

aylarında təzə yarpaq tədarük edilir və duza

qoyulur.

Bayram və mərasim üçün bişirilən yarpaq dolması,

bir qayda olaraq, 10-12 ədəd olmaqla sapa düzülür,

bişirilib bir adamlıq boşqabılara çəkilir. Süfrəyə adı

qatiq və ya sarımsaq-qatiqlə birlikdə verilir.

Azərbaycan xalqının qədim milli xörəklərində

biri olan dolma toy mərasimlərində, bayram

şənliklərində plov, kabab kimi milli mətbəx

nümunələri ilə birlikdə milli kulinariyanın

simvollarından birinə çevrilmiş, hətta qonşu region

xalqlarının da süfrəsinə daxil olmuşdur.



Miniatür sənəti

Miniatür sənəti 2020-ci il dekabrın 16-da UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 15-ci sessiyasında müzakirə olunmuş və bu mədəni elementin UNESCO-nun Beşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahısına daxil edilməsi haqqında qərar qəbul olunmuşdur.

Coxəslik tarixə və zəngin bədii ənənələrə malik Azərbaycan incəsənətinin "tanınma nişanı"na çevrilən sənət nümunələri arasında miniatür üslublu əsərlər xüsusi yer tutur. Azərbaycan miniatür rəssamlarının orta əsrlərdə yaratdığı əsərlər bu gün dönyanın ən mötəbər kitabxanalarında, muzeylərində, şəxsi kolleksiyalarda qorunur. Bəzi mənbələrdə belə qeyd olunur ki, miniatür qızıl, gümüş və müxtəlif üzvi maddələr kimi xammaldan istifadə etməklə kitablar, papier-maše, klimlər, tekstil, divarlar, keramika və digər əşyalar üzərində kiçik rəsmərin dizaynını və yaradılmasını nəzərdə tutan ikiçülü sənət əsərinin bir növüdür. Bəzi tədqiqatçılar isə miniatürün sənət deyil, sənət növlərində tətbiq olunan bədii dil – üslub olduğunu irəli sürür. Adətən mentor-şagird münasibətləri (qeyri-formal təhsil) vasitəsilə ötürülən miniatürün realist və naturalist üslublardan əsas fərqi fiqurların xüsusi bir perspektiv nümayiş etdirməsidir. Daha qədim dövrlərdə divar rəsmələrində, keramika, xalça, parça və metalişlərə sənətlərində tətbiqlənən miniatürdən XIII əsrədə kitab sənətində - əlyazmaların bədii tərtibatında da istifadə

olunmuşdur. Bu sənət nümunəsi bədii mətni eks etdirməsindən asılı olmayaraq müstəqil səciyyə daşımış, memarlıqda və ictimai yerlərdə bəzək kimi istifadəsi də müşahidə olunmuşdur.

İslam Şərqiñin incəsənəti tarixində özünəməxsus yer tutan Azərbaycan miniatür sənətinin təşəkkül tarixi dəqiq müəyyən edilməmişdir. Lakin XIII əsrin əvvəllerində Azərbaycan miniatür məktəbinin nümayəndəsi Əbdülmömin Məhəmməd el-Xoyinin Türkiyənin Topqapı Sarayı Müzeyində qorunan "Vərqa və Gülşa" əlyazmasına çəkdiyi miniatürlerin üslubu, bədii sənətkarlıq xüsusiyyətləri bu miniatürlerin ilkin olmadığını, müəyyən bir ənənəyə əsaslandığını və miniatür sənətinin daha qədimdən mövcud olduğunu göstərir. "Vərqa və Gülşa"ya çəkilmiş miniatürler yalnız Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə də bu sənətin ən qədim nümunələrindən sayılır.

Azərbaycan miniatür sənəti XVI əsrin 30-40-ci illərində özünün yüksəlş dövrünü yaşamışdır. Şərqi poeziyası klassiklərinin, xüsusilə Nizami Gəncəvinin əsərləri rəssamlar üçün ilham qaynağı olmuşdur. XV əsrə Təbriz məktəbinin təsiri altında miniatür məktəbi Azərbaycanın digər şəhərlərində də inkişaf etmiş, Mosul, Marağa, Təbriz, Şirvan (Şamaxı və Bakı) miniatür məktəbləri yaranmışdır.

Uzun bir müddət diqqətdən kənardə qalan miniatür müstəqillik illərində yenidən gündəmə gelmişdir. Günümüzdə genç fotoqraf, sənətkar və rəssamlar Azərbaycan incəsənətinin dəyərlə ənənələrinə müraciət edir, miniatür sənətinin bədii şərh üsullarından uğurla faydalanaraq onları yeni üslubda qloballaşdırır və dünyaya təqdim edirlər.



Molla Nəsrəddin lətifələri

2022-ci ilin 28 noyabr – 3 dekabr tarixlərində Mərakeş Krallığının Rabat şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irlsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında "Molla Nəsrəddin" lətifələrinin şəhəri ənənəsi UNESCO-nun Qeyri-maddi mədəni irlər üzrə Reprəzentativ siyahısına daxil edilib.

Yaxın Şərqdə, eləcə də Azərbaycanda iki şəxsiyyətin adı ilə bağlı lətifələr çox məşhurdur. Onlardan biri ərəb xəlifəsi Harun er-Rəşidin qardaşı kimi qələmə verilən Bəhlül Danəndə, digəri isə Azərbaycanda molla, başqa ölkələrdə isə xaca və ya xoca titulu daşıyan Nəsrəddindir. Azərbaycanda onu Molla Nəsrəddin, Anadoluda Nəsrəddin Xoca, Orta Asiyada - Türküstanda Xoca Nəsrəddin adlandırırlar.

Anadoludan tutmuş Çinə qədər uzanan böyük bir ərazidə məşhur olan Molla Nəsrəddin adını eşidəndə hər kəsin yadına özündə asılı olmayaraq hansısa lətifa düşür. Molla Nəsrəddinin dodaq qəçirən hər lətifəsində yiğcamlıq, ən çətin vəziyyətdən çıxış yolu və dərin məntiq var. O, 800 ilə yaxındır ki, güldürür və güldürə-güldürə də düşünməyə vadə edir.

Tədqiqatlar göstərir ki, Molla Nəsrəddini mifik obraz sayanlar, onu real şəxs kimi qəbul edənlərdən çıxdı. Bunun əsas səbəbi lətifələrdə adları çəkilən tarixi şəxsiyyətlərin əksariyyətinin XIII-XVI əsrlərdə

yaşamış olmasıdır. Bu lətifələrin hamisində Molla Nəsrəddin öz hazırlıqlığı, ağılı, biliyi və güclü məntiqi ilə hökmətlərlərə üstün gəlir, ətrafdakıları heyrləndirir.

Bütün bunlarla birlikdə Molla Nəsrəddinlə bağlı apanlan araşdırılmalar onun tarixi şəxsiyyət olduğunu üzə çıxarmışdır. Güman edilir ki, tarixdə Nəsrəddin adlı ağıllı, hazırlıq, dərin yumorlu ilə seçilen bir şəxs olmuşdur. Bu lətifələrdən bir çoxunu ilk dəfə o söyləmiş və ya bu əhvalatların qəhrəmanı olmuşdur.

Tədqiqatlarda onun Anadoluda dünyaya gəldiyini və yaşadığını sübuta yetirən çoxlu faktlara rastlamaq mümkündür. Bir sıra folklorşunaslar isə Molla Nəsrəddinin prototipinin XIII əsrde yaşayıb-yaratmış böyük Azərbaycan alimi Nəsrəddin Tusi olduğunu iddia edirlər.

Bir şey dəqiqdır ki, geniş bir ərazidə şöhrət tapmış, duzlu-məzəli hekayətləri, tutarlı cavabları el məsəllərinə çevrilmiş, xalqın rəğbat və məhəbbətini qazanmış Molla Nəsrəddin xalq müdrikliyinin timsalıdır. Bu lətifələrdə xalq müdrikliyi bütün dolğunluğu ilə əks olunmuşdur. Dünya folklorunda Molla Nəsrəddin kimi güldürən və eyni zamanda düşündürən, hər sözündə ən məşhur elm adamını belə heyrətə salan, elmi-fəlsəfi məntiqi olan ikinci bir şəxs tapmaq çətindir. Molla Nəsrəddinin UNESCO-nun qeyd olunan siyahısına salınması bu folklor nümunəsinin türk xalqlarının ortaq abidəsi kimi yenidən araşdırmağa, müasir elmi-nəzəri yanaşmaları tətbiq etməyə imkan yaradır.

Azərbaycan Universiteti

Bakalavriat ixtisasları

I qrup

- İnformasiya təhlükəsizliyi, Azərbaycan bolumesi, Əyani
- İnformasiya təhlükəsizliyi, İngilis bolumesi, Əyani
- İnformasiya texnologiyaları, Azərbaycan bolumesi, Əyani
- İnformasiya texnologiyaları, Azərbaycan bolumesi, Qiyabi
- Kompyuter mühəndisliyi*, Azərbaycan bolumesi, Əyani

*** Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti (XNURE) ilə birgə ikili diplom programı*

II qrup

- Beynəlxalq ticarət və logistika, Əyani
- Biznesin idarə edilməsi, Azərbaycan bolumesi, Əyani
- Biznesin idarə edilməsi, Azərbaycan bolumesi, Qiyabi
- Biznesin idarə edilməsi, İngilis bolumesi, Əyani
- İqtisadiyyat, Azərbaycan bolumesi, Əyani
- İqtisadiyyat, İngilis bolumesi, Əyani
- Maliyyə, Azərbaycan bolumesi, Əyani
- Maliyyə, İngilis bolumesi, Əyani
- Marketing, Azərbaycan bolumesi, Əyani
- Marketing, Azərbaycan bolumesi, Qiyabi
- Marketing, İngilis bolumesi, Əyani
- Menecment, Azərbaycan bolumesi, Əyani
- Mühasibat, Azərbaycan bolumesi, Əyani
- Mühasibat, Azərbaycan bolumesi, Qiyabi
- Mühasibat, İngilis bolumesi, Əyani
- Turizm işinin təşkili, Azərbaycan bolumesi, Əyani
- Turizm işinin təşkili, Azərbaycan bolumesi, Qiyabi

III qrup

- Korreksiyaedici təlim, Əyani
- Təhsildə sosial-psixoloji xidmet, Əyani
- Beynəlxalq münasibətlər, Əyani
- Dövlət və ictimai münasibətlər, Əyani
- Felsefə, Əyani
- Filologiya (Azərbaycan dili və ədəbiyyatı), Əyani
- Filologiya (İngilis dili və ədəbiyyatı), Əyani
- Politologiya, Əyani
- Regionşunaslıq (Avropa ölkələri üzrə), Əyani
- Tarix, Əyani
- Tərcümə (İngilis dili), Əyani
- Muzey, arxiv işi və abidələrin qorunması, Əyani
- Sosial iş, Azərbaycan bolumesi, Əyani
- Sosial iş, Azərbaycan bolumesi, Qiyabi
- Sosial iş, İngilis bolumesi, Əyani

Azərbaycan Universiteti Magistratura ixtisasları

- Ədəbiyyatşunaslıq (Amerika ədəbiyyatı)
- Ədəbiyyatşunaslıq (ingilis ədəbiyyatı)
 - Azərbaycan dili
 - Azərbaycan ədəbiyyatı
 - Dilşunaslıq (ingilis dili)
 - Tərcümə (ingilis dili)
- Azərbaycanın qədim və orta əsrlər tarixi
- Azərbaycanın yeni və ən yeni tarixi
 - Bank işi
 - Vergi və vergiqoyma
 - İqtisadiyyatın hüquqi tənzimlənməsi
 - Turizmin iqtisadiyyatı
- Heyətin idarə edilməsi, Azərbaycan bölməsi
 - Heyətin idarə edilməsi, ingilis bölməsi
- Menecment (sahələr üzrə), Azərbaycan bölməsi
 - Menecment (sahələr üzrə), ingilis bölməsi
- Kompüter mühəndisliyi
- Kibertəhlükəsizlik
- Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş
 - Gənclər iş

MBA programı (Azərbaycan və ingilis bölmələri üzrə)

- Biznesin təşkili və idarə edilməsi (maliyyə sahəsi üzrə), Azərbaycan bölməsi
 - Biznesin təşkili və idarə edilməsi (maliyyə sahəsi üzrə), ingilis bölməsi
- Biznesin təşkili və idarə edilməsi (vergi üzrə), Azərbaycan bölməsi
 - Biznesin təşkili və idarə edilməsi (vergi üzrə), ingilis bölməsi
- Biznesin təşkili və idarə edilməsi (mühəsibat uçotu üzrə), Azərbaycan bölməsi
 - Biznesin təşkili və idarə edilməsi (mühəsibat uçotu üzrə), ingilis bölməsi
- Biznesin təşkili və idarə edilməsi (menecment üzrə), Azərbaycan bölməsi
 - Biznesin təşkili və idarə edilməsi (menecment üzrə), ingilis bölməsi
- Biznesin təşkili və idarə edilməsi (marketing üzrə)*, ingilis bölməsi

* Bu ixtisasın tədrisi Azərbaycan Universiteti və İtaliyanın Tuscia Universiteti ilə birgə Beynəlxalq İki Diplom Programı əsasında həyata keçirilir.

Azərbaycan Universiteti
Fəlsəfə doktoru programı üzrə
doktorantura və dissertantura ixtisasları

Fəlsəfə doktoru programı üzrə doktorantura ixtisasları

Iqtisad elmləri

- Müəssisələrin təşkili və idarə olunması, qiyabi, ödənişli əsaslarla
- Sahə iqtisadiyyatı, qiyabi, ödənişli əsaslarla

Tarix elmləri

- Tarixşunaslıq, mənbəşunaslıq və tarixi tədqiqat üsulları, qiyabi, ödənişli əsaslarla

Filologiya elmləri

- German dilləri, qiyabi, ödənişli əsaslarla
- Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid, qiyabi, ödənişli əsaslarla
- Azərbaycan ədəbiyyatı, qiyabi, ödənişli əsaslarla
- Dünya ədəbiyyatı (Amerika, ingilis), qiyabi, ödənişli əsaslarla

Sosial iş

- Sosial iş, qiyabi, ödənişli əsaslarla

Fəlsəfə doktoru programı üzrə dissertantura ixtisasları

Riyaziyyat elmləri

- Diferensial tənliklər, qiyabi, ödənişli əsaslarla

Iqtisad elmləri

- Ümumi iqtisadiyyat, qiyabi, ödənişli əsaslarla
- Müəssisələrin təşkili və idarə olunması, qiyabi, ödənişli əsaslarla
- Sahə iqtisadiyyatı, qiyabi, ödənişli əsaslarla

Filologiya elmləri

- Dil nəzəriyyəsi, qiyabi, ödənişli əsaslarla
- German dilləri, qiyabi, ödənişli əsaslarla
- Türk xalqları ədəbiyyatı, qiyabi, ödənişli əsaslarla
- Dünya ədəbiyyatı, qiyabi, ödənişli əsaslarla

Sosial iş

- Sosial iş, qiyabi, ödənişli əsaslarla



Tələbələr VII Karyera Gündündə vakansiya və təcrübə proqramları ilə tanış oldular

Karyera Mərkəzinin təşkilatçılığı ilə yeddinci keçirilən tədbirdə dövlət qurumları və özəl sektoru təmsil edən müxtəlif profillü şirkət və təşkilatlar yuxarı kurs tələbələri və məzunlara öz vakansiyalarını, təcrübə və təqaüd proqramlarını təqdim ediblər. "Excelsior Hotel & SPA Baku"da keçirilən tədbirdə 50-yə yaxın şirkət və təşkilat təmsil olunub.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində 4 sayılı Bakı DOST Mərkəzinin Səyyar xidmətlərin təşkili şöbəsinin müdürü, 2018-ci il Sosial iş məzunumuz Kənan Əliyev, Azərsun Holding Logistika şöbəsinin müdürü, 2010-cu il Maliyyə və kredit məzunumuz Taleh Şahvələdov, Hədəf liseyinin İnformatika kafedrasının müdürü, olimpiadalar üzrə koordinator, 2017-ci il Kompüter mühəndisliyi məzunumuz Məmməd Kərimli çıxış edərək tələbə və məzunlara əmək bazarı haqqında müvafiq bilik və bacarıqların verilməsinin əhəmiyyəti haqqında danışıblar.

Tədbirdə təmsil olunan təşkilat və şirkətlərin insan resursları üzrə menecerləri iştirakçıların CV-lərini qəbul edib, onlara mövcud vakansiyalar, işə götürmə prosedurları, iş üçün müraciət qaydaları, iş müsahibələrinə hazırlaşma, özünü təqdimetmə üsulları haqqında məsləhət və tövsiyələrini verib, həmçinin suallarını cavablandırıblar.

Sosial Xidmətlər Agentliyinin əməkdaşları ilə görüş



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin əməkdaşlarının Sosial iş ixtisası üzrə tələbə ve məzunlarımızla görüşü agentliyin fəaliyyəti və qurumda karyera imkanlarına həsr olunub. Universitet ilə agentlik arasında imzalanan memorandum çərçivəsində təşkil olunan görüşdə iştirakçılar karyera araşdırmasının mərhələləri, karyera planlaşması, "CV"nin tərtib qaydaları, şəxsiyyətin temperament tipləri, ixtisas-şəxsiyyət uyğunluğu və bu kimi məsələlər haqqında məlumat verilib.

Sosial iş tələbələri üçün hüquqi maarifləndirmə tədbiri keçirilib



"Antinarkomaniya" mövzusunda hüquqi maarifləndirmə tədbirinin mühazıracağı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədov olub. Əli Məmmədov çıxışında narkomaniyaya başlama yaşı, narkotik qəbulunun əsas səbəbləri haqqında danışib. Narkomaniyanın insanlara vurduğu fiziki, psixi və mənəvi zərərlərinin qalıcı olduğunu vurgulayıb, narkotik asılılığının bütün dünyani narahat edən global problem olduğunu və insani məhve apardığını bildirib. Çıxışda narkomaniya ilə mübarizə sahəsində profilaktik və preventiv tədbirlər haqqında da məlumat verilib və tələbələrə maraqlı keysər teqdim edilib. Həmçinin qeyd olunub ki, ister narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, isterse da narkomaniya eleyhine aparılan maarifləndirmə tədbirləri hər zaman olka rəhbərliyinin diqqət mərkəzindədir.

Sosial iş tələbələri üçün yay məktəbi təşkil olunub



Azərbaycan Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sosial iş tələbələrinin iştirak etdiyi "Quba Yay məktəbi" ndə iştirakçıların peşə bilik və bacarıqlarının artırılmasına həmçinin onların şəxsi inkişafına yönələn müxtəlif təlimlər təşkil olunub. Layihənin məqsədi Azərbaycanın müxtəlif ali məktəblərində Sosial iş ixtisası üzrə təhsil alan tələbələrin integrasiyasına, əməkdaşlığına və sosial iş bacarıqlarının formallaşmasına nail olmaqdır. Tələbələrin maraqlı nézərə alınaraq layihənin galəcəkde də davam etdirilməsi və ənənəvi hala getirilməsi planlaşdırılır. Yay məktəbində 20-yə yaxın tələbə iştirak edib. Tələbələr üçün Qurbanın tarixi-turistik məkanlarına gəzintilər də təşkil edilib.

Sosial iş tələbələri peşə həmrəylik bayramını qeyd edib



Dünya Sosial İş Günü münasibətə təşkil olunan ənənəvi peşə həmrəylik tədbirində günün məhiyyəti haqqında məlumat verilib. Bildirilüb ki, hər il bir mövzuya həsr olunan Dünya Sosial İş Günü bu il "Birgə sosial fəaliyyət vasitəsilə müxtəlifliyə hörmət" şətti altında keçirilir və 21 mart tarixinə təsadüf edir. Dünya Sosial İş Günü sosial işçilərin cəmiyyətin inkişafına verdiyi töhfələri vurğulamaq, xüsusi qayğıya ehtiyacı olan insanların problemlərinin mövcud olduğunu vacibliyini yada salmaq məqsədilə təsis olunub. Tədbiri Şəhid Sosial İşçi Fəxrəddin Qurbanlı adına "Könüllülər" klubunun üzvləri təşkil edib.

İKT tələbələri "Xilasetmə" Gənclər Festivalında iştirak edib



İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin tələbələri Fövqələdə Hallar Nazirliyinin Akademiyasında keçirilən "Xilasetmə" Gənclər Festivalında iştirak edib. Tədbir ümummilli lider Heydar Əliyevin 100 illik yubileyi və akademianın yaranmasının 15 illiyinə həsr olunub. Tədbir çərçivəsində "Avtomobil konstruksiyasında dövri dəyişikliklər, xilasetmə problemləri" mövzusunda II elmi seminar və sərgi keçirilib. Festivalın sərgi hissəsində xilasetmə və təhlükəsizlik sahələrində innovativ düşüncələri özündə əks etdirən stendlər nümayiş olunub. İştirakçılar akademianın ərazisində təşkil olunan praktik məşğələləri izləyib, həmçinin müxtəlif təyinathı stendlərlə tanış olaraq onları maraqlandıran suallarla stand nümayəndələrinə müraciət ediblər.

APFM tələbələr üçün təqdimat keçirib



Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyyası Peşəkar Mühəsib Təşkilatının (APFM) təşəbbüsü ilə keçirilən tədbirdə tələbələrə təşkilatın fəaliyyəti, ICB/ICFM beynəlxalq təlim proqramları, peşəkar mühəsib sertifikatlarının əhəmiyyəti və üstünlükləri, təşkilatın təqdim etdiyi beynəlxalq statuslu təlimlər, beynəlxalq sertifikasiya imtahanlarına hazırlıq, peşəkar üzvlük, APFM-in korporativ Üzv təşkilatlarında təcrübə keçmək imkanları və bu kimi digər məsələlərlə bağlı məlumat verilib. Qeyd edilib ki, 2007-ci ildə təsis olunan APFM Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına kecidən bağlı layihələrdə faal iştirak edir.

İKT tələbələri "Startup-2023" müsabiqəsində III yera layiq görülüb



Azərbaycan Universiteti və Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun birgə "Smart Kənd" komandası gənc tədqiqatçıların startup layihələri üzrə müsabiqəsində III yera layiq görülüb. "Startup-2023" müsabiqəsi ümummilli lider Heydar Əliyevin 100 illik yubileyi münasibətile Müdafiə Sənayesi Nazirliyinin tabeliyində Milli Aerokosmik Agentliyi tərəfindən təşkil olunub. Müsabiqənin qaliblərinə diplomları agentliyin keçirdiyi "Azərbaycanda kosmik texnologiyalar və Heydar Əliyev döyüsi" adlı elmi konfransda təqdim olunub.

"Smart Kənd" layihəsi beynəlxalq təcrübədəki ağlı kənd infrastrukturunun tərkib hissələrini mərhələlərlə realize etməkdir. Layihədə ekin sahələrinin, gülçülük, tərəvəzçilik təsərrüfatlarının, istixanalara xidmətin avtomatik yaxud məsafədən göstərilməsi nəzərdə tutulub.

Avropa Tələbələr Forumunun təqdimati



Tədbirdə forumun Bakı nümayəndəliyinin prezidenti və tələbəmiz Cəsур Mədətzadə iştirakçılarla təşkilatın fəaliyyəti, məqsədləri, gənclər üçün yaratdığı imkanlar, həyata keçirdiyi müxtəlifliyi layihə, təlim, tədbir və seminarlar haqqında məlumat verib. Cəsür Mədətzadə bildirib ki, tələbələr foruma üzv olmaqla Avropanın bir çox ölkələrini kəşf etmək şansı və beynəlxalq layihələrdə iştirak hüququ eldə edə bilərlər. Təşkilatın əsas vəzifəsi Azərbaycan tələbələri ilə Avropa tələbələri arasında ənənəvi məkani yaratmaq və Avropa idəyələrini təşviq etməkdir.

Tələbələrimiz beynəlxalq mühasib sertifikatını eldə edib



Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) ilə imzalanan əməkdaşlıq memorandumu çərçivəsində Biznes və İqtisadiyyat fakültəsinin tələbələri üçün təşkil olunan təlim APFM-də akkreditə olunmuş "Finans Academy"nin təşkilatçılığı ilə assosiasiyanın Təhsil komitəsinin üzvü Əfqan Səfərli aparıb. Təlim və imtahan Azərbaycan dilində təşkil olunub. İmtahanda uğurlu nəticə göstərən 6 tələba ICB Global tərəfindən verilmiş beynəlxalq mühasib sertifikatını eldə edib.

"Rəqəmsal valyutalar investisiya aləti kimi" mövzusunda seminar



Biznes və İqtisadiyyat fakültəsinin maliyyə və marketinq ixtisaslarında təhsil alan 1 kurs tələbələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişaf Agentliyi, Birgə Invest/Layihələr üzrə baş menecer, Kriptoinvest, az saytının redaktoru Elhur Quliyev çıxış edərək tələbələrə beynəlxalq bankçılıq, rəqəmsal valyutalar və kriptovalyutalar, eləcə də kiber risklər haqqında məlumat verib. Elhur Quliyev pulun inkişaf tarixindən də söz açaraq kriptovalyutaların artıq bir çox olkədə rəsmi ödəniş üsuluna çevrildiyini qeyd edib.

Tələbələr Milli Mühasiblər Forumunun Panel Görüşündə iştirak edib



Tədbir, Gənc Mühasiblər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Gənclər Fonduñun maliyyə dəstəyi ilə "Gənclər arasında mühasib peşə təhsili və peşə seçiminin təbliği" layihəsi çərçivəsində həyata keçirilib. Layihənin məqsədi gənclərin peşə seçimində düzgün qərar vermalarına, maşğulluq problemlərinin risksiz həllinə kömək etmək, real emək bazarındaki mövcud vəziyyəti düzgün qiymətləndirərək iş tapmaq problemindən onları azad etməkdən ibarətdir. II Panel Görüşündə dövlət qurumları, universitet nümayəndələri, sahibkarlar, mühasiblər, insan resursları mütəxəssislərinin iştirakı ilə mühasib peşəsinin hazırlı vəziyyəti, galəcək perspektivləri, Peşəkar Mühasib Sertifikatının əhəmiyyəti, mühasiblərin peşəkar inkişafında bu sertifikatın rolü kimi mövzularda çıxışlar olub və iştirakçıların sualları cavablandırılıb.

"Vergilər" olimpiadasının seçim turu keçirilib



İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi tərəfindən ümummilli lider Heydar Əliyevin xatirasına həsr olunan ananəvi ümumrespublika olimpiadasının Azərbaycan Universiteti üzrə seçim turunda tələbələr vergi sistemi və vergi qanunvericiliyi istiqamətləri üzrə test suallarını cavablandırıblar. Seçim turu kompüterlə təchiz olunmuş auditoriyalarda xüsusi program təminatı vasitəsilə keçirilib. Bu mərhələdə müayyan olunan en yüksək bali toplayan 5 tələbə - Sevinc Nədir qızı Qasimova (Magistratura, I kurs), Məsturə Bürhan qızı Kərimova (MBA, II kurs), Nərimən Xoşbəxt qızı Qurbanəliyeva (Maliyyə, IV kurs), İqbal Möhübbət oğlu Həbibov (Mühasibat, IV kurs) və Sevinc Azad qızı Mustafayeva (Mühasibat, III kurs) yekun turda iştirak etmək hüququnu eldə edib.

Mərkəzi Bank tələbələr üçün təlim keçirib



Biznes və iqtisadiyyat fakültəsinin tələbələri üçün "Maliyyə savadlılığı" mövzusunda təşkil olunan üçgünlük təlimdə "Mərkəzi Bankın elektron resursları", "Vətəndaşlar üçün siğorta", "Əmanatların siğortalanması", "İstehlak kreditləri", "Milli pul nişanlarımız və onların mühafizə elementləri" və "Neuromarketing" mövzuları tədris olunub. Təlimləri Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin əməkdaşan aparıb.

Təlimlərdə Biznes və iqtisadiyyat fakültəsinin, Maliyyə və mühasibat kafedrasının, İqtisadiyyat və idarəetmə kafedrasının əməkdaş və müəllimləri də iştirak edib.

RYLA programının məlumatlandırma sessiyası keçirilib



Karyera Mərkəzi tərəfindən Rotary klublarının "Rotary yeni liderlər axtarır" (Rotary Youth Leadership Awards - RYLA) programına qeydiyyat haqqında məlumatlandırma sessiyası təşkil olunub. Tədbirdə qeyd olunub ki, RYLA dünya Rotary klubları tərəfindən təşkil edilən liderlik programıdır. Program, Azərbaycanda 2015-ci ildən fealiyyət göstərir. RYLA programı "Liderliyin əsasları", "Liderlik etikası", "Efektli liderlikdə ünsiyyət bacarıqlarının vacibliyi", "Problemlərin həlli və münaqışlarının idarə olunması", "Rotary-nin məqsədi və cəmiyyətə xidmət", "Özüne güvən və özüne hörmət yaratma", "Cəmiyyətin və qlobal vətəndaşlığın elementləri" mövzularını əhatə edir.

"eManat" şirkətinin nümayəndəsi tələbələrlə görüşüb



Tədbirdə özünəxidmət nağd ödəniş terminalları şabekəsi "eManat" şirkətinin insan resursları departamentinin meneceri Günel Qaçayeva tələbələr qarşısında təqdimatla çıxış edib. Qonaq iştirakçılara "eManat" şirkətinin yaranması və keçdiyi inkişaf yolu haqqında məlumat verib, şirkətin təcrübə proqramları və vakansiyalarına müraciət qaydaları, o cümlədən iş müsahibələri zamanı diqqət edilməli məqamları açıqlayıb.

Təqdimatın ardından tələbələrin mövzu istiqamətində sualları cavablandırılıb. Sualları doğru cavablandırıb. Üç tələbəye "eManat" şirkətinin hədiyyələri təqdim olunub.

"Dövlət bütçəsinin gəlirləri" mövzusunda ustad dərsi təşkil olunub



Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Azər Mehtiyevin ustad dərsi "Dövlət bütçəsinin gəlirləri: formallaşması xüsusiyyətləri və strukturu" mövzusunda olub. Maliyyə, menecment, mühasibat və iqtisadiyyat ixtisaslarında təhsil alan III kurs tələbələrinin iştirak etdiyi dərsdə iştirakçılara dövlət bütçəsi gəlirlərinin formallaşmasının xüsusiyyətləri, bütçə gəlirlərinin tərkibi və təsnifatı, bütçə gəlirlərinin strukturunun statistik təhlili, bütçə gəlirlərinin müqayisəli təhlili və ortamüddətli bütçə gəlirləri siyasəti, bütçə gəlirlərinin dinamik təhlili və uzunmüddətli bütçə gəlirləri siyasəti kimi mövzularda məlumat verilib.

"Gənc diplomatlar" klubunun üzvləri üçün təlim keçirilib



Siyasi elmlər kafedrasının nəzdində fəaliyyət göstərən "Gənc diplomatlar" klubu və "Etika" Akademiyasının birge təşkilatçılığı ilə keçirilən təlimdə iştirakçılar əvvəl akademiyanın təsisçisi Günel İbrahimin məruzəsini dinleyiblər. Günel İbrahim natiqlik sənətinin təbii və qazanıla bilecek serişte olduğunu, bu cür təlimlərin keçirilməsinin gənclərin inkişafında olduqca mühüm rol oynadığını diqqətə çatdırıb.

Daha sonra təlimin əsas hissəsinə keçilib. Təlimin bu hissəsində tələbələrə xarizmatik nitq texnikası, akademik natiqlik, gözal danışma sənəti haqqında məlumat verilib.

Tələbələr "Danışq klubu"nda dil vərdişlərini təkmilləşdirir



"İngilis dilində danışq klubu" Filologiya və tərcümə və Xarici dillər kafedralarının təşkilatçılığı ilə keçirilir. Saat yarım davam edən danışq klubunda müxtəlif mövzular müzakirə edilir və yaranan suallar əsasında müzakirələr aparılır. Mövzular ilə əlaqədar fəaliyyət və oyunlar da təşkil olunur.

Klubun məqsədi tələbələrin əldə etdikləri ingilis dili biliyklərinin möhkəmləndirilməsi, ingilis dilində şifahi nitqin inkişaf etdirilmesi, praktiki danışq məşğələləri vasitəsilə ingilis dilində ünsiyyət vərdişlərinin təkmilləşdirilməsidir.

Klubun moderatoru Dilşünaslıq (ingilis dili) ixtisası üzra təhsil alan magistratura I kurs tələbəsi Arife Məmmədovadır. Klubda universitetin bütün fakültələrinin tələbələri iştirak edə bilir.

"Qiraət" dərnəyində Jan Rasin və Pyer Kornelin yaradıcılığı müzakirə olunub



Tədbirdə tələbələrə klassizm estetik cərəyanı və onun aparıcı ədəbi-nəzəri prinsipləri, XVII əsr Fransız ədəbiyyatının faciə janının nümayəndələri Jan Rasin və Pyer Kornelin yaradıcılığı haqqında məlumat verilib. Ardınca Rasinin "Andromaxa" və Kornelin "Sid" faciələrinin məzmunu müzakirə olunub, müəlliflərin yaradıcılığı və faciələrdə oxucuya çatdırmaq istədikləri məqam və məsələlər haqqında fikir mübadiləsi aparılıb. Qeyd olunan əsərlərin filoloji təhlili müzakirənin aparıcı istiqamətini təşkil edib.

Klinik psixoloq Demet Bozok magistratura tələbələri ilə görüşüb



Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisası üzra təhsil alan I kurs tələbələrinin iştirak etdiyi görüşdə "Demet Bozok Psixoloji Mərkəzi"nin rəhbəri Demet Bozok iştirakçılara son illər ölkədə və dünyada baş veren müxtəlif sarsıntılı hadisələr, insanların yaşadıqları travmalar, travma sonrası yaranan psixoloji pozuntular və onların aradan qaldırılması yolları haqqında məlumat verib və onların mövzuya dair coxsayılı suallarını cavablandırıb. Görüşün sonunda tələbələr "Resim Analizi Atölyesi" psixoloji testindən keçiblər. Görüş Tərcümə və filologiya kafedrasının təşkilatçılığı ilə baş tutub. Qeyd edək ki, mərkəz peşəkar loqoped və psixoloqları ilə "Ruh sağlığınızı professionallara etibar edin" şəhəri altında fəaliyyət göstərir.

Turizmçi tələbələr "Suraxanı" gəmi-muzeyini ziyarət edib



Turizm bələdçiliyi ixtisası üzrə təhsil alan bir qrup tələbəmiz 18 may - Beynəlxalq Muzeylər Günündə Xalça Muzeyini və "Suraxanı" gəmi-muzeyini ziyarət edib. Xalça muzeyinin eksponatlarının zənginliyi, xalçaların növ müxtəlifliyi və rəngarəngliyi tələbələri heyran edib. Gəmi-muzeydə isə onlar Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, naviqasiya alətləri, gemilerin istismarı zamanı istifadə edilən avadanlıqları yaxından tanış olub, Azərbaycanda dəniz nəqliyyatının inkişafı barədə video-çarxa baxıblar.

Tələbələrimiz Azərbaycan Dövlət Akademik Müsiqili Teatrında da olublar. Teatron direktor müavini Hüseyn Hüseynov teatron yaranma tarixi və repertuarı barədə məlumat verib, teatron iş otaqlarını və truppenin məşq prosesini izləməyə şərait yaradıb.

"Ümid etmə, ümidi ol" adlı maarifləndirmə tədbiri keçirilib



Tədbirdə "Leykemiya ilə mübarizə" İctimai Birliyinin nümayəndəsi Rəşad Cəlil tələbələrə təşkilatın fəaliyyət istiqamətləri, leykemiya xəstəliyi, qorunma və mübarizə yolları və könüllü qrupların fəaliyyəti haqqında məlumat verib.

Daha sonra birliyin fəaliyyətini aks etdirən videoçarx nümayiş olunub, birliyə üzv olacaq könüllülərin eldə edəcəyi imkanlardan söz açılıb, birliyin üzvü olan könüllülərin çıxışları dinlənilib.

Sonda tədbirin təşkil olunmasına göstərilən dəstəyə görə rektor Səadət Əliyeva adına xüsusi təşəkkürname təqdim edilib.

Turizmçi tələbələr üçün Hərbi Qənimətlər Parkında kollokvium imtahani təşkil olunub



Turizm bələdçiliyi ixtisası üzrə təhsil alan III kurs tələbələrinin 2 fənn üzrə kollokvium imtahani Hərbi Qənimətlər Parkı və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu"nda təşkil olunub. "Ekskursiya marşrutlarının təşkili" fənnindən kollokvium mövzusu "Bakı və Abşeron yarımadasında muzeylərdə ekskursiyaların təşkili", "Marşrutların modelləşdirilməsi" fənnindən isə kollokvium mövzusu "Ekskursiyada düzgün modelin qurulması" olub. Turizmçi tələbələr qeyd olunan məkanlarda bələdçi qismində çıxış edərək müvafiq məlumatlar verib, turun təşkili prosesini həyata keçiriblər. Qiymətləndirmə tələbələrin bələdçi qismində iştirakına əsasən həyata keçirilib.

"Gələcəyi necə təsəvvür edirik" mövzusunda tədbir keçirilib



Xarici dillər kafedrasının təşəbbüsü ilə Biznes və İqtisadiyyat fakültəsinin ingiliscidilli ixtisaslarının dil hazırlığı qruplarında oxuyan tələbələrin iştirakı ilə "Gələcəyi necə təsəvvür edirik" adlı tədbir iki hissədən ibarət olub. Birinci hissədə tələbələr gələcəyə dair təsəvvürləri haqqında hazırladıqları təqdimatları nümayiş etdirib, mövzu haqqında fikir mübadiləsi aparıblar. Ikinci hissədə isə gələcək ilə bağlı ssenari əsasında rol oyunu keçirilib. Tələbələr tədbirə kafedranın müəllimləri Səbahət Hacıyeva və Aygün Dururun rəhbərliyində hazırlanıblar.

Nəzəri biliklər istehsalat təcrübəsində möhkəmlənir



Universitetin tədris planına uyğun olaraq 2022/2023 tədris ilində IV kursda təhsil alan tələbələr istehsalat təcrübəsi üçün müxtəlif müəssisə və təşkilatlara göndərilib. Informasiya – kommunikasiya texnologiyaları fakültəsinin Kompüter mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının Informasiya-Sistemləri İnstitutu, İstehsal mallarının ekspertizası və marketingi ixtisasında oxuyan tələbələr "Mirzəoğlu MMC"da iş prosesi ilə tanış olublar.



Biznes və iqtisadiyyat fakültəsinin tələbələri müvafiq olaraq "Kapital Bank", "Azərenerji", "Bakı Turizm Ekskursiya", "Tatun travel", "Uptodate Medicine", Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Heydər Əliyev Fonduñun nadzırında Regional İnkişaf İctimai Birliyi və bu kimi müəssisə və təşkilatlarda, Humanitar fənlər fakültəsinin Sosial İş ixtisasında təhsil alan tələbələr Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Aparatı və müxtəlif struktur bölmələrində, Tərcümə (İngiliscə dili) ixtisasının tələbələri "Mütərcim" Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzi, "Ulduz" jurnalı, "İki sahil" qəzetində istehsalat təcrübəsi keçib, nəzəri biliklərini iş prosesində möhkamladılar. Diplomqabağı istehsalat təcrübəsinə həsr olunmuş konfranslarda nəzəri biliklərin möhkəmləndirilməsində, əmək fəaliyyətində istifadə olunacaq iş əsərlərinin mənimsənilməsində istehsalat təcrübəsinin əhəmiyyəti qeyd olunub, tələbələrə təcrübənin təşkilinə aid müasir tələbələr haqqında məlumat verilib.

Təcrübəçi Sosial iş tələbələri əhillərlə birgə tamaşa hazırlayıb



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahil şəxslər üçün sosial xidmət müəssisəsi sakinlərinin və burada istehsalat təcrübəsi keçən Sosial iş tələbələrimizin iştirakı ilə milli kinofilmlərimizdən səhnəciklər hazırlanıb. Tamaşalar Novruz bayramı ərafəsində Maştağa Mədəniyyət Mərkəzində ictimaiyyətə təqdim olunub.

Tədbirdə Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müdürü Tünzalə Verdiyeva və Informasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev də iştirak edib.

Novruz bayramına həsr olunmuş tədbirin məqsədi gənc nəslin nümayəndələri ilə ahil yaş kateqoriyasında olan şəxslərin birlikdə asuda vaxtinin şəmarəli təşkili, sosial bacarıq və aktivliyin



inkışafı, milli-mənəvi dəyərlərimizin unudulmaması, dünyagörüşünün inkişafı, eləcə də təcrübə mübadiləsinin təmin olunmasıdır. Qeyd edək ki, Ahil şəxslər üçün ixtisaslaşdırılmış sosial xidmət müəssisələri irqindən, etnik mənşəyindən, dinindən, dilindən, cinsindən və manşayından asılı olmayaraq, özünəqulluq qabiliyyəti, habelə qulluq və kömək edə biləcək əmək qabiliyyəti qohumları və ya qanuni nümayəndələri olmayan pensiya yaşına çatmış şəxslərə sosial xidmətlərin göstərilməsi və onların sosial reabilitasiyasının hayata keçirilməsi üçün nəzərdə tutulmuş stasionar sosial xidmət müəssisəsidir.



**Marina Nasibova
Maliyyə, III kurs (tədris ingilis dilində)
Koblenz Universiteti, Almaniya**

Salam, man Marina Nasibova. Azerbaycan Universitetinin Maliyyə (tədris ingilis dilində) ixtisası üzrə III kurs tələbəsiyəm. 2022/2023-cü tədris ilinin yaz semestri "Erasmus+" mübadilə programı çərçivəsində Almanıyanın Koblenz Universitetində (Rhein Ahr Campus) təhsil almaq şansı alda etmişəm. Bura gəlməyimdən az bir zaman keçməsinə baxmayaraq artıq yeni şeylər öyrənməyə və həyata fərqli bir pəncərədən baxmağa başlamışam. Xaricdə təhsil almaq ilk önce insanın xarakterinə, düşüncə tərzinə daha sonra elmi cəhətdən inkişafına təsir edir. Əlbəttə, ilk galendə adaptasiya olmaq bir qədər çətin idi. Çünkü, fərqli mühitin bir parçası olmaq biraz vaxt alır. Amma kiçik çətinliklər böyük uğurun bir parçasıdır. Yeni insanlar tanımaq, fərqli mədəniyyətlərin nümayəndəliyi ilə eyni mühitdə olmaq həqiqətən həyəcanverici bir hissdir. Fərqli ölkələrdən olan müəllimlərin dərslərində iştirak edib onların təcrübələrindən faydalanağma və yeni biliklər alda etməyə çalışıram. Burada keçirəcəyim günlər mani çox həyəcanlandırır və inanıram ki, hər şey gözlədiyimdən da yaxşı olacaq.

Özünü həm elmi cəhətdən, həm də bir şəxsiyyət kimi

inkişaf etdirməyin və həyata fərqli bir pəncərədən baxmağın ən yaxşı yollarından biri xaricdə təhsil almaqdır. Hər kəsə bu şansdan yararlanmayı tövsiyə edir və universitetimizə belə bir şərait yaratdığı üçün təşəkkür edirəm.

**Egemen Zafer
Biznesin idarə edilməsi
I kurs (tədris ingilis dilində)
Koblenz Universiteti, Almaniya**

İlk təessürat vacibdir, çünkü ilk təessürat bizim məkan və ya şəxs haqqında ilkin düşüncələrimizi və təsəvvürlərimizi formalasdır. Remagen və Koblenz Universitetinə (Rhein Ahr Campus) gəlincə isə, ilk təessürat təbii gözəllik və akademik mükemməllikdir.

Remagen, Reyn çayının sahilində yerləşən gözəl manzərəli şəhərdir. Çayın və ətrafdakı dağların heyretamız manzəresi insana sakitlik və hüzur verir. Şəherin zəngin tarixi İkinci Dünya Müharibəsi zamanı dağıdılmış Ludendorff körpüsünün qalıqlarından aydın görünür. Şəhər həm də çoxsaylı üzüm bağlarına ev sahibliyi edir ki, bu da onu şərab həveskarları üçün məşhur bir məkana çevirir. Remagende yerləşən Rhein Ahr Kampusu çox müasir akademik müəssisədir. Onun imkanları heyranedicidir və kampus mühəndislik, biznes və kompüter elmləri daxil olmaqla geniş kurs və proqramlara malikdir. Kampus

müsəvir texnologiyalar və resurslarla yaxşı təchiz olunub ki, bu da, məkanı tələbələrin tədrisi və inkişafi üçün ideal bir mühitə çevirir.



Tural Həsənli**Vergi və vergiqoyma, Magistratura, II kurs
Tuscia Universiteti, İtaliya**

İlk önce Azərbaycan Universitetinə bu imkanı yaratdığı üçün təşəkkürümü bildirirəm. Hazırda "Erasmus+" programı üzərindən İtalyanın Viterbo əyalətində yerləşən Tuscia Universitetində magistratura səviyyəsi üzrə 2-ci kurs, 2-ci semestrda təhsilimi davam etdirirəm. Bu ali məktəb universitetlərin dünya üzrə reytingində kifayət qədər iddialı yerlərdə mövqə tutur. Universitetin kollektivi öz işində kifayət qədər peşəkarlaşmış komandadır və tələbənin fənlər, dərs prosesi və bu kimi digər məsələlərlə bağlı problemlərinin qısa müddətdə həll olunmasında əllərindən galən destəyi maksimum qaydada göstərirər. Universitetin təhsil sistemi kifayət qədər müasir standartlara cavab verir və tədris prosesi tələbələrin sosial şəraitlərini nəzərə almaqla həyata keçirilir.

Bu program üzrə bir semestri təhsil alan tələbələrə yalnız təhsil deyil, fərqli mədəniyyatlara məxsus yeni insanlarla tanış olmaq, onlarla fikir mübadiləsi aparmaq fürsətinə də yaradır. Bununla da təhsilə parallel olaraq çevrənizi genişləndirə, özünüzə yeni dostlar tapa və onlarla birlikdə İtaliyanı kaşf edə bilərsiniz. Bu və bu kimi digər mübadilə proqramlarına qatılmaq istəyən tələbələrə qoşulmalarını və fərqli atmosferde yaşanan tələbə həyatını şiddetlə tövsiyə edirəm.


**Baba Ağamoğlanov
Marketinq, IV kurs
Dubrovnik Universiteti, Xorvatiya**

Deyə bilərəm ki, Dubrovnik Xorvatianının ən gözəl şəhəridir, təmiz, səliqəli və sakit yerdir. Aralıq dənizi sahilində yerləşən mühüm turizm mərkəzidir. Bu gözəl şəhəri turistlər üçün cəlbədici edən bir faktor da tarixi abidələridir. Şəhər çox gözəl qorunub saxlanılıb və insanda elə təessürat yaranır ki, sanki açıq səma altında muzeydür.

Bu semestr "Erasmus+" mübadilə proqramı ilə Xorvatiyaya oxumağa galən 2 tələbədən biriyəm. Xaricdə təhsil almaq universitetimin mənə verdiyi bir şans idi və bu şansı dəyərləndirdiyim üçün özümü xoşbəxt hiss edirəm. Dubrovnik Universitetinin təhsil sistemini və yerli sakinlərin qonaqpərvərliyini çox bəyəndim. Dəstək üçün müəllimlərimə və Beynəlxalq əlaqələr şöbəsinin eməkdaşlarına təşəkkür edirəm.



**Ülkər Abdurahmanlı
Gənclərlə iş, Magistratura, II kurs
Tuscia Universiteti, İtaliya**

Men Ülkər Abdurahmanlı, Azərbaycan Universitetində magistratura pilləsinin II kursunda, Gənclərlə iş ixtisasında təhsil alıram. Hazırda "Erasmus+" mubadilə programı çərçivəsində İtaliyanın Viterbo şəhərində yerləşən Tuscia Universitetində təhsilimi davam etdirirəm. Azərbaycan Universitetini seçməyimin əsas səbəblərindən biri təkəcə bakalavriat tələbələrinin deyil, magistratura tələbələrinin da eyni, hətta daha geniş imkanlarla təhsillərini başa vuracaqlarını bilməyim idi. Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin digər qabaqcıl ölkələrin universitetləri ilə qarşılıqlı mübadilə və tacrübə proqramlarına xüsusi əhəmiyyət vermesi də düşünürəm ki, tələbələrə öz karyeralarını uğurla qurmalarına böyük töhfə verir. İndi isə İtaliyanın Lazio vilayətində qədimliyi və gözəlliyyi ilə tanınan Viterbo şəhəri və Tuscia Universitetindən aldığım təəssüratları bölüşmək istəyirəm. Tuscia Universiteti məni həm təhsil və tədris prosesinin təşkili, həm də professor-müəllim və digər heyat baxımından çox xoş ab-hava ilə qarşıladı.

Tədris prosesi tələbələrin rahatlığı üçün həm məsafədən, həm də ananəvi formatda keçirilir.

Erasmus tələbələri üçün davamlı mədəni gəzintilər

və tədbirlər təşkil olunur. Bu səbəbdən düşünürəm ki, burada olduğum 5 aylıq müddət təkəcə təhsil və dünyagörüşü baxımından deyil, çox sayda xarici tələbə ilə tanışlıq, fərqli millətlərin fərqli mədəniyyətlərini keşfə çıxməq baxımından da böyük şansdır.

Yeniliklərə açıq, təhsil və kariyera planlarını daha geniş həcmdə qurmaq istəyən hər bir tələbənin bu və bu tipli digər proqramlara qoşulmaqla həyatlarında yeni bir sahifə açacaqlarını bildirmək istəyirəm. Olduğuuz məkan və situasiyadan asılı olmayaraq, hər birimizə uğurlar arzulayıram. Dünyani daha rəngli görməyimiz ümidi...

**Şirxan Aslanov
Dövlət və ictimai münasibətlər
II kurs, Dubrovnik Universiteti, Xorvatiya**

Artıq 2 aydır ki, Xorvatiyanın Dubrovnik Universitetində oxuyuram. Bu müddət ərzində müxtəlif mədəniyyətlərdən olan yeni insanlarla tanış olmuşam.

Onlarla bir yerda yaşamaq, oxumaq və vaxt keçirmek çox maraqlıdır.

Dubrovnik Universitetində təhsil sistemi fərqlidir, həmcinin burada fərqli mübadilə proqramları ilə dönyanın hər yerindən gələn tələbələr təhsil alır. Onların arasında az da olsa Azərbaycan haqqında məlumatı olmayanlar var. Çalışdığım qədər hər birinə ölkəmiz haqqında məlumat verir, suallarını cavablandırıram.

"Erasmus" programı tələbələrə xaricdə təhsil almaq üçün çox böyük fırsat yaradır. Tək təhsilə deyil, həm da yeni şəhərlər, ölkələr və ən əsası insanlar keşf etməyə dəstək göstərir. Menim fikrimcə hər bir gənc, hər bir tələbə bu proqramı sinamalıdır. İkinci mübadilə üçün də müraciət etməyi düşünürəm.



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində işləyən məzunlarımız



Samir Müzəffər oğlu Hüseynov
Sosial iş, 2016, bakalavriat

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi
Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamenti
Uçot və təhlil şöbəsi, Şöbə müdürü



Qara Əlvan oğlu Rəhimov
Sosial iş, 2014, bakalavriat

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi
Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamenti
Nəzarət və alternativ tədbirlər şöbəsi, Şöbə müdürü



Əlizamin İskəndər oğlu İskəndərov
Sosial iş, 2015, bakalavriat

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi
4 sayılı psixonevroloji sosial xidmət müəssisəsi
Direktor müavini



Musa İsləm oğlu Əmrəhov
Sosial iş, 2013, bakalavriat

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi
Səyyar və yarımtəstəqəsər sosial xidmətlərin təşkili departamenti
Yarımtəstəqəsər sosial xidmətlərin keyfiyyətinə nəzarət şöbəsi
Böyük mütəxəssis



Şahin Surxay oğlu İsmayılov
Sosial iş, 2015, bakalavriat

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Həssas əhali qruplarından olan şəxslər üçün
Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi
"Qaynar xətt" xidməti, Sosial işçi



Şəlalə Arif qızı İsmayılova
Sosial iş, 2017, bakalavriat

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi
Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamenti
Nəzarət və alternativ tədbirlər şöbəsi, Mütəxəssis

**Ramin Raqib oğlu Mecdunov
Sosial iş, 2017, bakalavriat**

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi
Dağlıq Şirvan regional filialı
Aparıcı mütəxəssis



**Təbriz Rəsul oğlu Mustafayev
Sosial iş, 2018, bakalavriat**

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi
Gəncə-Daşkəsan regional filialı
Aparıcı mütəxəssis



**Ülviyyə Elşad qızı Mehdiyeva
Sosial iş, 2019, bakalavriat
Gənclərlə iş , 2021, magistratura**

Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi, Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiya şöbəsi, Sosial işçi



**Xancan İlqar oğlu Nuhov
Sosial iş, 2020, bakalavriat**

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi, Bakı filiali
Mütəxəssis



**Mehriban İlqar qızı Qənbərova
Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş , 2020,
magistratura**

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
tabeliyində Sosial Xidmətlər Agentliyi
Bakı filialı, Böyük mütəxəssis



**Cavad Yaşar oğlu Ağadadaşlı
Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş , 2020,
magistratura**

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
tabeliyində Sosial Xidmətlər Agentliyi
Şirvan-Salyan regional filialı
Mütəxəssis



**Nurten Şamil qızı Əmənli
Sosial iş, 2021,bakalavriat**

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi
Bakı filiali
Mütəxəssis





**Əmir Nazim oğlu Nəbiyev
Sosial iş, 2021, bakalavriat**

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi
Bakı filiali
Mütəxəssis



**Murad Hümbət oğlu Məmmədli
Sosial iş, 2021, bakalavriat**

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi
Mərkəzi Aran regional filiali
Mütəxəssis



**Pənah Əsrefil oğlu Əlicanov
Sosial iş, 2021, bakalavriat**

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi
Şəki-Zaqatala regional filiali
Mütəxəssis



**Aytac Elxan qızı Saniyeva
Gənclərlə iş , 2022, magistratura**

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi
Qazax-Tovuz regional filiali
Mütəxəssis



**Şalan Səməd oğlu Novruzov
Gənclərlə iş , 2022, magistratura**

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi
Dağlıq Şirvan regional filiali
Mütəxəssis




**Əkbər Namiq oğlu Əliyev
Sosial iş, 2022, bakalavriat**

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi
Mil-Muğan regional filiali
Mütəxəssis



**Nərgiz Emin qızı Kərimova
Sosial iş, 2022, bakalavriat**

Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial
Reabilitasiya Müəssisəsi
"Qaynar xətt" xidməti
Sosial işçi



GƏLƏCƏYİN PEŞƏLƏRİ

Dünya sürətlə dəyişir. Həyat bir yerdə dayanmadığı kimi, peşə və ixtisaslar da fasilesiz olaraq yenilənir və təkmilləşir. Yeni texnologiyalar meydana gəlir, biri digərini əvəzləyir. Texnologiyaların inkişafı yeni peşə və ixtisasları ortaya çıxmasına səbəb olur. Bütün bunlara paralel olaraq iş dünyasının ehtiyacları və tələbləri dəyişir, əmək bazaarı xüsusi bılık, spesifik bacarıq və vərdişlər tələb edir. Zamanın yeni çağırışları ilə ayaqlaşmaq zərurətə çevrilir. İndi elə əmək sahələri var ki, yaxın keçmişimizdə nəinki onların məzmunu və əmək şəraiti haqqında əsaslı məlumatı malik deyildik, heç bəzilərinin adını da eşitməmişdik. Süni intellekt günümüzdə iş dünyasına hakim olmağa başlayıb. Müxtəlif sektorları transformasiya edən süni intellekt və rəqəmsal dünya peşələrinin gələcəyini dəyişdirir.

Hər əsr bəşəriyyətin tarixində yeni keşflər və imkanları qalır. XV-XVI əsrlər böyük coğrafi keşflər, XVIII əsr buxar, XIX əsr polad və kömür əsri kimi xatırlanır. Tarixə milyonlarla insanın məhvini səbəb olan iki dünya müharibəsi baxış edən XX əsr həm də kosmos və nüvə əsri idi. Bu yüzillik çoxmillətli müstəmləkə imperiyalarının dağılması, onlarla yeni müstəqil dövlətin yaranması, faşizmin və sosializmin ifası, bazar iqtisadiyyatının və liberal demokratiyanın yeni ölkə və bölgelərdə yayılması ilə də saciyyəlanır. Bu baxımdan XXI əsr də istisna deyil və böyük

ehtimalla tarixin yaddaşına baş döndürən sürət və amansız rəqəbat sözleri ilə yazılıcaq. Bu gün dünyada olduqca surətli və radikal dəyişikliklər baş verir. Informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib. İnsan fəaliyyətinin bütün sahələrinə nüfuz edən kompüter artıq "əmək aləti"dir, həyatımızın ayrılmaz tərkib hissəsi və hətta deyə bilerik ki, həyat tərzimizdir. Əqlili fəaliyyətin, iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada kompüter texnologiyası tətbiq edilməsin. Bütün bunlara paralel

olaraq insanlar iqlim dəyişmələri və ciddi ekoloji bohranlar, demoqrafik problemlər, ərzaq və xammal problemləri, urbanizasiya, münəqişə ocaqlarının yaratdığı problemlər və psixoloji problemlərlə üz-üzə qalıblar. Texnologiya inkişaf etdikcə kibertəhlükəsizlik təhdidləri, məxfilik, sünü intellekt etikası ilə bağlı məsələləri hall etməyi tələb edən problemlər də yaranır. Bütün bu məsələlər, dünyada baş verən texnoloji dəyişikliklər və biznes münasibətlərində yaranan yeni şərait əmək bazarına da təsirsiz oturmır. Mütəxəssisler və ekspertlər hesab edir ki, galəcəyin peşələri mahz bu sahaları və problemləri əhatə edəcək. Bütün bunlardan irəli galəcək Sünü orqanlarının yaradılması üzrə mütəxəssis; Təbiət dəyişiklikləri üzrə mütəxəssis; Alternativ neqliyyat üzrə mütəxəssis; Sosial şəbəkələrdə sosial işçi və psixoloq; İnfomasiyanın utilizasiyası üzrə mütəxəssis; Ahil insanların problemləri üzrə mütəxəssis; Karantin mütəxəssisi kimi ixtisas və peşələrin təxminən 2030-cu ildə reallığa çevrile biləcəyi ehtimal olunur. Siyahıya Gen mühəndisliyi, Sünü zəka ve robotika mühəndisliyi; Big Data mühəndisliyi; Pilotsuz avtosənaye; 3D istehsal mühəndisliyi; Artırılmış reallıq, Virtual reallıq, Neyrointerfeys, Tullantı mühəndisliyi; Rəqəmsal detektiv; Blockchain inkişaf etdiricisi; Əşyalannı interneti təhlükəsizliyi və bu kimi sahələri də əlavə etmek lazımdır. Siyahını kifayət qədər uzatmaq mümkün kündür. Xüsusiət rəqəmsallaşma və sünü intellekt bir çox yeni iş imkanları gətirəcək. Əsas iki sahəni də unutmamaq lazımdır, nə qədər ki, insan var, aqrar sfera və tibb hər zaman aktual qalacaq. Peşələrin bir çoxu isə təkamül yolu keçəcək.

90-ci illərdən bəri müasirləşən texnologiyaların yeni fəaliyyət sahələri yaratığının şahidi oluruz. Məsələn, onlayn bankçılığın inkişafı nəticəsində bank sektorunda insan əməyinə olan tələbin kəskin şəkildə aşağı düşəcəyi uzun müddətdir dünyada müzakirə edilən mövzulardan biridir. Mütəxəssislerin fikrinə, bu sahədə ştatların nəinki ixtisara düşməsi, yaxın bir neçə il ərzində artıq bank xidmətində insan əməyinə ehtiyac qalmayacaq. Bank sektorunda emalıyyatçı, kassir, kredit mütəxəssisi kimi iş sahələri mərhələli şəkildə əmək bazarından çıxır. Banklar kreditlərini və digar məhsullarını müştərilərinə artıq onlayn şəkildə təqdim edir. Mərkəzləşdirilmiş elektron infomasiya sistemləri vasitəsilə sənədləri də əldə etmək mümkün olur.

Proqnozlara görə, indi məktəbə başlayan uşaqların 50 faizinin galəcəkdə yiyələnəcəyi peşə və ixtisaslar bu gün bize məlum deyil. Yaxın 20 il ərzində hazırlımövcud olan peşələrin 47 faizi sıradan çıxacaq. İnsanlar bir neçə il sonra təkcə bir-birləri ilə deyil, həmcinin robotlar və kompüterlərle də rəqabet aparmalı olacaqlar. Dünya İqtisadi Forumunun 2018-ci ildə açıqladığı hesabatına əsasən, 2025-ci ildə əməyin yandan çoxundan insan yox, məhz maşınlar cavabdeh olacaq.

Robotlar yaxın on il ərzində həyatımızın demək olar ki, hər sahəsində yer alacaq. Onları təkcə istehsalatda

və satışda deyil, evimizdə də gərə biləcəyik, ofis və idarələrdə bir çox işləri icra edəcəklər. Təbii ki, bu zaman həmin qurğular izleyəcək peşəkarlara - robot koordinatorlarına da ehtiyac yaranacaq. Buna görə də insanlara fərqli səriştə və bacarıqlar lazımdır ki, onlar fiziki aməkla məşğul olan robotu idarə edə bilsinlər. Galəcəyin peşələri haqqında danişarkən iki məsələyə də xüsusilə diqqət yetirilməlidir. Bunlardan birincisi texnologiyanın inkişafı, digeri də insanın yalnızlaşmasıdır. Texnologiyanın inkişafı kompüter texnologiyası və sünü zəka kimi sahələrin digər sahələrə integrasiyasını əhatə edən pesə və ixtisasları aktuallaşdırır. Burada infomasiya və kommunikasiya texnologiyalarının, o cümlədən yüksək elmi yüksək malik olan texnologiyaların tibbə, kənd təsərrüfatına, virtual oyun sənayəsinə integrasiyası nəzərdə tutulur. İnsanın yalnızlaşması məsələsinə gəlinca isə bu prosesdə mentorluq, psixologiya, kouçinq kimi sahələr hazırda aktualdır və galəcəkdə də öz aktuallığını qoruyub saxlayacaq. Hər bir halda bir rəhbərə, fasilitatora, yol yoldaşına hər zaman ehtiyac var. Dünyanın ən zəngin isədamlarından biri və "Microsoft"un qurucusu olan Bill Qeyts müxtəlif mövzularda, o cümlədən galəcəyin peşələri ilə bağlı açıqlamaları ilə tez-tez gündəmə gelir. "Yenidən təhsil almaq kimi fırsatım olsayıd, sünü intellekt, enerji və biologiya kimi sahələrdən birinə üstünlük verərdim" sözleri də ona aid edilir. Sünü intellekt ilə insanların həyatını daha çox məhsuldar və yaradıcı etmək mümkündür. Daha təmiz və daha dayanıqlı enerji iqlim dəyişikliyinin təsirlərini minimuma endirəbilər. Ölkələrin bərpə oluna bilən enerji mənbələri və etraf mühitin qorunması kimi məsələlərə münasibəti dəyişikcə günəş, kulek və su enerjisi kimi bərpə olunan enerji mənbələrinin istifadəsinin geniş yayılması öz növbəsində yaşıl enerji mütəxəssislərinə tələbatın artacağını göstərir. Biotexnologiya isə insanlara daha uzun və sağlam hayat vəd edir. Bütün bunlar göstərir ki, insan üçün an zəruri seçimlərdən biri, insanın həyata vəsiqəsinin başlanğıcı olan peşə və ixtisas seçimi ilə bağlı məsələlər çoxdur. Odur ki, peşə-ixtisas seçiminə həm də galəcək həyat yolu və tərzi seçmək kimi baxmaq, ciddi yanaşmaq lazımdır. Maraq, istək, bacarıq, qabiliyyət, peşənin cazibədarlığı, statusu və nüfuzu, karyera planları, əmək bazarının indi diqta etdiyi tələblər qədər galəcəyin peşələri bərədə də düşünmək və nəzərə almaq lazımdır. Galəcəyin fəaliyyət sahələri və iş yerləri texnoloji tərəqqi, demoqrafik dəyişikliklər, etraf mühit problemləri, sosial və iqtisadi meyiller kimi bir çox amillərin təsiri altında formalaşır. Galəcəkdə hansı peşələrin meydana çıxacaqını və aktuallaşacağıını indidən dəqiq bilmək çətin olsa da, proqnozlaşdırmaq mümkün kündür. Bir şəydən əminik ki, şahid olduğumuz texnoloji inqilab galəcəyin peşələrinin ortaq cəhatidir və galəcəyin iş dünyasında rəqabətə davam getirmək elə də asan olmayıcaq.



ELEKTROMOBİL: DÜNƏN, BU GÜN, SABAH

Ekoloji cəhətdən təmiz və sağlam nəqliyyat vasitələrinin axtarışı elektriklə işləyən avtomobilərə olan marağı hər keçən gün daha da artırır. Daxili yanma mühərriki ilə işləyən klassik avtomobil bazarının böyüməsi 2018-ci ildə artıq başa çatıb. Bundan sonra dünyada avtomobil bazarının böyüməsi yalnız elektromobilər hesabına baş verəcək. Elektromobilə keçid iqlim dəyişikliyinin önlenməsi istiqamətində fəaliyyətlərin mühüm tərkib hissəsi hesab olunsa da, bu, çox ciddi və üzərində daim təkmilləşdirmələr aparılmasının zəruri olduğunu sahədir.

Yeni dövrün ixtiralarından biri hesab olunan elektriklə işləyən avtomobilər maşın sənayesinin anənəvi yanacaq növlərinə alternativ olaraq enerji mənbələri axtarışının nəticələrindən biri olaraq ortaya çıxıb. Günümüzdə elektriklə işləyən avtomobil sənayesi sürətla inkişaf edir və dünya kütłəvi şəkildə elektromobilərə keçid prosesini yaşıyır.

Böyük Britaniya, Yaponiya, ABŞ-in bəzi ştatları (məsələn, Kaliforniya) 2035-ci ilədək, İsrail, İsveç, İsləndiya, İrlandiya, Sloveniya və Niderland isə 2030-cu ilədək benzin və dizellə işləyən avtomobilərdən tamamilə imtina etmək barədə qərar qəbul ediblər. İri Avropa şirkətləri 2040-ci ilədək hasilat yanacağı ilə işləyən yük maşınlarının istehsalını dayandıracaqlar. Qlobal seviyyədə əminlik var ki, avtomobilər havanın zərərlı qazlarla çirkəlməsindən iri sənaye müəssisələri qədər "büyük rol" oynayır. Dünya üzrə karbon qazları

emissiyasının 20 faizə qədəri yerüstü naqliyyatın payına düşür. Bu sahədə liderliyi isə 25-30 faizlə kənd təsərrüfatı və energetika sektorları edir.

Tədqiqatlar göstərir ki, hətta hibrid avtomobilər belə atmosfəre benzin və ya dizelle işləyəndən 30 faiz daha az karbon qazı buraxır. Alımların hesablamlarına görə, ekologiya dostu olan avtomobilərə keçid bu tullantıların miqdərini keskin azaldacaq. Buna görə də avtomobil bazarında keskin və sürətli dəyişikliklər baş verir. Son illərdə benzin və dizel yanacağından daha az zərərlı maye qaz (LNG), həmçinin hələlik müəyyən mübahisələr mövcud olsa da, tam zərərsiz hesab olunan elektrik enerjisindən istifadəye keçid prosesi böyük sürət alıb. Elektrikli avtomobil yaxud elektromobil daxili yanma mühərriki (DYM) ilə deyil, müstəqil enerji mənbəyindən (batarya, yanacaq elementləri,

kondensator və s.) qidalanan, bir və ya bir neçə elektrik mühərriki ilə hərəkətə gətirilən avtomobildir. Elektromobil DYM və elektrik ötürücülü avtomobilərdən, habelə trolleybus və tramvaylardan fərqləndirilməlidir. Elektromobil dedikdə, aparıcı tekrarı idarə etmək üçün kimyəvi cərəyan mənbəyindən elektrik enerjisini istifadə edən avtomobil nəzərdə tutulur. Elektromobilin müstəqil kimyəvi enerji mənbəyi (cərəyan) olan rəssiz nəqliyyat vasitəsi olduğunu da söyləmək olar.

Hibrid (maləz) avtomobile galınca, onun məqsədi benzin sərfiyatını azaltmaqdır. Buna nail olmaq üçün txaclarlarda və aşağı sürətlərdə hərəket zamanı benzin mühərriki əvəzinə elektrik mühərrikindən istifadə edərək atmosferə buraxılan tullantıların qismən sıfır olması təmin edilir. Elektrik mühərrikinin işləməsi üçün tələb olunan enerji benzin mühərriki işə salındıqda və ya əyləcdən istifadə edilmə zamanı akkumulyatorlara yüklənir. Ona görə de bu avtomobilərin elektrik enerjisi ilə doldurulmasına ehtiyac yoxdur.

Maraqlı fakt ondan ibarətdir ki, elektromobil DYM-dən daha əvvəl yaranıb. Elektriki avtomobilin ixtirası haqqında ilk qeydlər 1828-ci ilə aiddir, lakin əsl ixtiraçı məlum deyil. Həmin dövrda Macar ixtiraçısı Anyos Jedlik avtomobilən daha çox skeytborda bənzəyən kiçik model elektrikli araba düzəldib və Jedlikin ixtirası bu mühandislik sahəsinin inkişafına güclü təkan verib. Elektrik mühərriki olan araba şəkili ilk nəqliyyat vasitəsinin 1841-ci ildə yaradıldığı düşündür, ilk praktiki elektrik avtomobili isə 1880-ci illərdə istehsal edilib.

İlk "əsl elektrik avtomobili" kimi qəbul edilən "Flocken Elektrowagen" 1888-ci ildə alman Andreas Flocken tərəfindən dizayn edilib. Tələb olunan zaman benzin, tələb olunan zaman elektrik mühərriki ilə idarə oluna bilən ilk avtomobili isə Ferdinand Porsche tərəfindən hazırlanıb. "Mixte Wagen" (Qarşıq maşın) adlandırılan bu avtomobil 1902-ci ildə təqdim edilib.

20-ci əsrin əvvəllerində sayı təxminən 30 min olan elektrik avtomobiləri 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllerində populyar olsa da, daxili yanma mühərriklerinin inkişafı və kütləvi ucuz benzin istehsalı onların istifadəsinin azalmasına səbəb olub. DYM-li avtomobilərin daha sürətli yanacaqdoldurma müddətləri və daha ucuz istehsal xərcləri onları daha populyar edib.

1900-cü illərdə ABŞ-da istehsal olunan 4 min 192 avtomobilin təxminən üçdə birinin elektrikli olduğu və elektrikli avtomobilərin yüksəlşisinin Henry Ford tərəfindən əngalləndiyi irali sürürlər. Çox az adam bilir ki, kütləvi istehsal əsulları sayesində Ford benzinqə işləyən avtomobilərin qiymətini elektrikli avtomobilərdən qat-qat ucuzlaşdırıb. İslənmiş tullantıların səbəb olduğu çirkənmə problemləri və alternativ enerjinin mənbələrinin tapılması ehtiyacı ortaya çıxanadək heç kim elektrikli nəqliyyat vasitələri masaləsinə diqqət yetirməyib.

2023-cü ilin əvvəlində Çində 14,6 milyon elektrik nəqliyyat vasitəsi istifadə olunub. Dünyada 27,7 milyon ədəd elektromobilin olduğunu nəzərə alsaq, Çindəki elektromobilər dünya elektromobil sayının 53 faizini təşkil edir. Elektromobil bazارında ikinci yerdə ABŞ dayanır. Orada 3,4 milyon elektromobil qeydiyyata alınıb. Üçüncü yerdə isə Almaniyadır. Orada 1,9 milyon elektromobil var. Dördüncü və beşinci yerlərdə Fransa (1,1 milyon elektromobil) və İngiltərədir (1 milyon elektromobil).

2000-ci illarda tarixin axarı elektromobilərin xeyrinə dəyişdi və bu maşınların əsl yüksəlişi başladı. İqlim tələblərinin sərtlaşması, neft qiymətlərinin artması fonunda havaya buraxılan zəhərli qazların azaldılması zerurati elektrikle işləyən avtomobilərin istehsalında yeni bir dalğa yaratdı. Ekoloji problemlər, yanacağın qiymətinin durmadan artması elektromobilərə marağı canlandırdı və onları yenidən məşhurlaşdırıldı.

Bərpa olunan enerjiya qayıdışın öncüllərindən biri 2003-cü ildə bir qrup mühəndis tərəfindən qurulan "Tesla Motors" şirkəti oldu. Adını elektrik mühəndisi və fizik Nikola Tesladan alan şirkət ilk tam elektrikli avtomobilini 2008-ci ildə təqdim etdi. "Tesla Motors" şirkətinin yüksək texnologiyalı elektrikli avtomobilərin istehsalı sahəsində uğuru nəhəng avtomobil istehsalçılarının mövzuya marağını artırıb və bir çox şirkət yeni brend və modellərlə elektrikli avtomobil dünyasına qatıldı.

Son illər dünyanın avtomobil bazarında elektriklə işləyən avtomobilərə tələbatın getdikcə artması müşahidə olunur. Artıq lider avtomobil istehsalçıları ənənəvi yanacaqla işləyən nəqliyyat vasitələrinin ekologiyaya vurduğu zərəri azaltmaq məqsədilə hibrid avtomobilərlə yanaşı, elektromobilərin de istehsalını ildən-ildə genişləndirirlər.

Tarix təkrarlanır və 1900-cü illərin əvvəllerində olduğu kimi bir daha elektrikli nəqliyyat vasitələrinin yüksəlşisinin şahidi olur. Elektromobilə keçid iqlim dəyişikliyinin önlənməsi istiqamətində fəaliyyətlərin mühüm tərkib hissəsi hesab olunur. Ayrı-ayrı ölkələrdə hibrid və elektromobilərdən istifadənin stimullaşdırılması və kütləvişdiriləcək məqsədilə müxtəlif güzəştlər (güzəştli kreditlər, vergi güzəştləri kimi) tətbiq edilir. Həmcinin qiymət bahalığına görə vətəndaşların mümkün itklərinin bir hissəsinə

qarşılıqla elektromobilər keçidi sürətləndirməyə çalışırlar. Mətbuatda yayılan məlumatlarda göstərilir ki, Norveç elektromobil alan vətəndaşa 4 min avro ödəniş edir, ƏDV, şirkət vergisi, alış vergisi tipli vergilərdən azad edir, ödənişsiz parkinq hüquq, avtobus xəttindən istifadə haqqı verir. Norveç dünyada ilk olmalıdır ki, orada elektromobil satışı ənənəvi avtomobil satışını üstələyib. Niderland şirkətlər üçün elektromobil alış zamanı 5 min avro, taksilər üçün 10 min avro subsidiya verir, qeydiyyat və yol vergisindən azad edir. Fransada işlənmiş elektromobil alana dövlət 1000 avro, təzəsini alana isə 6 min avro dəstək verir. Bundan eləvə, elektromobil sahibləri kifayət qədər yüksək olan ekoloji vergini ödəməkdən də azaddırlar. Bütün bunların nəticəsidir ki, elektromobilər Avropa bazarında maşın satışlarının texminen 13 faizini təşkil edir.

Eyni zamanda, 2027-ci ilə qədər elektrikli avtomobilərin qiymətinin eyni xarakteristikallı daxiliyanma mühərrikli avtomobilərlə bərabərleşəcəyi gözlənilir. Bu da onu deməyə əsas verir ki, 2030-cu ilədək dünyada satılan hər iki avtomobildən biri elektrikli olacaq. Həmçinin 2033-cü ildən sonra dünya avtomobil bazarının yarısından çoxunun elektromobilərin payına düşəcəyi proqnozlaşdırılır. Dünyada elektromobil tətbiqi üzrə liderlər Avropa ölkələri və Çindir. 2020-ci ildə Avropa Birliyində 1 milyondan çox, 2022-ci ildə isə dünyada 10 milyondan çox elektrik avtomobili satılıb. Analitiklərin 2023-cü ilin aprel ayında verdikləri proqnoza görə, cari il dünyada satılan hər beşinci avtomobil elektrikli (o cümlədən, hibrid) olacaq.

Avropa Komissiyasının hədəfi 2030-cu ilədək qıtanın yollarında elektromobilərin sayının 30 milyondan az olmamasıdır. Bu planın heyata keçməsi üçün əsas təhlükə enerjiyigmə qurğularının az olması, iqlim

(şaxtalı havalarda elektromobilərin gediş imkanları azalır) və qiymət məsələləri hesab edilir ki, bunlar da elektromobilərin cəlbediciliyini azaldır.

Analitik mərkəzlər de elektromobile keçid prosesinin özü ilə bir sıra problemlər getirəcəyini proqnozlaşdırırlar. Bunlardan birincisi tələbatın artması nəticəsində enerjisaxlama batareyalarının, həmçinin onların hazırlanmasında istifadə olunan xammalın qiymətinin bahalaşmasıdır. İkinci problem elektromobil istehsalının karbon qazı emissiyasını artırmasıdır. Buna görə də istehsalçıların istehsal prosesinin özünü də alternativ enerjiya keçirməsi tələb olunur. Elektromobil istehsalçılarının mövqeyi isə belədir ki, bu maşınlar həm ətraf mühitə, həm də ciba faydalıdır. Onlar iqlimin qorunmasında mühüm rol oynayır, dizel və ya benzinli avtomobilərdən daha az karbon qazı istehsal edirlər. Bu avtomobilərin enerji bərpə etməsi mövzusu düşünüldüyü qədər çətin deyil. Qida qurğusu infrastrukturunu inkişaf etdirilir və batareyaları doldurmaq istiqamətində təkmilləşdirmələr də ildən-ile müasirləşdirilir.

Azərbaycana gəlinca, ölkəmizdə hibrid və sif elektrikla işləyən avtomobilər maraq ildən ilə artır. Bu maşınların idxləndirilməsi artım tendensiyası müşahidə olunur. Dövlət Gömrük Komitesinin məlumatına görə, 2023-cü ilin yanvar-mart aylarında ölkəyə 408 ədəd elektromobil getirilib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 dəfə çoxdur. Elektrikli avtomobil istifadəçilərinin sayının getdikcə artması nəzərə alınaraq Bakının bir neçə yerində elektromobilər üçün enerjidoldurma məntəqələri yaradılıb. SOCAR-in bir neçə yanacaqdoldurma məntəqəsində elektromobilər üçün qidalanma qurğuları quraşdırılıb. Ölkəyə idxlə olunan ekoloji təmiz nəqliyyat vasitələri, xüsusən də elektromobilər idxlə zamanı bütün rüsumlardan azad edilib.

Bütün bunlarla yanaşı iqtisadiyyati, eləcə də dövlət gəlirləri əsasən ənənəvi enerjidən asılı olan Azərbaycanda da alternativ enerjinin istehsalının artırılması istiqamətində addımlar atılır. Azərbaycan dövləti "yaşlı enerji"yə keçidi təmin etmək üçün bir sıra strateji sənədlərdə, milli prioritetlərdə və dövlət proqramlarında bu istiqamətdə müəyyən hədəflər müəyyənəşdirilib.

Elektrikla işləyən avtomobil almağı düşünmək üçün onunla bağlı kifayət qədər informasiyaya sahib olmaq lazımdır. Məlumdur ki, hər yeni texnologiya çıxanda onun qəbulu və mübahisəsi zaman alır və yeni tanış olduğumuz hər hansı mövzu barədə miflərlə tez-tez rastlaşıraq. Elektrikli avtomobilərətrafında da gəzen bir çox mif var. Bəziləri yavaş olduğunu söyləyir, bəziləri isə təhlükeli. Elektrikli avtomobilər baha başa gelir və ya onlar da tamamilə etibarlı deyil, dizel avtomobilər qədər ətraf mühitə çirkəndirir kimi xəberlər tez-tez qarşımıza çıxır. Bütün bunlarla birlikdə maşın sənayesinin bu sektorу böyüməyə və inkişaf etməyə, elektromobiləri təkmilləşdirməyə davam edir.

Azərbaycanda son illər elektriklə işləyən avtomobilərdən istifadənin genişləndirilməsi istiqamətində önemli addımlar atılır. Statistika göstərir ki, bu tədbirlərdən sonra ölkəyə elektrikli idxlə əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana 2 min 118 ədəd yalnız elektrik mühərrikli ilə hərəkətə gətirilən nəqliyyat vasitəsi idxlə olunub. Bu rəqəm 2022-ci ildə 3 min 102, 2021-ci ildə isə 160, 2020-ci ildə 167, 2019-cu ildə 132, 2018-ci ildə isə 101 olub.



AZƏRBAYCAN
UNİVERSİTETİ

Gənc tədqiqatçıların VII respublika elmi konfransı

15 mart 2024-cü il






INTERNATIONAL CONFERENCE ON
SOCIAL WORK
&
SOCIAL RESEARCH

6-7 DECEMBER, 2024
BAKU | AZERBAIJAN





"İpək yolu" elmi jurnalı

1997-ci ildə təsis olunan "İpək yolu" elmi jurnalı iqtisad və filologiya elmlərinə aid Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən "Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiye edilən dövri elmi nəşrlərin siyahısı"na daxildir.

Bundan əlavə jurnal

Index Copernicus, Erih PLUS, E-library - РИНЦ (Rusiya)
beynəlxalq indeksləmə bazalarına da daxil edilib.

İldə 4 dəfə nəşr olunan jurnalın hər il bir nömrəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileyi və ya əlamətdar hadisələrin ildönümüne həsr olunur.



AZƏRBAYCAN UNİVERSİTETİ

Gələcəyini bu gün seç!

The collage consists of nine vertical screenshots from the ÇAĞLAYAN magazine website, all featuring the magazine's logo at the top. The content includes:

- Top row:
 - Left: A group of people in formal attire standing behind a long table with microphones.
 - Middle: A group of five people in graduation gowns holding certificates.
 - Right: A man in a blue suit presenting a certificate to a woman in a blue dress.
- Middle row:
 - Left: A group of people in front of a Christmas tree.
 - Middle: A group of five women in casual attire.
 - Right: A group of six people standing together indoors.
- Bottom row:
 - Left: A man in a dark jacket and glasses.
 - Middle: A group of people in front of a building with a large white structure.
 - Right: Two women standing together indoors.

6 AYLIQ İCMAL JURNALI



Ünvan: AZ1007, Azərbaycan Respublikası
Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 71

Tel.: (+994 12) 431 41 12/13/16

office@au.edu.az

www.au.edu.az